

2210_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2210 Maliyyə nəzarəti və audit

1 Dünya ölkələrinin ali audit qurumları təşkilati İNTOSAI neçənci ildə təsis olunmuşdur?

- 2000-ci ildə.
- 1999-cu ildə.
- 1949-cu ildə.
- 1953-cü ildə.
- 2009-cu ildə.

2 "Audit xidməti haqqında" Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur:

- AR-da bu adda qanun yoxdur.
- 2000-ci il.
- 1990-cı il.
- 1994-cü il.
- 2003-cü il.

3 Audit xidməti ilk dəfə rəsmi olaraq XIV əsrdə hansı ölkədə qeyd olunmuşdur?

- Amerika Birləşmiş Ştatlarında.
- Bu ölkələrin heç birində.
- İspaniyada.
- Rusiyada.
- İngiltərədə.

4 Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi, iş görülməsi ilə məşqul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması:

- Inventarlaşdırma
- Baxış
- Təftiş
- Audit
- Təhlil

5 1925-co ildə SSRİ XKS-in qərarına əsasən yaradılmış Dövlət Mühasib Ekspertlər İnstitutu aşqıdakı vəzifələri var idi, səhv olanı göstərin:

- Hesabların və illik smetaların tərtib edilməsi
- Məhkəmə və inzibati orqanların tələbləri ilə ekspertizaların aparılması
- Ümumi hesabat verməyə borclu olan idarə və müəssisələrin illik və ləğv etmə balanslarının yoxlanılması
- Nəzarət-yoxlama orqanlarının fəaliyyət göstərməsi üçün lisenziyaların verilməsi
- Nəzarət-yoxlama orqanların tələbi üzrə hesabdarlıq və hesabata aid bütün məslələrə yekun qərarın verilməsi

6 Amerika auditorlar asosiyasuyası nə vaxt yaranmışdır:

- 1920-ci ildə
- 1867-ci ildə
- 1908-ci ildə
- 1887-ci ildə
- 1853-cü ildə

7 Russiyada mülki auditorlar nə vaxtan fəaliyyət göstərməyə başlamışdır:

- 1867-ci il hərbi məhkəmə islahatlarında sonra

- 1720-ci ildə I Pyotrın sərəncanı əsasında
- 1812-ci ildə I Aleksandr fərmanı üzrə
- 1797-ci ildə I Pavelin hərbi nizamnaməsi üzrə
- 1716-cı ildə imzalanmış “nizamnaməyə” uyğun

8 XVII əsrdə Rusiyada auditorlar hansı sahəyə aid edilirdi:

- Heç birinə aid edilmir
- ədliyyə
- Mülki
- hərbi
- Vətəndaş

9 Maliyyə nəzarətinin müasir anlayışı kimi; auditin vətəni:

- İspaniyadır
- Almaniyadır
- Fransadır
- Böyük Britaniyadır
- İtaliyadır

10 Roma Respublikasında dövlət maliyyəsi kimin nəzarəti altında yoxlanılırdı:

- sadəliklərin hər biri tərəfindən
- Xəzinədarlığın
- İmperatorun
- senatın
- əməkdaş statusu olanların

11 Qədim Misirdə dövlət maliyyə nəzarəti kim tərəfindən həyata keçirilirdi:

- Sadəliklərin hər biri tərəfindən
- Yüksək rütbəli dini xadimlərtərəfindən
- Yüksək vəzifəli şəxslərin hamısı tərəfindən
- maliyyə idarəsi və xüsusi məmurlar tərəfindən
- Qədim Misirdə maliyyə nəzarəti yaranmamışdır

12 Bu halda nəzarət funksiyasının əsas fəaliyyəti nəzarət funksiyası olmayan subyekt(ailə büdcəsinə nəzarət sistemi) yerinə yetirir:

- Dövlət və şəxsi maliyyə nəzarəti
- İctimai maliyyə nəzarəti
- Dövlət maliyyə nəzarəti
- şəxsi maliyyə nəzarəti
- Dövlət və ictimai maliyyə nəzarəti

13 Şəxsi və dövlət maliyyə nəzarətləri nə vaxt meydana qəlmişdir:

- XVII-ci əsrdə
- Kapitalizm cəmiyyətinin inkişafı nəticəsində
- Feodalizm cəmiyyəti dağıldıqda
- pul münasibətləri meydana çıxdıqda
- Hər üç cavab doğrudur

14 Resurslara nəzarətlə qarşılıqla münasibətdə maliyyə nəzarəti:

- İlkin mövqə tutar
- Bu nəzarət sahələrinin heçbir əlaqəsi yoxdur
- Aparıcı mövqə tutur

- törəmə mövqe tutur
Deyilənlərin heç biri doğru deyil

15 Maliyyə nəzarətinin meydana gəlməsinin əsasında nə dayanır:

- Dövlətin yaranması
ərazinin qorunması zərurəti
əmtə istehsalının meydana qəlməsi
- pul resurslarının yaranması
Deyilənlərdən hər biri

16 Nəzarətin meydana gəlməsinin ilkin forması hansıdır:

- resurslara nəzarət
Maliyyə nəzarəti
Sığorta nəzarəti
Kredit nəzarəti
Vergi nəzarəti

17 İctimai maliyyə nəzarəti hansı prinsiplər əsasında həyata keçirilir?

- Birtərəfli və icbari
Könüllülük və cari
İlkin və cari
- Könüllülük və birtərəfli
Məcburi və könüllülük

18 Maliyyə nəzarətinin əsas məqsədi nədir?

- Hərbi xərclərinin azaldılması
Dövlətin iqtisadi siyasətini formalaşdırmaq və inkişaf etdirmək
Büdcə gəlirlərinin formalaşması
- Maliyyə ehtiyatlarının formalaşdırılması və səmərəli istifadə prosesini təmin etmək.
Maliyyə ehtiyatlarının formalaşdırılması

19 XX əsrdə kommersiya fəaliyyəti kimi auditin mərkəzi hara sayılırdı və hansı məqsəd daşıyırdı?

- ABŞ-hərbi xərclərə nəzarət
Fransa-büdcə gəlirlərinə nəzarət
Almaniya-müəssisəsinin faktiki gəlirlilik və mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi
- ABŞ-müəssisəsinin faktiki gəlirlilik və mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi
ABŞ-vergilərin yığılmasına nəzarət

20 Fransız modelinə uyğun xüsusiyyət hansıdır. Düzgün variantı seçin:

- Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud deyildi
Sanksiyalar həm hökumət, həm də ayrı-ayrı qruplar tərəfindən aparılırdı
Sanksiyalar haqqında məsələ hökumətin inzibati yaxud məhkəmə orqanlarının səlahiyyətində idi
- Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud idi
Sanksiyalar ancaq inzibati yolla həyata keçirilirdi

21 Anqlo-sakson modelinə uyğun xüsusiyyət hansıdır. Düzgün variantı seçin:

- Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud deyildi
Sanksiyalar həm hökumət, həm də ayrı-ayrı qruplar tərəfindən aparılırdı
Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud idi
- Sanksiyalar haqqında məsələ hökumətin inzibati yaxud məhkəmə orqanlarının səlahiyyətində idi
Sanksiyalar ancaq inzibati yolla həyata keçirilirdi

22 Maliyyə nəzarətinin metodu

- Anketləşmə
- Sənədli
- Əsaslandırma
- Təftiş
- Kameral

23 XVII-XIX əsrlərdə maliyyə nəzarətinin neçə sistemi mövcud idi və hansılardır?

- 2 -yunan – alman və ABŞ
- 1 -anqlo-sakson
- 2 -anqlo-sakson və ABŞ
- 2 -anqlo-sakson və yunan-alman
- 3- Yunan-alman, anqlo-sakson və fransa

24 Rusiyada dövlət maliyyə nəzarətinin yaranma tarixi neçənci il sayılır və əsas səbəbi nədir?

- 1810-cu il və iqtisadi əlaqələrin genişlənməsi
- 1656-cı il və vergilərin yığılması
- 1656-cı il və büdcə xərclərinin çoxluğu
- 1656-cı il və hərbi xərclərin çoxluğu
- 1666-cı il və büdcə gəlirlərinə nəzarət

25 1324-cü ildə Böyük Britaniyada auditorların qarşısında qoyulan tələblər hansı idi?

- Uzaqgörən, tədbirli və öz əksini bilən
- İqtisadi və hüquqi biliklərə malik olması
- Sədaqətli, tədbirli və iqtisadi biliklərə malik olması
- sədaqətli, tədbirli və öz işini bilən
- Tədbirli, sədaqətli və uzaqgörənlik

26 Auditorların fəaliyyətini tənzimləyən ilk qanunvericilik aktı neçənci ildə imzalanmışdır?

- 1510.0
- 1410.0
- 1320.0
- 1285.0
- 1289.0

27 Auditin maliyyə nəzarəti kimi müasir anlayışının vətəni haradır?

- Danimarka
- Almaniya
- Fransa
- Böyük Britaniya
- ABŞ

28 Audit termini neçənci əsrlərdə meydana gəlmişdir

- VI-X əsrlərdə iqtisadi fəaliyyəti tənzimləmək üçün
- X-XII əsrlərdə vergilərin yığılmasına nəzarət üçün
- XI-XII əsrlərdə nəzarət prosedurlarını həyata keçirmək üçün
- X-XI əsrlərdə nəzarət prosedurlarını həyata keçirmək üçün
- X-XIII əsrlərdə nəzarət prosedurlarını həyata keçirmək üçün

29 Yoxlama obyektinə nə daxil deyil?

- Mənfəət

Bütün növ gəlirlər
Maliyyə göstəriciləri
● Təhsil
Maya dəyəri

30 İlk dəfə olaraq dövlət maliyyə sistemində nəzarət hansı formalarda həyata keçirilirdi?

- Vergilərə və büdcə gəlirlərinə nəzarət
- Büdcənin gəlir hissəsinin formalaşdıran vergilərin ödənilməsinə və büdcə xərclərinə nəzarət
- Büdcə xərclərinə və dövlət xərclərinə nəzarət
- Büdcənin gəlir hissəsini formalaşdıran vergilərin ödənilməsinə və dövlət xərcləri nə nəzarət
- Dövlət xərcləri və büdcə gəlirləri nə nəzarət

31 İlk əvvəllər maliyyə nəzarətinin hansı formaları mövcud olmuşdur?

- Şəxsi və bələdiyyə
- Şəxsi və ictimai
- Dövlət və qeyri dövlət
- Dövlət və bələdiyyə
- Təsərrüfatdaxili və şəxsi

32 Maliyyə nəzarətinin meydana gəlməsinə səbəb olan amillər hansılardır?

- Əməyin bölgüsü, maliyyə nəzarətinin tam aşkarlıq şəraitdə həyata keçirilməsi və demokratik prinsiplər.
- Əməyin bölgüsü, əmtəə mübadiləsi və pul münasibətləri
- Əməyin bölgüsü, əmtəə mübadiləsi və iqtisadi inteqrasiya
- Əmtəə mübadiləsi, qloballaşma və pul münasibətləri
- İqtisadi inteqrasiya, pul münasibətləri və müxtəlif mülkiyyət formalı müəssisələrin yaranması

33 İlk dəfə olaraq resurslara nəzarətin tarixi hansı dövrdən başlayaraq həyata keçirilməyə başlamışdır?

- Audit fəaliyyətinin meydana gəlməsi vaxtdan
- Sahibkarlıq sistemi meydana çıxdığı vaxtdan
- Dövlətin meydana gəlməsi
- Ölkələr arasında iqtisadi münasibətlər dərinləşdiyi vaxtdan
- İctimai maliyyə nəzarətinin həyata keçirildiyi vaxtdan

34 Neçənci ildə Nyu-York ştatında auditor fəaliyyəti qanunvericiliklə təsdiq olunmuşdu?

- 1897-ci ildə
- 1896-cı ildə
- 1887-ci ildə
- 1867-ci ildə
- 1878-ci ildə

35 Amerika auditorlarının Assosiasiyası neçənci ildə yaranmışdı?

- 1995-ci ildə
- 1897-ci ildə
- 1878-ci ildə
- 1867-ci ildə
- 1887-ci ildə

36 Müstəqil auditin vacibliyi barədə analogi qanunlar ilk əvvəllər harda neçənci ildə qəbul edilmişdi?

- 1862-ci il – Fransada və 1978-ci il Rusiyada
- 1868-ci il – Fransada və 1888-ci il ABŞ-da
- 1867-ci il – Fransada və 1887-ci il ABŞ-da
- 1878-ci il - Fransada və 1867-ci il – Rusiyada

1887-ci il – Şotlandiyada və 1888-ci ildə Rusiyada

37 Kommersiya auditi öz tarixi hüquqi başlanğıcını neçənci ildə götürmüşdür və o vaxtlar Şotlandiyanın paytaxtında hansı təhsil ocağı təsis olunmuşdur?

- 1849-cu il - Dövlət Mühasib-Ekspertlər İnstitutu
- 1853-cü il- Edinburq Auditorlar İnstitutu
- 1849-cu il -Auditor işləri elmi üçün Hərbi kollegiya
- 1846-cı ildə - Audit işləri elmi üçün məktəb
- 1846-cı ildə - Auditor texniki peşə məktəbi

38 Böyük Britaniyada kompaniyalar haqqında qanunlar külliyyatı neçənci ildə çıxdı?

- 1995-ci ildə
- 1844-cü ildə
- 1656-cı ildə
- 1716-cı ildə
- 1925-ci ildə

39 10 noyabr 1832-ci ildə Peterburqda yaradılan Auditor məktəbinin adı neçənci ildə dəyişdirildi və necə adlandırıldı?

- 1894-cü ildə- Dövlət Mühasib-Ekspertlər İnstitutu
- 1846-cı ildə - Audit işləri elmi üçün məktəb
- 1849-cu il - Dövlət Mühasib-Ekspertlər İnstitutu
- 1846-cı ildə - Auditor texniki peşə məktəbi
- 1849-cu il -Auditor işləri elmi üçün Hərbi kollegiya

40 Peterburqda xüsusi hərbi-hüquq tədris müəssisəsi – hərbi-quru piyada və dəniz müəssisəsini bilik dərəcəsinə görə uyğun olan auditorlarla təchiz edə bilən – Auditor məktəbi neçənci ildə yarandı?

- 30 mart 1716-cı il
- 10 noyabr 1832-ci ildə
- 27 yanvar 1812-ci il
- 18 avqust 1925-ci il
- 11 aprel 1719-cu il

41 I Aleksandr Hərbi Nazirliyin yeni təşkilatını neçənci ildə təsdiq etdi?

- 31 iyul 1991-ci il
- 30 mart 1716-cı il
- 11 aprel 1719-cu il
- 27 yanvar 1812-ci il
- 18 avqust 1925-ci il

42 Tədqiqatçıların fikrincə Rusiyada 10 mart 1656-cı ildə hərbi xərclərin çoxluğu hansı sənədin yaranmasına səbəb olmuşdur?

- Dövlət Mühasib-Ekspertlər İnstitutu yaradılması Əmri
- Xüsusi normativ sənəd – Fretyce of Husbandry
- Hesab və qeydlər haqqında Traktat
- Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri
- Nizamnamə

43 Rusiyada dövlət maliyyə nəzarəti xüsusi orqanının rəsmi yaranma tarixi neçənci il hesab edilmişdi?

- 1318-ci il
- 1925-ci il
- 1716-cı il

- 1656-cı il
- 1995-ci il

44 Aleksey Mixayloviç Romanovun fərmanı ilə Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri təsis edilən zaman Rusiyada hansı orqanının rəsmi yaranma tarixi 1656-cı il hesab edilmişdi?

- xəzinədarlıq orqanının
- qeyri-dövlət maliyyə nəzarəti xüsusi orqanının
- daxili nəzarət orqanının
- dövlət maliyyə nəzarəti xüsusi orqanının
- auditor nəzarəti orqanının

45 kral Uzun V Filipp tərəfindən 1318-ci ildə yaradılan maliyyə nəzarətinin ali orqanı harada yaradılmışdı və necə adlandırıldı?

- Rusiyada və Auditorlar Palatası
- Qədim Misirdə və Hesablama Palatası
- Amerikada və Hesablama Palatası
- Fransada və Hesablama Palatası
- Fransada və Auditorlar Palatası

46 Fransada kral Uzun V Filipp tərəfindən yaradılan maliyyə nəzarətinin ali orqanı neçənci ildə yaradıldı?

- 1995-ci ildə
- 1716-cı ildə
- 1719-cu ildə
- 1318-ci ildə
- 1925-ci ildə

47 Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzinin yaradılması haqqında" qərarı neçənci ildə qəbul etmişdir.

- 20 iyul 1991-ci il
- 30 iyun 1995-ci il
- 20 iyun 1995-ci il
- 31 iyul 1991-ci ildə
- 20 iyun 1992-ci il

48 SSR-i Maliyyə Nazirliyinin sərəncamı ilə ilk təsərrüfat hesablı nəzarət-təftiş qrupu neçənci ildə yaradıldı

- 1928-ci ildə
- 1984-cü ildə
- 1995-ci ildə
- 1982-ci ildə
- 1981-ci ildə

49 XX əsrdə birinci dəfə Amerikada həyata keçirilən audit yoxlamaları hansı məqsədləri güdürdü. Yanlış olanı göstərin:

- qəsdlə edilməyən (ikinci dərəcəli məqsəd) səhvlərin qarşısının alınması;
- mənfiyyətin səviyyəsinin müəyyənləşdirilməsi ;
- müəssisənin faktik gəlirlilik səviyyəsinin müəyyənləşdirilməsi ;
- dövlət gəlirlərinin səviyyəsinin müəyyənləşdirilməsi
- qəsdlə edilən səhvlərin qarşısının alınması;

50 SSRİ Xalq Komissarları Sovetinin qərarına əsasən Dövlət Mühasib-Ekspertlər İnstitutu (DMEİ) fəaliyyəti nə zaman təsdiq olundu

18 avqust 1924-cü il

- 30 mart 1716-cı il
- 11 aprel 1719-cu il
- 18 avqust 1925-ci il
- 20 iyun 1995-ci il

51 Tarixdə "Cənub dəniz köpüyü" kimi məlum olan hadisə nəyi ifadə edir?

- İlk dəfə hesabların və illik smetaların tərtib edilməsini
- uçot tsiklindən sonrakı nəzarət prosesinin ayrılması, ona müstəqil status verilməsini
- auditorun peşə kimi meydana çıxmasını
- İlk dəfə olaraq sənədlərlə təsdiq olunmuş auditor fəaliyyətini
- Şəxsi və dövlət maliyyə nəzarətinin yaranmasını

52 I Pyotrun hansı Əmri ilə "auditor işləri elmi üçün Hərbi kollegiyaya həddi buluğa çatmamış və hələ dövlət qulluğuna girməmiş gənc zadəganlardan (yunkerlərdən) 20 nəfərini (mərhəmətli, cavan, savadlı və yazmağı bacaranları) götürmək lazımdır" hökmü verildi:

- 11 aprel 1718-ci ildə I Pyotrun xüsusi Əmri ilə
- 11 mart 1719-cu ildə I Pyotrun xüsusi Əmri ilə
- 30 mart 1719-cu ildə I Pyotrun xüsusi Əmri ilə
- 11 aprel 1719-cu ildə I Pyotrun xüsusi Əmri ilə
- 11 aprel 1717-ci ildə I Pyotrun xüsusi Əmri ilə

53 «Hərbi qanunşünasların təhsili üçün» xüsusi məktəbin yaradılması və onun praktik reallaşdırılması ideyası kimə məxsusdur?

- I Pavelə
- V Filippə
- Robert Montqomeriyə
- I Edvard
- I Pyotra

54 Kimin və hansı tarixdə imzaladığı «Nizamnaməyə» uyğun olaraq auditor vəzifələri general-auditor, general-auditor-leytenant, ober-auditor (bu vəzifə general-auditorun böyük və kiçik köməkçiləri statusuna bərabərdir) alay və polk auditorlarına bölünürdü

- Robert Montqomeri 1716-cı il 30 mart tarixində
- I Edvardın 1285-ci il 15 sentyabr tarixində
- I Pavelin 1716-cı il 30 mart tarixində
- I Pyotrun 1716-cı il 30 mart tarixində
- I Edvardın 1716-cı il 15 mart tarixində

55 Böyük Britaniyada 1324-cü ildə auditorların qarşısında qoyulan əsas tələblər hansı idi?

- Uzaqgörən, tədbirli olmalı
- Ədalətli, sədaqətli və uzaqgörən olmalı
- İqtisadi və hüquqi biliklərə malik olmalı
- Sədaqətli, tədbirli və öz işini bilən olmalı
- Bütün biliklərə yiyələnmiş olmalı

56 1318-ci ildə Fransada maliyyə nəzarətinin ali orqanı kim tərəfindən yaradılmışdır və necə adlandırıldı?

- auditor Robert Montqomeri və Hesablama Palatası adının aldı
- I Pyotr tərəfindən yaradıldı və Auditorlar Palatası adını aldı
- I Pyotr tərəfindən yaradıldı və Hesablama Palatası adını aldı
- kral Uzun V Filipp tərəfindən yaradıldı və Hesablama Palatası adını aldı
- I Pavel tərəfindən yaradıldı və Auditorlar Palatası adını aldı

57 Tarixçilərin fikrincə, dünyada birinci dəfə olaraq auditorların fəaliyyətini tənzimləyən qanunvericilik aktı neçənci ildə və kim tərəfindən qəbul edilmişdir:

- 1165 –ci ildə I Pyotr
- 1285-ci ildə I Pavel
- 1286 –cı ildə İngiltərə kralı I Edvard
- 1285-ci ildə İngiltərə kralı I Edvard
- 1286-cı ildə I Pavel

58 Auditin maliyyə nəzarəti kimi müasir anlayışının vətəni haradır?

- Hamısı
- Rusiya
- Amerika
- Böyük Britaniya
- Azərbaycan

59 Qədim Misirdə maliyyə idarəsinin başında kim dururdu?

- İqtisadçılar
- Şöbə rəisi
- Maliyyə naziri
- Xəzinədar
- 3 mirzə

60 Qədim Misirdə dövlət maliyyə nəzarəti kim tərəfindən həyata keçirilirdi

- mirzələr
- vergi idarələri
- padişah
- maliyyə idarəsi və xüsusi məmurlar
- maliyyə müfəttişləri

61 Qədim Dünya ölkələrində maliyyə nəzarətinin əsas xarakteristikasına aşağıdakılardan hansını aid etmək olmaz:

- nəzarət metodologiyasının əmələ gəlməsi;
- maliyyə nəzarətinin xüsusi dövlət orqanlarının formalaşmasına keçid
- yüksək vəzifəli şəxslər və yaxud ayrı-ayrı məmurlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi
- qeyri – dövlət maliyyə nəzarətinin inkişafı ilə bağlı normativ atların formalaşması
- uçot və nəzarət funksiyaları arasında dəqiq bölünmənin olmaması

62 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- Baş Dövlət Xəzinədarlığı.
- AR Maliyyə Nazirliyi.
- Milli Məclisin Hesablama Palatası.
- Azərbaycan Respublikası Auditorlar Palatası
- AR Vergilər Nazirliyi.

63 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?\

- maliyyə mexanizmdən;
- qanunvericilikdən;
- nəzarət orqanlarının fəaliyyətindən;
- dəqiq maliyyə məlumatlarından;
- parlamentdən;

64 Azərbaycan Respublikası «Auditorlar Palatasının təşkilinin təmin edilməsi barədə» qərar hansı tarixdə qəbul edildi?

- 1992-ci il 16 sentyabr
- 1994-cü il 15 iyun
- 1994-cü il 16 sentyabr
- 1995-ci il 20 iyun
- 1995-ci il 16 sentyabr

65 Azərbaycanda hansı dövrdən başlayaraq auditor xidmətinin təşkili istiqamətində konkret addımlar atıldı?

- 1991-ci ildən
- 1993-cü ildən
- 1996-cı ildən
- 1994-cü ildən
- 1992-ci ildən

66 1872-1953-ci illərdə Audit nəzəriyyəsini inkişafını kim həyata keçirdi?

- amerikalı mühasib və auditor Robert Montqomeri
- Luk Paçoli
- I Pyotr
- I Pavel
- İngiltərə kralı I Edvard

67 Birinci dəfə Amerikada həyata keçirilən audit yoxlamaları hansı məqsədləri güdürdü?

- pul kütləsinin səviyyəsinin müəyyənləşdirilməsi
- büdcə kəsirinin səviyyəsinin müəyyənləşdirilməsi
- dövlət büdcəsinin tarazlıq səviyyəsinin müəyyənləşdirilməsi
- müəssisənin faktiki gəlirlilik və mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi
- dövlət borclarının səviyyəsinin müəyyənləşdirilməsi

68 İlk dəfə olaraq sənədlərlə təsdiq olunmuş auditor fəaliyyəti hansı ölkəyə məxsus olan "Cənub dəniz şirkətinin" iflası prosesi nəticəsində həyata keçirilmişdir?

- Türkiyə
- Rusiya
- Amerika
- Böyük Britaniya
- Yunanıstan

69 İlk dəfə olaraq Rusiya ordusunda Auditorlar institutu barəsində məlumatlar neçənci ildə qəbul edilmiş nizamnamədə əksini tapmışdır?

- 1767.0
- 1678.0
- 1688.0
- 1698.0
- 1768.0

70 I Pyotrun maliyyə nəzarəti sahəsində həyata keçirdiyi islahatların əsasını hansı model təşkil edirdi?

- anqlo-amerikan
- yunan-amerikan
- anqlo-sakson
- yunan-alman
- amerikan-alman

71 Orta əsrlərdə maliyyə nəzarətinin əsas xarakteristikasına hansıları aid etmək olar?

- sadalananların heç biri
- auditorun peşə kimi meydana çıxması
- maliyyə nəzarəti prosesi üçün «audit» termininin meydana çıxması
- sadalananların hamısını
- uçot tsiklindən sonrakı nəzarət prosesinin ayrılması, ona müstəqil status verilməsi

72 10 mart 1656-cı ildə Aleksey Mixayloviç Romanovun fərmanı ilə Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmrinin yaranmasının əsas səbəbi nədir?

- dövlət borcunun artması
- vergidən daxilolmaların az olması
- sosial xərclərin çoxluğu
- hərbi xərclərin çoxluğu
- büdcə kəsirinin artması

73 Rusiyada dövlət maliyyə nəzarəti xüsusi orqanının rəsmi yaranma tarix hansıdır?

- 1756.0
- 1666.0
- 1667.0
- 1656.0
- 1956.0

74 Vavilonda şah Xammurapinin kodeksinə görə ilk dəfə müstəqil uçot aparılması kimə tapşırılmışdı:

- vəzifəli şəxslərə
- auditorlara
- mühasiblərə
- tacirlərə
- nazirlərə

75 Tarixən hansı maliyyə nəzarəti növü mövcud olmuşdur?

- auditor
- yoxlama və təhlil
- cari və qabaqcadan
- şəxsi və ictimai
- büdcə və vergi

76 Maliyyə nəzarəti o zaman əmələ gəlir ki:

- müəssisələrin gəlirləri artsın
- büdcə tarazlaşdırılsın
- vergidən daxilolmalar artsın
- resursların ölçüsü pul ekvivalentində meydana çıxsın
- dövlət xərclər və vergi dərəcələri azaldılsın

77 Maliyyə nəzarəti, nəzarətin xüsusi sahə və yaxud istiqaməti kimi, maliyyənin özünün əmələ gəlməsi dövründə nəyə nəzarətdən seçilmişdir

- iqtisadi tarazlığa
- investisiya fəaliyyətinə
- ixracata
- resurslara
- rəqabətə

78 Maliyyə nəzarəti dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur:

maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu
 dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər
 mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlər

- dövlət nəzarəti altında olan maliyyə resurslarının bölüşdürmə və istifadəsinin qanuniliyi və məqsəduyğunluğunu yoxlamaq üçün keçirilən tədbirlər

dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsi

79 Hesabatın hər bir növünün xarakterisədən elementlərə daxil deyil:

Nəzarətin subyekti
 Nəzarətin məqsədi
 Nəzarətin predmeti

- maliyyə vergi nəzarəti

Nəzarəti obyektı

80 Maliyyə nəzarətinin obyektini göstər:

Maliyyə göstəriciləri; Banklar
 Maliyyə hesabatı, sığorta təşkilatı
 Maliyyə xidməti
 Müəssisənin maliyyə planı, vergi xidməti

- müəssisənin pul vəsaiti fondları

81 Dövlət maliyyə nəzarətin predmetinə daxil deil:

- Dövlət Sosial Müdafiə Fondu

bələdiyyə mülkiyyətində olan əmlak
 Dövlət əmlakı
 Dövlətin mülkiyyətində olan səhmlər, əmanətlər
 Dövlət bedcəsi

82 Nəzarətin hansı növü dəyər kateqoriyalarının istifadəsi ilə əlaqələndirilir?

Texnoloji
 Ekoloji
 İnzibati
 Sanitar

- Maliyyə

83 Gömrük nəzarətinin obyektləri: Səhv olanı göstərin:

- Gömrükdən keçən subyektin savadı

Gömrük məqsədi üçün lazım olan sənəd və məlumatlar
 Qeydə alınması mallar və nəqliyyat vasitələri
 Gömrük tərəfindən yoxlanılması əmtəə və nəqliyyat vasitələri saxlana bilən otaqlar və digər yerlər
 Yoxlama, qeydiyyat alınma, hesabat sistemləri

84 Nestovun fikircə yoxlama obyektinə aiddir:səhv olanı göstər:

- əraziyə və otaqlara baxış keçirilməsi

İdarə rəhbərinin aylıq orta xərci haqqında deklarasiya
 İstehsal, saxlama, satış prosesləri
 Hüquqi şəxsin və ya fərdi sahibkarın təsərrüfat fəaliyyəti
 sənədlər və məlumatlar

85 Maliyyə nəzarətinin obyektləri hansılardır?

Milli məhsulun natural və dəyər göstəriciləri

- Maddi və qeyri-maddi istehsal sahəsindəki maliyyə münasibətləri, mərkəzləşdirilmiş pul fordlarının yaradılması və istifadəsi ilə bağlı maliyyə prosesləri
- Müxtəlif mülkiyyət formalı müəssisələr və auditor şirkətləri
- Banklar, xarici partnyorlar, səhmdar, sığorta birlikləri
- Müəssisənin döviyyə vəsaitləri, müxtəlif məqsədlərə və fondlara ayrılmalara

86 Maliyyə nəzarətinin yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını yoxlamaq kimi vəzifəsi hansı mərhələdə həyata keçirilir?

- mübadilə prosesi mərhələsində
- bölgü prosesi mərhələsində
- istehlak prosesi mərhələsində
- şəxsi istehlak prosesi mərhələsində
- istehsal prosesi mərhələsində

87 Müqavilə münasibətləri ictimai təkrar istehsalın hansı mərhələsində yoxlanılır?

- bölgü
- inkişaf
- istehlak
- mübadilə
- istehsal

88 Cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsindəki uyğunsuzluqların aşkara çıxarılmasına nəzarət hansı mərhələdə həyata keçirilir?

- mübadilə
- istehsal
- inkişaf
- şəxsi istehlak
- bölgü

89 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- maliyyə mexanizmdən;
- qanunvericilikdən;
- nəzarət orqanlarının fəaliyyətindən;
- dəqiq maliyyə məlumatlarından;
- parlamentdən;

90 İstehlak mərhələsində maliyyə nəzarəti aşağıda sadalanan hansıları yoxlayır?

- əməyin cəmiyyətinə və keyfiyyətinə uyğun rəqəbdə vəsaitlərin sərf olunmasına
- sosial səportaya ayəmələrə
- dövlət bədcəsinə vəsaitlərin ayrılmasına
- istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları
- ictimai yəpəm və istehlak fondlarınə bərpasına və zənginləndirilməsini

91 Bölgü mərhələsində maliyyə nəzarəti hansılara nəzarət etmir?

- əməyin cəmiyyətinə və keyfiyyətinə uyğun rəqəbdə vəsaitlərin sərf olunmasına
- sosial səportaya ayəmələrə
- dövlət bədcəsinə vəsaitlərin ayrılmasına
- istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatlara
- ictimai yəpəm və istehlak fondlarınə bərpasına və zənginləndirilməsini

92 Təkrar istehsalın hansı mərhələsində maliyyə nəzarəti dövlət bədcəsinə vəsaitlərin ayrılmasına nəzarəti həyata keçirir?

- bölgü
istehlak
istehsal
inkişaf
mübadilə

93 Maliyyə nəzarəti bu elmlərə qarışılıqlı ələgədə fəaliyyət göstərir uyğun olmayanı göstərin:

- Iqtisadi nəzəriyyə
Iqtisadi nəzəriyyə
Statistika
- Politologiya
Mühasibat uçotu

94 A.V.Nesterov yoxlama obyektinə aşağıdakılardan hansını aid etmirdi?

- şəxsi yoxlamaya və yaxud fərdi yoxlamaya məruz qala bilən subyektlər
istehsal prosesləri
maliyyə sənədləri və məlumatlar
- qeydiyyat sistemini
istismar, saxlanma, daşınma, realizə edilmə və köhnəlmə prosesləri

95 Aşağıda sadalananlardan hansını S.V.Stepaşin “Dövlət maliyyə nəzarəti” əsərində milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlər kimi müəyyən edir.

- maliyyə nəzarət sistemini
maliyyə nəzarət formasını
maliyyə nəzarət metodunu
- maliyyə nəzarətinin obyektini
maliyyə nəzarət subyektini

96 Dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədi ilə onun səmərəli istifadə olunması üçün hüquqi və fiziki şəxslər arasında yaranan pul münasibətləri necə adlanır?

- nəzarət sistemi
nəzarət forması
nəzarət metodu
- nəzarət obyekti
nəzarət subyekti

97 İstehsal fondlarının bərpası, genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları maliyyə nəzarəti təkrar istehsalın hansı mərhələsində yoxlayır ?

- nəticələrinin qəbulu
bölgü
mübadilə
- istehlak
istehsal

98 Maliyyə nəzarəti müqavilə münasibətlərinə ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir?

- nəticələrinin qəbulu
istehsal
bölgü
- mübadilə
istehlak

99 Maliyyə nəzarəti dövlət büdcəsinə vəsaitlərin ayrılmasına ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir?

- nəticələrinin qəbulu
- istehsal
- mübadilə
- bölgü
- istehlak

100 Təkrar istehsal prosesinin sonuncu mərhələsində - istehlak mərhələsində maliyyə nəzarətiyoxlayır. Düzgün variantı göstərin:

- müqavilə münasibətlərini
- yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını
- istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini
- istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları
- bazarın mallarla təchiz edilməsi yolu ilə xalq təsərrüfatının material-texniki vasitələrlə təmin olunmasını

101 Maliyyə nəzarəti bölgü mərhələsində hansılara nəzarət edir

- əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun ələkildə vəsaitlərin sərf olunmasına
- sosial səpərtaya ayərmalara
- dövlət büdcəsinə vəsaitlərin ayrılmasına
- variantların hər birində sadalananlara
- ictimai yəpəm və istehlak fondlarınən bərpasına və zənginlədirilməsinə

102 Aşağıdakılardan hansı fikir yanlışdır?

- Maliyyə nəzarəti vergi udəniələrinin, vergi ayərmalarınən tamləpənən və vaxta məvafiqliyinin düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti büdcənin və büdcədənənə fondların tərtib olunmasənən və icrasənən düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti dəyər göstəricilərinin formalaıomasənən və təsərrəfat subyektlərinin fəaliyyətinin maliyyə nəticələrinin düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti yalnız istehsal fəaliyyətinin nəticələrinin düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti büdcə vəsaitlərinin məqsədli istifadəsinin düzgünlüyünü əhatə edir

103 Maliyyə yoxlamasında hansı göstəricilər yoxlanılır?

- Maliyyə yoxlamasında yalnız büdcə göstəriciləri yoxlanılır
- Maliyyə yoxlamasında bütün iqtisadi göstəricilər yoxlanılır
- Maliyyə yoxlamasında statistik göstəricilər yoxlanılır
- Maliyyə yoxlamasında dəyər göstəriciləri yoxlanılır
- Maliyyə yoxlamasında təsərrəfat göstəriciləri yoxlanılır

104 Maliyyə nəzarətinin obyektı nədir?

- variantların heç biri düz deyil
- təsərrəfat münasibətləri
- beynəlxalq münasibətlər
- bölgü münasibətləri
- iqtisadi münasibətlər

105 Maliyyə nəzarətinin funksiyasını göstərin:

- Tənzimləyici
- Stimullaşdırıcı
- Fiskal
- Qanun qoruyuculuğu
- Risk

106 Maliyyə nəzarəti sisteminin elementi deyil:

- Nəzarətin predmeti
- Nəzarətin prinsipləri və metodları.
- Nəzarətin subyekti və obyektı.
- Texniki və texnoloji nəzarət.
- Nəzarətin texnikası və texnologiyası.

107 S.Openişev və V.Zukova görə ümumdövlət maliyyə nəzarəti sisteminin strukturuna aid edilmir:

- Nəzarət mexanizmi
- Nəzarət texnikası və texnologiyası
- Nəzarət predmeti
- istehsal texnologiyasına əməl edilməsinə nəzarət
- Nəzarətin səmərəliliyinin qiymətləndirilməsi

108 Müəyyən bir məqsədə tabe olan uçot planlaşdırma təhlil (analiz)və nəzarət metodlarının vahid bir sistemlə birləşməsi necə adlanır:

- Təhlil
- Baxış
- Təşkil etmə
- kontrolinq
- Təftiş

109 Maliyyə nəzarəti bu elmlərə qarışıqlıqlı ələgədə fəaliyyət göstərir uyğun olmayanı göstərin:

- İqtisadi nəzəriyyə
- İqtisadi nəzəriyyə
- Mühasibat uçotu
- Texnologiya
- Statistika

110 Nəzarət funksiyası yerinə yetirməyə imkan verən fəaliyyət necə adlanır:

- Nəzarət forması
- Nəzarət metodu
- Nəzarət qaydası
- Nəzarət mexanizmi
- Prosesinin həyata keçirilməsi

111 Maliyyə nəzarətini sisteminə daxil deildir:

- Nəzarətin predmeti
- İdarəedici subyektlər
- Nəzarət obyektı
- Qiymət mexanizmi
- Nəzarət mexanizmi

112 Maliyyə nəzarətinin önləyici tədbirlər funksiyasının məqsədlərinə aid edilmir:

- Qanun pozuntusunun səbəblərinin aradan qaldırılması
- Qanun pozuntusunun şəraitinin aşkar edilməsi
- Qanun pozuntusunun səbəbini aşkar etmək
- Qanun pozuntusunun nəticələrinin rəsmiləşdirilməsi
- Nəzərdə tutulan xərclərin qanuna müvafiqliyinin müəyyən edilməsi

113 Openişev və V.Yankovenin təsnifatına görə maliyyə nəzarətinin aşağıdakı funksiyaları var. Aid olmayanı göstər:

- Kənara çıxma hallarının səbəblərini təhlil etmək
- Önləyici tədbirlər
- Kənarlaşmanı aşkar etmək
- Nöqsana uyğun cəzalandırılmaq
- Qanun quruculuğu

114 İdarədən subyektlərin idarəolunan subyektlərin birincisinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyəti:

- Koordinasiya
- Təşkilatçılıq
- Maliyyə tənzimlənməsi
- maliyyə nəzarəti
- Maliyyələşdirmə

115 Maliyyə marağının formalaşdırılması formalarına aid olmayanı göstərin:

- İşçinin mükafatlandırılması haqqında mər
- Geyri-normativ aktlar
- Normativ aktlar
- Nəzarətedici maddi marağı
- İdarə edən subyektin (səlahiyyətli nümayəndəsinin) şifahi bəyanatı

116 Sahibkar tərəfindən mənfəətin alınması hansı maddi marağı əks etdirir:

- Sadalanların hər biri doğrudur
- İkinci
- Törəmə
- İlkin
- Hər birini

117 İdarə etmə sistemində maliyyə nəzarətinin əsas məqsədi:

- İdarə olunan subyektin maliyyə marağının qorunmasıdır
- Bütün cavablar səhvdir
- Hər dörd cavab doğrudur
- Nəzarət edən subyektin maddi marağının qorunmasıdır
- İdarə edən subyektin maliyyə marağının qorunmasıdır

118 Bu funksiya təşkilatın işinin nəticələrinin səmərəli olduğunun analiz verilməsini nəzərdə tutur:

- Koordinasiya
- Planlaşdırma
- Nizamlama
- Nəzarət
- Təşkilatçılıq

119 İdarə etmənin funksiyasının göstərin:

- Audit
- Təhlil
- Təftiş
- Nəzarət
- Yoxlama

120 İdarəetmənin funksiyalarına aid deyil:

- Təşkilatçılıq
- Planlaşdırma

Nəzarət

● Audit

Nizamlama

121 Maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsi nəyi ifadə edir?

heç birini

nəzarət subyektini

nəzarət obyektini

● nəzarət sistemini

nəzarət elementini

122 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

Yoxlama materiallarının reallaşdırılması

Yoxlamanın aparılması.

Yoxlamaya (təftişə) hazırlıq

● Vergilərin dərəcələrinin müəyyən edilməsi

Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.

123 Aşağıdakılardan hansı müəyyən bir məqsədə tabe olan uçot planlaşdırma təhlil (analiz)və nəzarət metodlarının vahid bir sistemlə birləşməsini ifadə edir:

Təftiş

● kontrolinq

Təhil

Baxış

Təşkil

124 Aşağıdakılardan hansı Azərbaycanda dövlət səviyyəsində maliyyə maraqlarını ifadə etmir?

“Hesablama Palatası” haqqında Qanun

Vergi Məcəlləsi

“Büdcə sistemi” haqqında Qanun

● Büdcə Məcəlləsi

Gömrük Məcəlləsi

125 Sahibkar tərəfindən mənfəətin alınması hansı maliyyə marağını ifadə edir?

cari

ikinci

sonradan

● ilkin

törəmə

126 Maliyyə marağı bölünür:

cari və sonradan

əsas və ikinci

ilkin və sonradan

● törəmə və ilkin

əsas və törəmə

127 Maliyyə nəzarəti bu elmlərə qarşılıqlı əlaqədə fəaliyyət göstərir uyğun olmayanı göstərin:

İqtisadi nəzəriyyə

İqtisadi nəzəriyyə

Mühasibat uçotu

- Texnologiya
Statistika

128 Maliyyə nəzarətinin funksiyalarının göstərin:

- stimullaşdırıcı
yenidən bölgü
bölgü
- önləyici tədbirlər
tənzimləyici

129 Kontrollinq hansı metodların məcmusu hesab edilir:

- təhlil
sənədləşdirmə
yoxlama
- operativ və strateji idarə etmə
hesablama

130 Aşağıda sadalananlardan hansı nəzarət funksiyasını yerinə yetirməyə imkan verir:

- Nəzarət mexanizmi
Nəzarətin həyata keçirilməsi
Nəzarət üsulu
Nəzarət qaydası
Nəzarət forması

131 Maliyyə nəzarət sistemini hansı element vasitəsi ilə xarakterizə etmək qeyri - mümkündür.

- nəzarət mexanizmi
nəzarət olunan subyektlər
idarəedici subyektlər
- qiymət sistemi
nəzarət obyektı

132 Maliyyə nəzarəti sistemi nədir:

- ölkə ərazisində müxtəlif səviyyəli büdcələrin qarşılıqlı əlaqəsidir
təşkilatın fəaliyyətinin məqsədi və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələr müəyyənləşdirilir
təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edilməsini nəzərdə tutur
- maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı
ölkəni ayrı-ayrı maliyyə həlqələrinin məcmusu və onlar arasındakı qarşılıqlı əlaqələrdir

133 S.P. Openişev və V.A.Jukov ümumdövlət maliyyə nəzarətinin hansı funksiyalarını müəyyən etmişlər.
Düz olmayanı göstərin:

- önləyici tədbirlər
kənara çıxma hallarının səbəblərini analiz etmək
kənara çıxmaları aşkar etmək
- bölüçdürücü
nəzarət obyektinin fəaliyyətini nizamlanması

134 Əhalinin səhiyyə proqramlarının reallaşdırılması hansı maliyyə marağı hesab edilir?

- Sonradan
Cari
İlkin
- Törəmə
Xarici

135 Sahibkar tərəfindən mənfəətin alınması hansı maliyyə marağı hesab edilir?

- Sonradan
- Cari
- Törəmə
- İlkin
- İkinci

136 Aşağıdakı variantlardan hansı ilkin maliyyə marağına aid edilir:

- bütün variantlar aid edilir
- əhalinin səhiyyə proqramlarının reallaşdırılması
- Dövlət proqramlarının reallaşdırılması
- sahibkar tərəfindən mənfəətin alınması
- əhalinin təhsil proqramlarının reallaşdırılması

137 Aşağıdakı variantlardan hansı maliyyə marağına aid edilə bilər:

- İlkin və sonradan
- Cari və törəmə
- İlkin və cari
- İlkin və törəmə
- Daxili və xarici

138 İnzibati idarə etmənin nəzəriyyəsinin banisi Anri Fayol (1841-1925) XX əsrin əvvəllərində inzibati proseslərin funksiyasını ayırd etmişdir. Bunlar hansılardır:

- gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, nəzarət
- gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, idarə etmə bacarığı
- təşkilatçılıq, idarə etmə bacarığı, uzaqlaşma, nəzarət
- gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, idarə etmə bacarığı, uzaqlaşma, nəzarət
- idarə etmə bacarığı, uzaqlaşma, nəzarət

139 İdarəetmənin təşkilatçılıq funksiyası:

- gəlirlərinin artım səviyyəsini müəyyənləşdirir
- məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələri axtırır
- təşkilatın fəaliyyətinin məqsədini müəyyən edir
- təşkilat strukturunu formalaşdırır və onu bütün lazım olan şeylərlə təmin edir
- təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edir

140 İdarəetmənin planlaşdırma funksiyasının yardımı ilə müəyyənləşdirilir:

- gəlirlərinin artım səviyyəsi
- təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edilməsi
- təşkilat strukturunun formalaşmasını və onu bütün lazım olan şeylərlə təmin edilməsi
- təşkilatın fəaliyyətinin məqsədi və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələr
- təşkilatın öz məqsədinə çatma dərəcəsinin qiymətləndirilməsi

141 İdarəetmə sistemində maliyyə nəzarətinin əsas məqsədi:

- sadalanmalar doğru deyil
- nəzarət edən subyektin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir
- idarəedən subyektin qorunmasının qiymətləndirilməsidir
- idarəedən subyektin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir
- maliyyə nəzarət sisteminin bütün subyektlərinin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir

142 Aşağıdakılardan hansı idarəetmə funksiyalarının növlərinə aid deyil:

- nəzarət
- təşkil
- planlaşdırma
- təmin etmək
- həvəsləndirmək

143 Maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsini hansı ifadə ilə izah etmək olar?

- nəzarət elementi
- maliyyə sistemi
- nəzarət subyekti
- nəzarət sistemi
- nəzarət predmeti

144 AR-da xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- Audit xidməti
- Büdcənin icrası ilə bağlı maliyyə əməliyyatları.
- Büdcənin icrası.
- Büdcənin tərtib edilməsi.
- Büdcənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi.

145 Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti hansı dövlət orqanları həyata keçirir?

- NMR Ali Məclisi, Mərkəzi Bank.
- AR Maliyyə Nazirliyi, Mərkəzi Bank.
- AR Maliyyə Nazirliyi, NMR Ali Məclisi.
- NMR Ali Məclisi, Hesablama Palatası.
- NMR Ali Məclisi, Auditorlar Palatası.

146 Dövlət büdcəsinin gəlirlirinin və xərclərinin auditi hansı orqan tərəfindən aparılır?

- İqtisadi İnkişaf Palatası.
- Maliyyə Nazirliyi.
- Vergilər Nazirliyi.
- Hesablama Palatası.
- Auditor Palatası.

147 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Milli Məclis.
- Vergilər Nazirliyi.
- İqtisadi İnkişaf Nazirliyi.
- Mazliyyə Nazirliyi.
- Hesablama Palatası.

148 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Milli Məclis və Auditorlar Palatası.
- Hesablama Palatası və Auditorlar Palatası.
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- Milli Məclis və Hesablama Palatası.
- Hesablama Palatası və Mərkəzi Bank.

149 Xəzinədarlıq aşağıdakı hansı dövlət qurumunun strukturuna daxildir:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin.
- Azərbaycan Respublikası Mərkəzi Bankının.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin.

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin.
- Azərbaycan Respublikası Milli Məclisinin.

150 Dövlət maliyyə nəzarətinin tərkibinə daxildir:

Təsərrüfatdaxili maliyyə nəzarəti; auditor nəzarəti.

Sistemdaxili maliyyə nəzarəti, auditor nəzarəti.

Ümumdövlət və ya sistemdənənar nəzarət, sahə və ya sistem daxili nəzarət, auditor nəzarəti.

- Ümumdövlət maliyyə nəzarəti; sistem daxili maliyyə nəzarəti.
- Təsərrüfatdaxili maliyyə nəzarəti, ictimai nəzarət.

151 Maliyyə nəzarətini həyata keçirən orqanlar aşağıdakılardır. Səhv olanı göstərin:

AR Auditor Palatası.

AR Vergilər Nazirliyi.

AR Maliyyə Nazirliyi.

- AR İqtisadi İnkişaf Nazirliyi.
- AR Hesablama Palatası.

152 İlkin maliyyə nəzarətini hansı orqanlar həyata keçirir?

Göstərilənlərin hamısı doğrudur.

Xəzinədarlıq – görülmüş işlərə görə haqqı ödəyərkən.

Bank orqanları-hesablaşmaları həyata keçirərkən.

- Maliyyə orqanları-büdcə təşkilatlarından smetaları qəbul edərkən.
- Nəzarət orqanları-müəssisə və təşkilatlarda təftiş apararkən.

153 AR Hesablama Palatasının Daxili Nizamnaməsini kim təsdiq edir?

Hesablama Palatasının iclasında təsdiq olunur.

Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən.

- Qanunla təsdiq edilir.
- Azərbaycan Respublikası Hesablama Palatasının sədri tərəfindən.

154 Nəzarət obyektində müşahidə aparılmasının mərhələlərindən biri deyildir;

Müşahidənin nəticələrinin ümumiləşdirilməsi.

Müşahidə məlumatlarının ümumiləşdirilməsi.

Bilavasitə müşahidənin aparılması.

- Nəzarət obyektində istehsal həcminə və malların satışı dövryyəsinə təsir edən amillərin təsirinin müəyyən edilməsi.
- Nöqsanlara yol vermiş şəxslərin cəzalandırılması.

155 Daxili auditorun aşağıdakı hüquqları vardır. Düzgün olmayanı göstərin.

Lazım gəldikdə təsərrüfat subyektinin vəzifəli şəxsindən əlavə məlumat və izahat almaq.

Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü yoxlamaq.

Təsərrüfat subyektinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla pul vəsaitləri, daşınmaz əmlak və s. barədə sənədləri tələb etmək.

- Təsərrüfat subyektiində aşkar olunan nöqsanlar haqda hüquq-mühafizə orqanlarına məlumat məlumat vermək.
- Audit nəticələrinə dair rəy bildirmək.

156 Daxili audit xidmətinin vəzifələri aşağıdakılardır. Düzgün olanı seçin:

Təsərrüfat subyektlərinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq.

Təsərrüfat subyektlərinin xərclərinin səmərəliliyini qiymətləndirmək.

Ehtiyatlardan istifadənin səmərəlili, düzgünlüyü, onların istifadəyə nəzarəti və zərərdən mühafizə olunmasının yetərliyi qiymətləndirmək.

- Təsərrüfat subyektlərində aparılan təftişin nəticələrini təsdiq və ya inkar etmək.
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq.

157 Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin yüksəldilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqla köməklik edən obyektiv, təminat verici və məsləhət verici fəaliyyət necə adlanır?

Planlaşdırma.

İdarəetmə.

Tənzimləmə.

Təftiş.

- Daxili audit.

158 Daxili audit haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

1999.0

2005.0

2001.0

- 2007.0

2009.0

159 Hesablama Palatası hansı hallarda iş planından əlavə maliyyə-büdcə ekspertizası apara bilər?

Cavabların hamısı düzgündür.

Hesablama Palatası sədrinin qərarı ilə; Hesablama Palatasının iclasının ümumi qərarı ilə.

Hesablama Palatası sədrinin qərarı əsasında; Milli Məclisin sədrinin tapşırığı ilə.

- AR Prezidentinin tapşırığı əsasında; Milli Məclisin sədrinin tapşırığı ilə.

Milli Məclisin sədrinin tapşırığı ilə; Hesablama Palatasının iclasının ümumi qərarı ilə.

160 Hesablama Palatasının öz səlahiyyətlərini yerinə yetirilməsi üçün zəruri olan məlumatları hakimiyyət orqanları, müəssisə və təşkilatlar hansı müddət ərzində verilməlidir?

Üç aya qədər müddətdə.

Bir həftə ərzində.

Üç gün ərzində.

- Bir ay müddətindən gec olmamaqla.

Müddət təyin edilməyib.

161 Ən azı neçə auditoru olduqda Hesablama Palatası fəaliyyətə başlaya və fəaliyyət göstərə bilər?

9.0

Məhdudlaşdırılmayır

10.

- 4.0

7.

162 Hesablama Palatasının neçə auditoru olur?

9.0

Məhdudlaşdırılmayır.

10.

- 7.0

4.0

163 Hesablama Palatasının funksiyalarına aid deyildir:

Bankdan və müvəkkil banklardan, kredit təşkilatlarından məlumat alır, təhlil edir və AR Milli Məclisinə təkliflər verir.

Dövlət büdcəsinin icrası barədə illik hesabatı və müvafiq qanun layihələrinə rəy verir.

Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondları büdcələrinin layihələrinə rəy verir.

- Auditor Palatasının fəaliyyətinin düzgün qurulmasına nəzarət edir və onu tənzimləyir.
- Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərinin bank hesablarında hərəkəti barədə Mərkəzi

164 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

Milli Məclisə və AR Maliyyə Nazirliyinə.

AR Prezidentinə və Milli Məclisə.

Yalnız AR Prezidentinə.

- Yalnız Milli Məclisə.
- AR Maliyyə Nazirliyinə.

165 Azərbaycan Respublikası Hesablama Palatası haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

2002.0

- 1999.
- 1992.
- 1996.
- 1994.

166 Auditorların vəzifələrinə daxil deyildir:

Qanunvericilikdə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək.

Auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək.

Auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək.

- Auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək.
- Yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək

167 Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərməsi üçün lisenziya hansı müddətə verilir:

Sərbəst auditorlara beş il müddətinə, auditor təşkilatlarına müddətsiz.

Sərbəst auditorlara bir il, auditor təşkilatlarına üç il müddətinə.

Üç il müddətinə.

- Beş il müddətinə.
- Yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək

168 Azərbaycan Respublikasının Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir:

Auditor təşkilatları təsis etmək.

Auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək.

Sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.

- Audit yoxlaması zamanı ciddi maliyyə nöqsanları aşkar edilərsə hüquq-mühafizə orqanlarına məlumat vermək.
- Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək.

169 Azərbaycan Respublikasının Auditorlar Palatasının funksiyalarına aid edilmir:

Audit aparılmasına dair təlimatlar, tövsiyələr, metodik göstərişlər hazırlayır.

Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir

Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir.

- Dövlət büdcəsinin icrası haqda hesabatın düzgünlüyünə auditor nəzarəti aparır.
- Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir.

170 AR Auditorlar Palatası Haqqında Əsasnamə neçənci ildə təsdiq olunmuşdur?

- 1995-ci ildə.

2000-ci ildə.
1994-cü ildə.
1991-ci ildə.
2001-ci ildə.

171 Azərbaycan Respublikasında Auditor fəaliyyətinə neçənci ildən başlanmışdır:

- 2001-ci ildən.
- 1994-cü ildən.
- 1987-ci ildən.
- 1991-ci ildən.
- 1999-cu ildən.

172 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Daxili nəzarət.
- Dövlət nəzarəti.
- Müstəqil nəzarət.
- Cari nəzarət.
- Bələdiyyə nəzarəti.

173 Maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Əhatə olunmasına görə maliyyə nəzarətinin növləri
- Maliyyə nəzarətinin formaları
- Səviyyəyə görə maliyyə nəzarətinin növləri
- nəzarətin vəzifələri
- Maliyyə nəzarətinin metodları

174 Müəssisədaxili nəzarət maliyyə nəzarətinin hansı növünə daxildir:

- Bələdiyyə Nəzarəti
- Dövlət Nəzarəti
- İctimai Nəzarət
- Geyri-dövlət nəzarəti
- Audit nəzarəti-Dövlət nəzarəti

175 Nazirlik və idarələrin nəzarət təftiş xidmətinin fəaliyyəti hansı dövlət orqanının nəzarətindədir:

- İqtisadi İnkişaf Nazirliyi
- Prezident Aparatı
- Hesablama Palatası
- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi

176 Kommersiya Banklarına verilən lisenziya (razılıq) hansı orqan tərəfindən geri alınır:

- Xəzinadarlıq
- Milli Məclis
- Kapital Bank
- Mərkəzi Bank
- Maliyyə Nazirliyi

177 AR dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi üzərində operativ nəzarəti hansı orqan həyata keçirir:

- AR Vergilər Nazirliyi
- Prezident Aparatı
- Milli Məclis
- AR Maliyyə Nazirliyi

Mərkəzi Bank

178 Hesablama Palatasının istifadə etdiyi ən əsas nəzarət metodları hansılardır:

- Təhlil və təftiş
- Müayinə
- Monitorinq və təftiş
- tematik yoxlama və təftiş
- Inventarlaşma

179 Dövlətin daxili və xarici borclarının vəziyyəti üzərində hansı orqan nəzarət aparır:

- Prezident Aparatı
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi
- Hesablama Palatası
- Mərkəzi Bank

180 Milli Məclisdə qəbul edilən büdcə nə zaman qazetlərdə dərc edili:

- Büdcənin qəlirləri xərclərindən artıq olduqda
- Büdcə kəsiri olmadıqda
- Büdcə Balanslaşdırılanda
- Ölkə prezidenti fərman imzaladıqda
- Büdcənin xərcləri qəlirlərindən artıq olduqda

181 RR-da Milli Məclisin hansı komissiyası dövlət büdcəsi ilə əlaqədar ilkin nəzarəti həyata keçirir:

- İdarəetmə
- Hüquq müdafiə
- Sosial siyasət
- iqtisadi
- Sosial siyasət və müdafiə

182 Ali qanunverici orqana tabe olan orqan tərəfindən dövlət büdcəsinin xərclər hissəsinin icrasına nəzarət aparılır:

- AR İqtisadi İnkişaf Nazirliyi
- AR Maliyyə Nazirliyi
- AR Vergilər Nazirliyi
- Hesablama Palatası
- Mərkəzi Bank

183 Ali və icraedici orqanlar arasında maliyyə nəzarətinin aparılmasının bölgüsü hansı dövlət sənədinə əsaslanır:

- “Daxili audit haqqında”
- Auditor Palatası haqqında əsasnamə
- “Büdcə sistemi haqqında qanun”
- AR Konstitusiyası
- “Audit xidməti haqqında”AR qanunu

184 Daxili auditin məqsədini göstər:

- Müəssisədə əməyin stimullaşdırılması sistemi əsaslandırmaq
- Dövlət nəzarət orqanlarına müəssisənin işçinin xüsusiyyətləri haqqında məlumat vermək
- Müəssisədə nöqsanlara yol verən işçiləri aşkar etmək
- müəssisə işçilərinə öz funksiyalarını səmərəli yerinə yetirilməsinə kömək etmək
- İşçilərin məsuliyyətini artırmaq

185 Ümumdövlət maliyyə nəzarəti hansı oran tərəfindən aparılır:

- Auditor palatası
- Vergilər nazirliyi
- Maliyyə nazirliyi
- Milli məclis
- Mərkəzi bank

186 Təsnifatın hansı amilinə görə maliyyə nəzarəti ümumi dövlət idarə təsərrüfat daxili, ictimai və müstəqil nəzarətə ayrılır:

- Əsas-həyata keçirilmə metodu
- Əsas- maliyyə fəaliyyəti sferası
- Əsas- aparılma müddəti
- Əsas-maliyyə nəzarətini həyata keçirən subyektlər
- Əsas-həyata keçirilmə forması

187 hansı orqan kreditləşmə, hesablaşmaların aparılması, pul tədavülünün tənzimlənməsində dövlət maliyyə nəzarətinin həyata keçirir:

- Hesablama Palatası
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank
- Vergilər Nazirliyi

188 Büdcə nəzarətinin əsas orqanı necə adlanır,

- Prezident aparatı
- Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi
- Hesablama Palatası
- Nazirliklərin maliyyə xidməti

189 Müəssisədə daxili maliyyə nəzarətini kim həyata keçirir:

- İctimai nəzarətçi
- Dövlət qulluqçusu
- Xarici auditor
- daxili auditor
- Maliyyə işçisi

190 Audit yoxlaması necə olmalıdır:

- Cari və təşəbbüsli
- Ancaq məcbəri
- Ancaq təşəbbüsli
- məcburi və təşəbbüsli
- Cari

191 Hesablama Palatası hara hesabat verir?

- Gömrük Komitəsinə
- Maliyyə Nazirliyinə
- Prezident Aparatına
- Milli Məclisə
- Vergilər Nazirliyinə

192 Qanunvericilikdə nəzərdə tutulmuş hallarda Audit Komitəsinin hansı vəzifələri təsərrüfat subyektinin təftiş komissiyası tərəfindən yerinə yetirilir?

- Təsərrüfat subyektinin fəaliyyətinin normativ aktlara və fəaliyyət planına uyğunluğunu yoxlamaq
- Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək
- Mühasibət uçotu və maliyyə hesablarının düzgünlüyünü və etibarlılığını yoxlamaq
- kənar auditin təyin edilməsilə bağlı müvafiq idarəetmə orqanlarına təklif verimək
- Ehtiyatlardan istifadənin səmərəliliyi və düzgünlüyünü qiymətləndirmək

193 Daxili auditorun hüququ yoxdur:

- Auditin nəticələrinə dair rəy bildirmək
- Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
- Təsərrüfat subyektlərinin fəaliyyətini təhlil etmək üçün lazım olan sənədləri tələb etmək
- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsinin işdən kənarlaşdırmaq
- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsinin əlavə məlumatlar və izahatlar almaq

194 Daxili Audit Komitəsinin vəzifələrinə aid deyil:

- Daxili audit siyasətini və strategiyasını müəyyən edir, həyata keçirilməsini təmin edir
- Daxili audit planlarını təsdiq edir
- Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir
- audit fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şərait yaradır
- Daxili auditorların vəzifə bölgüsünü təsdiq edir

195 Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektlərinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyət:

- Daxili audit standartları
- Beynəlxalq audit xidməti
- daxili audit
- Daxili audit siyasəti
- Təsərrüfat subyektinin əsas fəaliyyəti

196 Daxili nəzarətin məqsədlərinə çatmaq üçün aşağıdakı məsələlər həll olunur. Səhv olanı göstərin

- Səhmdarlar cəmiyyətinin icra orqanları və vəzifəli şəxsləri tərəfindən sui istifadə hallarının qarşısının alınması
- Maliyyə və əməliyyat risklərinin qarşısının alınması
- Maliyyə-təsərrüfat planının qəbul edilməsi və icrasının təmin olunması
- Nəzarət məlumatlarının cəmiyyətin üzvlərindən gizli saxlanması
- Daxili nəzarətin səmərəli prosedurlarının müəyyənəşdirilməsi və onlara əməl olunmasının təmin olunması

197 Daxili maliyyə nəzarətinin məqsədi nədir?

- Daxili nəzarət subyektinin maraqlarının müdafiəsi; səhmdarların kapitalının müdafiəsi
- Səhmdarların cəmiyyətlərinin aktivlərinin müdafiəsi; dövlət nəzarət orqanının maraqlarının qorunması
- Səhmdarların kapitalının müdafiəsi, səhmdarlar cəmiyyətinin passivlərinin müdafiəsi
- Səhmdarların kapitalının müdafiəsi, səhmdar cəmiyyətinin aktivlərinin müdafiəsi
- Səhmdarlar cəmiyyətinin passivlərinin müdafiəsi; dövlət nəzarət orqanının maraqlarının qorunması;

198 Auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətini kim yoxlayır?

- Sadalananların hər biri
- AR Maliyyə Nazarliyi
- AR Vergilər nazirliyi
- AR Auditorlar Palatası
- AR Hesablama Palatası

199 Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdir. Səhv olanı göstərin:

- Yoxlanılan subyekt lazım olan sənədləri təqdim etmədikdə audit yoxlamasını keçirməkdən imtina etmək
- Sifarişçinin işçilərindən yazılı izaha almaq
- Sifarişçinin rəhbərliyindən yazılı izahat almaq
- Auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək
- Auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək

200 Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra neçə il müddətinə verilmiş lisenziya alır?

- 3 il
- İllik
- Müddətsiz
- 5 il
- 10 il

201 Sərbəst auditor hüququ almaq üçün tələb olunur:

- AR-da beş il yaşamış xarici ölkə vətəndaşı
- Miqrant hüququ qazanmış istənilən şəxs
- Avropa İttifaqına daxil olan ölkənin vətəndaşı olmaq
- Azərbaycan respublikasının vətəndaşı olmaq
- AR-da iki il yaşamış istənilən xarici ölkə vətəndaşı

202 Auditor təşkilatı minimum neçə təsisçi tərəfindən yaradıla bilər:

- Minimum iki təsisçi
- Minimum beş təsisçi
- Minimum üç təsisçi
- Minimum bir təsisçi
- Minimum dörd təsisçi

203 Auditor xidmətlərinə aid deyildir Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə təsərrüfat fəaliyyəti sahəsində

- Hesabat göstəricilərin dürüstlüyünü təsdiq etmək
- Yazılı rəy vermək
- Yoxlama aparmaq
- İdarəetmə qərarlarını qəbul etmək
- Mehasibat uçotu qurmaq

204 Bunlardan biri beynəlxalq ali maliyyə nəzarəti orqanları təşkilatının (İNTOSAI) regional təşkilatı deyil

- ARABOSAI
- SPASAI
- EUROSAI
- AFROSAI
- AMERİKASAI

205 Beynəlxalq ali nəzarət orqanları təşkilatı nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsinin neçənci ildə və neçənci Konqresində qəbul etmişdir?

- 1965-ci ildə, V Konqresdə
- 1968-ci ildə, VI Konqresdə
- 1953-cü ildə, I Konqresdə
- 1977-ci ildə, IX Konqresdə
- 1980-ci ildə, X Konqresdə

206 Xəzinədarlığın hüquqlarına aid deyildir:

- Müəyyən edilmiş sahənin fəaliyyətində lazımi ekspertiza, təhlil və qiymətləndirmə aparılmasını təşkil etmək
- Xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarət etmək
- Müəyyən edilmiş qaydada lazımi qərarlar çıxarmaq üçün məlumat tələb etmək və almaq
- Bütçənin icrasına dair Hesablama Palatasının rəyini təhlil edərək qiymətləndirmək
- AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığın ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək

207 Xəzinədarlığın funksiyalarına aid olmayanı göstərin:

- Bütçə öhdəliklərinin limitlərini kredit sərəncamçılarına çatdırır
- Bütçə vəsaiti alanların bütçə vəsaiti ilə apardığı əməliyyatların cari nəzarəti;
- Bütçə vəsaiti alanların bütçə vəsaiti ilə apardığı əməliyyatların ilkin nəzarəti;
- bütçə vəsaiti alanların bütçə vəsaiti ilə apardığı əməliyyatlarına sonradan nəzarəti;
- Bütçənin kassa icrasını həyata keçirir;

208 Hesablama Palatası hansı fəaliyyət növü ilə məşğul olmur:

- AR orqanların sorğusuna rəylərin hazırlanması və təqdim edilməsi
- Bütçə prosesində pozuntu və əyintilərin təşkili və keçirilməsi
- Hesab ilində icra üçün operativ nəzarətin təşkili və küçürilməsi
- Dövlət bütçəsinin qəirlələrinin proqnozlaşdırılması
- Maliyyə məsələlərinə toxunan AR beynəlxalq müqavilələrin ekspertizası

209 Hesablama Palatası bütçənin icrasına nəzarəti aşağıdakı prinsiplər əsasında həyata keçirir:

- qanulilik, subyektivlik
- ədalətlik, subyektivlik
- Qanulilik, qizlilik
- Obyektivlik, müstəqillik
- müstəqillik, gizlilik

210 Hesablama Palatası aşağıdakı funksiyaları yerinə yetirir. Səhv olanı göstərin:

- Dövlət əmlakının idarə edilməsinə nəzarət edir
- Dövlət bütçəsinin icrasını təşkil edir
- Bedcədənəknər dövlət fondlarının layihəsinə səs verir
- Dövlət bütçəsinin layihəsinə rəy verir
- Rübdə bir dəfə dövlət bütçəsinin icrası haqqında Milli Məclisə məlumat verir

211 Hesablama Palatası Hansı orqana hesabat verir:

- Heç bir orqana hesabat vermir
- AR Milli Məclisə
- AR Prezidentinə
- AR Nazirlər Kabinetinə
- AR Maliyyə Nazirliyinə

212 Bunlardan hansı maliyyə nəzarətini həyata keçirmir:

- AR Maliyyə Nazirliyi
- Dövlət Statistika Komitəsi
- Lisənziya əsasında işləyən sərbəst auditorlar
- Auditor Palatası
- AR Hesablama Palatası

213 Maliyyə nəzarətinin həyata keçirən dövlət orqanlarına aid edilmir:

- AR Hesablama Palatası

- Bələdiyyələrin nəzarət-təftiş komissiyaları
Gömrük orqanları
Naliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti
Dövlət xəzinədarlığı

214 Bütçənin və bütçədən kənar dövlət pul fonslarının gəlir və xərc maddələrinin əsaslandırılması:

- Dövlət
Şəxsi
İctimai
Qeyri-dövlət
Qarışıq

215 Dövlət maliyyə nəzarətinə aid deyil:

- Bütçədən ayrılan vəsaitlərin səmərəliliyinin yoxlanılması
Hesablama Palatasının apardığı audit
Qanunla müvafiq səlahiyyət verilmiş dövlət orqanlarının fəaliyyəti
- bələdiyyələrin maliyyə nəzarəti orqanlarının fəaliyyəti
Dövlət xəzinədarlığının cari maliyyə nəzarəti

216 Dövlət maliyyə nəzarəti edilən nəzarətdir. Uyğun gəlməyəni göstərin:

- Pul dövriyyəsinin təşkilinə
Bütçədən kənar dövlət pul fonslarının istifadəsi
Dövlət bütçəsinin icrasına
- dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə
Kredit ehtiyatlarının istifadəsi

217 Maliyyə nəzarətinin tərkibinə daxil deyil:

- Bütçə nəzarəti
Sığorta nəzarəti
Vergi nəzarəti
- Texnoloji nəzarət
Gömrük nəzarəti

218 Maliyyə nəzarətini həyata keçirən rəsmi qruplara hansılar aiddir?

- Hesablama Palatası, Maliyyə Nazirliyi və Auditorlar Palatası
Auditor Palatası, Vergilər Nazirliyi, AR-nın Prezident Administrasiyası
Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Auditor Palatası
- AR-nın Prezident Administrasiyası, Hesablama Palatası və Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi, Milli Məclis, müəssisələr

219 Nəzarət olunan subyektlər hansı əsaslara görə təsnifləşdirilir?

- İctimai, bələdiyyə və qeyri kommersiya
Dövlət və bələdiyyə
Kommersiya yaxud qeyri kommersiya
- kommersiya, qeyri kommersiya və sahə mənsubiyyətinə əsasən
Sahə mənsubiyyətinə, ictimai və kommersiya

220 Təşkil olunma səviyyəsinə görə dövlət maliyyə nəzarəti hansı hissələrə ayrılır?

- Təsərrüfatdaxili və ictimai
Dövlət və qəsəbə maliyyə nəzarəti
Dövlət və şəxsi maliyyə nəzarəti
- Dövlət və yerli maliyyə nəzarəti

İctimai və şəxsi

221 Müxtəlif mənbələr hesabına maliyyələşən nəzarət qurumuna hansı orqanlar daxildir?

- Şəxsi orqanlar
- Auditor təşkilatları
- Bələdiyyə
- ictimai nəzarət orqanları
- Sığorta orqanları

222 Sahibkarlıq hesabına maliyyələşən nəzarət qurumuna hansı daxildir?

- Təsərrüfatdaxili nəzarət
- Xəzinədarlıq
- İctimai nəzarət orqanları
- Auditor təşkilatları
- Sığorta nəzarəti

223 Təsisçi hesabına maliyyələşən nəzarət qurumuna hansı orqan daxildir?

- Dövlət və yerli nəzarət orqanları
- Auditor təşkilatları
- İctimai nəzarət orqanları
- daxili audit xidməti
- Xəzinədarlıq

224 İdarəedən subyektin təşəbbüsü ilə yaradılan nəzarət qurumlarına hansılar daxildir?

- Bank auditi yaxud sığortaçıların auditi
- Hesablama Palatası, Kommersiya Banklarının daxili nəzarət bölmələri
- Auditor qurumları
- daxili nəzarət bölmələri yaxud səhmdar cəmiyyətlərinin təftiş bölmələri
- Xəzinədarlıq, Sığorta nəzarəti və daxili nəzarət bölmələri

225 Qanuna və digər qanunverici aktlara əsasən yaradılan qurumlara hansılar daxildir?

- Auditorlar qurumları, Səhmdar cəmiyyətinin daxili təftiş bölmələri
- Hesablama Palatası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi
- Xəzinədarlıq, Kommersiya banklarının daxili nəzarət bölmələri, Auditor Qurumları
- Vergilər Nazirliyi, Sığorta Nəzarəti, Xəzinədarlıq
- Vergilər Nazirliyi, Xəzinədarlıq, daxili audit xidməti

226 Dövlətin Konstitusiyası əsasında yaradılmış quruma hansı orqan daxildir

- Vergilər Nazirliyi
- Auditorlar Palatası
- Maliyyə Nazirliyi
- Hesablama Palatası
- Milli Məclis

227 Kollegial idarəedənlərə hansılar daxildir?

- Hesablama Palatası, Auditorlar Palatası, Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi, səmiyyətin baş direktoru, parlament
- Prezident, parlament, Auditorlar Palatası
- parlament, səhmdar yığıncağı, səhmdar cəmiyyətin direktorlar şurası
- Hesablama Palatası, Səhmdarlar yığıncağı, direktorlar yığıncağı

228 Vahid rəhbərlik subyektlərinə hansılar daxildir?

Parlament, prezident, təşkilatın yeganə təsisçisi
 Cəmiyyətin baş direktoru, səhmdarlar yığıncağı, səhmdar cəmiyyətin direktor şurası
 Parlament, prezident, təşkilatın yeganə təsisçisi
 ● prezident, cəmiyyətin baş direktoru, təşkilatın yeganə təsisçisi
 Prezident, cəmiyyətin baş direktor, səhmdar yığıncağı

229 Tərkibinə görə idarəedən subyektlər hansılardır?

- Rəsmi və kollegial
 Kollegial və təmsilçi vasitəsilə idarə edənlər
 Vahid və bilavasitə
 ● vahid və kollegial
 Bilvasitə və kollegial

230 İştirak dərəcəsinə görə idarəetmədə hansı idarəedən subyektlər qrupu vardır?

- Kollegial rəhbərlik
 Bilavasitə idarə edənlər
 Təmsilçi vasitəsilə idarə edənlər
 ● Bilavasitə və təmsilçi vasitəsilə idarə edənlər
 Vahid və kollegial rəhbərlik

231 Özünü nəzarət hansı şəxslərə aiddir?

- İdaedilən subyektlərə
 Rəsmi orqanlara
 Dövlət qulluqçularına
 ● Məsuliyyətli şəxslərə
 Obyektiv və ədalətli şəxslərə

232 Özünü nəzarət nədir?

- Vahid rəhbərliyin həyata keçirilməsi
 İdarəetmənin bir subyekt tərəfindən həyata keçirilməsi
 İdarə olunmanın bir subyekt tərəfindən həyata keçirilməsi
 ● İdarəetmə və idarə olunmanın bir subyekt tərəfindən həyata keçirilməsi
 Obyektivliyin təmin olunması

233 Nəzarət olunan subyektlərə hansılar daxildir?

- Auditor Palatası, fiziki və hüquqi şəxslər, əhali yaxud ayrı-ayrı qruplar
 AR-nın Prezident administrasiyası, Hesablama Palatası, əhali yaxud ayrı-ayrı qruplar
 Fiziki və hüquqi şəxslər, Hesablama palatası, Maliyyə Nəzarəti
 ● Bilavasitə verilmiş qərarların yerinə yetirən nazirliklər, fiziki şəxslər və əhali
 Bilavasitə verilmiş qərarları yerinə yetirən Nazirliklər, Maliyyə Nazirliyi, auditor Palatası

234 Maliyyə nəzarətinin subyektləri neçə hissəyə bölünür və hansılardır?

- 2-bilavasitə və idarəedən
 3-idarə olunan, idarəedən və kollegial
 2-idarəedən və idarəolunan subyektlər
 ● 3-idarəedən, nəzarəti həyata keçirən və idarə olunan subyektlər
 3-bilavasitə, nəzarəti həyata keçirən və idarə olunan subyektlər

235 Gedişatı və ya nəticəsi etibarlı həyata keçirilməsi pulla qiymətləndirilən, nəzarət altında olan subyektin fəaliyyəti:

Sadalanmaların heç biri
 Maliyyə nəzarətinin predmeti

- Maliyyə nəzarətinin subyekti
- maliyyə nəzarətinin obyektı
- Heç biri

236 Ərazi təşkilat səviyyəsinə görə nəzarət subyektləri ayrılır: səhv olanı göstərin:

- Müəssisə səviyyəsində yaradılan nəzarət orqanları
- Dövlət nəzarət orqanları
- Beynəlxalq nəzarət orqanları
- Auditor nəzarət orqanları
- Regional nəzarət orqanları

237 Maliyyə nəzarətinin yerinə yetirən subyektlərin hüquqi statusuna görə aşağıdakı maliyyə nəzarətinin növünü ayırırlar: səhv

- İctimai
- Kommersiya
- Dövlət
- hökumət
- Təsərrüfat daxili

238 Təşkil olunduğu əsasə görə nəzarətçi orqanlara aid deil:

- Hüquqi şəxslərin dövlət geydiyyatı haqqında qanuna əsasən yaradılan
- Daxili sərəncam cəhətlərinə əsasən yaradılan
- Dövlət Konstitusiyasına əsasən yaradılan
- təsərrüfatdaxili yaradılan
- Qanuna və digər qanunvericilik aktlarına əsasən yaradılan

239 Vahid rəhbərlik subyektlərinə aid deil:

- Müəssisənin direktoru
- Milli Məclis
- Prezident
- Təşkilatın yeganə təsisçisi
- Səhmdarlar cəmiyyətinin baş direktoru

240 Qərarların icrasının yoxlayarkən Maliyyə Nazirliyi, Hesablama Palatası maliyyə nəzarəti sahəsində hansı qisimdə çıxış edir:

- ələqələndirici qisimində
- İdarəolunan qisimindən
- idarə edən qisimindən
- nəzarət edən qisimindən
- Nəzarət olunan qisimindən

241 Dövlət maliyyə nəzarətini həyata keçirən Prezident, Milli Məclis və AR Nazirlər Kabineti nə qismində çıxış edirlər:

- heç bir rol yoxdur
- İdarəolun qisimində
- Nəzarət edən qisimində
- İdarə edən qisimində
- ələqələndirici qisimində

242 Mülkiyyət formalarına görə maliyyə nəzarəti hansı formada həyata keçirilir?

- Daxili və kənar
- Şəxsi və dövlət

Dövlət və ictimai

- Dövlət, şəxsi və ictimai
Təsərrüfatdaxili və kənar

243 Maliyyə nəzarəti hansı əlamətlərə görə təsnifləşdirilir?

Ədalətlik və bərabərlik əlamətinə görə

Həyata keçirilmə vaxtına görə

Mülkiyyət formalarına görə

- Mülkiyyət formalarına və həyata keçirilmə vaxtına görə
Dəyər göstəricilərinə və həyata keçirilmə vaxtına görə

244 Maliyyə nəzarətinin subyektləri hansılardır?

Qeyri-maddi istehsal sahəsindəki maliyyə münasibətləri

Makro və mikro tənzimləmə prosesslərində yaranan münasibətlər

Maddi istehsal sahəsindəki maliyyə münasibətləri

- Hüquqi və fiziki şəxslər, o cümlədən dövlət orqanları
Dövlət orqanlarının müxtəlif mülkiyyət formalı müəssisələrdə olan münasibətlər

245 Hesablama Palatası kimə tabedir?

Vergilər Nazirliyinə

Nazirlər Kabinetinə;

Maliyyə Nazirliyinə;

- Milli Məclisə;
Prezidentə

246 Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:

Yerli büdcələrin gəlirləri.

Dövlət büdcəsinin Ehtiyat Fondu.

Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri

- Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri.
Bələdiyyələrin gəlirləri.

247 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

Mərkəzi Palata.

Mühasibat Palatası.

Auditor Palatası.

- Hesablama Palatası.
Dövlət Palatası.

248 Auditorlar Palatası Haqqında Əsasnamə neçənci ildə təsdiq olunmuşdur?

2001-ci ildə.

1994-cü ildə.

1991-ci ildə.

- 1995-ci ildə.
2000-ci ildə.

249 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

Milli Məclis və Auditorlar Palatası.

Hesablama Palatası və Auditorlar Palatası.

Mazliyyə Nazirliyi və Auditorlar Palatası.

- Mazliyyə Nazirliyi və Hesablama Palatası

Hesablama Palatası və Mərkəzi Bank.

250 Dövlət büdcəsinin gəlirlirinin və xərclərinin auditi hansı orqan tərəfindən aparılır?

- İqtisadi İnkişaf Palatası.
- Maliyyə Nazirliyi.
- Vergilər Nazirliyi.
- Hesablama Palatası.
- Auditor Palatası.

251 Hesablama Palatası öz səlahiyyətləri daxilində dövlət büdcəsi gəlirlərinin və xərclərinin auditinin həyata keçirilməsi nəticəsində Maliyyə Nazirliyinə verdiyi məlumat və təkliflərə aid olmayanı göstərin:

- dövlət büdcəsinin icrası barədə illik hesabatlarla və müvafiq qanun layihələrinə dair Hesablama Palatasının rəylərini;
- büdcə gəlirlərinin artırılması üçün dövlətin əlavə maliyyə ehtiyatlarının müəyyən edilməsi istiqamətində təkliflərini;
- məcburi dövlət sosial sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini;
- dövlət büdcəsinin daxilolmalarını təmin edən orqanlarda Hesablama Palatası tərəfindən aparılmış yoxlamalar barədə arayış və məlumatları;
- qüvvədə olan normativ və qanunvericiliyin təkmilləşdirilməsi və dövlət büdcəsinin sağlamlaşdırılması ilə bağlı təkliflərini;

252 Daxili nəzarətə aid olmayanı göstərin:

- belə nəzarətin əsas məqsədi səhmdarların kapitalının və cəmiyyətin aktivlərinin müdafiəsidir lazımı qaydada təşkil olunarsa cəmiyyətin xərclərini azaldır və onun resurslarının səmərəli şəkildə idarə olunmasına kömək edir
- ictimai orqanlar və struktur bölmələr tərəfindən cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə nəzarətdir
- dövlət mülkiyyətinin qorunmasını, dövlət vəsaitlərini effektiv və qənaətedici istifadə edilməsini həyata keçirir maliyyə və əməliyyat risklərini, həmçinin vəzifəli şəxslər tərəfindən hər cür sui-istifadə etmə hallarını operativ sürətdə aşkar etmək imkanı yaradır

253 Dövlət xəzinədarlığının obyektı.

- Büdcədən kənar fondların vəsaiti.
- Qeyri – kommersiya müəssisələrinin vəsaiti.
- Kommersiya müəssisələrinin fəaliyyəti
- Büdcə vəsaitləri.
- Korporativ müəssisələrin vəsaiti.

254 Büdcənin kassa icrası harada aparılır?

- Vergilər Nazirliyində
- Beynəlxalq Bankda
- Mərkəzi Bankda
- Dövlət xəzinədarlığında
- Büdcə təşkilatlarında

255 Azərbaycan Respublikasında xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- Audit xidməti
- Büdcənin icrası ilə bağlı maliyyə əməliyyatları.
- Büdcənin icrası.
- Büdcənin tərtib edilməsi.
- Büdcənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi.

256 Dövlət xəzinədarlığının məqsədi.

- Büdcə vəsaitlərinin proqnozunu hazırlamaq

- Büdcə prosesi iştirakçılarına nəzarət etmək
- Büdcə prosesi iştirakçılarına xidmət göstərmək
- Büdcə vəsaitlərinin istifadəsini təmin etmək
- Büdcə vəsaitlərini toplamaq

257 Dövlət xəzinədarlığı hansı qrupun nəzdindədir:

- Nazirlər Kabinetinin.
- Vergi Nazirliyinin
- Sərbəstdir
- Maliyyə Nazirliyinin
- Milli Məclisin

258 Xəzinədarlıq nəzarətinin formaları.

- Daxili nəzarət,
- Temarik təftiş,
- Kompleks təftiş,
- Əvvəlcədən nəzarət və operativ nəzarət,
- Sonradan nəzarət

259 Dövlət xəzinədarlıq orqanının əsas vəzifəsi.

- Büdcə vəsaitinin mənbələrinin proqnozlaşdırılması, xərclərin sekvesterinin həyata keçirilməsi.
- Kommersiya müəssisələrinin vəsaitlərinin toplanmasına, istifadəsi və bölüşdürülməsi.
- Dövlət büdcəsinin vəsaitlərinin planlaşdırılması və qrant kimi paylanması.
- Dövlət xəzinədarlığının banklarda olan hesabında dövlət büdcəsinin vəsaitlərinin toplanması, bölüşdürülməsi və istifadəsi.
- Dövlət xəzinədarlıq orqanlarının bankda olan hesabına toplanmış vəsaitin dövlət krediti kimi verilməsi.

260 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat.
- Ayrı-ayrı xəzinədarlıqların məcmusu.
- Ayrı-ayrı forma və metodların məcmusu.
- Ödəniş sənədlərini yoxlayan həmin büdcənin mühasibat uçotunu aparan, büdcə hesabatları
- Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu.

261 Xəzinədarlıq nəzarətinin obyektləri.

- Hüquqi və fiziki şəxslərin vəsaiti.
- Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti.
- Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti.
- Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti.
- Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri.

262 Xəzinədarlıq nəzarətinin formaları.

- Daxili nəzarət, audit
- Temarik təftiş, sonradan nəzarət.
- Kompleks təftiş, əvvəlcədən nəzarət.
- Əvvəlcədən nəzarət, operativ nəzarət.
- Operativ nəzarət, sonradan nəzarət.

263 Xəzinədarlıq nəzarətinin metodu.

- Audit
- Moniorinq
- Təftiş

- Yoxlama
Nəzarət

264 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə formalaşır?

- AVRO
- Milli valyuta və ABŞ dolları
- Türk lirəsi
- Milli valyuta
- ABŞ dolları

265 Büdcənin icrası nəyi əhatə edir:

- Variantların heç biri düz deyil
- Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır;
- Büdcə layihəsinin tərtibidir;
- Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- Büdcəyə nəzarətdir.

266 Azərbaycan Respublikasında büdcənin icrası sisteminə aid olanı göstərin?

- Qarışıq
- Dövlət
- Bank
- Xəzinədarlıq
- Smeta

267 Xəzinədarlıq hansı orqanının təbəçiliyindədir?

- Mərkəzi Bankın
- Parlamentin
- hökumətin
- Maliyyə Nazirliyinin
- Prezident Aparatının

268 Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aid olmayanı qeyd edin:

- yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;
- sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;
- auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
- dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına nəzarəti həyata keçirmək
- sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamaq;

269 Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər: Yalnızı seçin:

- yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək
- sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
- sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə tanış olmaq və yoxlama üçün onları almaq,
- auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb edə bilməz
- səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərəkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;

270 Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur: Yalnızı seçin:

- sərbəst auditor imtahanlarını vermək.
- mühasibat uçotu, maliyyə ixtisasları üzrə ali təhsilə malik olmaq
- Azərbaycan Respublikasının vətəndaşı olmaq;

- ixtisas üzrə azı 7 il iş stajına malik olmaq
- iqtidadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə malik olmaq

271 Hesablama Palatasının üzvlərinə dair əlavə tələblərə aid olmayanı göstərin:

- Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, baş naziri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər
- sədr, sədr müavini və auditorlar dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olmalıdırlar
- sədr, sədr müavini və auditorlar başqa dövlətlər qarşısında öhdəlikləri olan, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər ola bilməzlər.
- sədr, sədr müavini və auditorlar xarici ölkələrin vətəndaşları ola bilərlər.
- sədr, sədr müavini və auditorları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul ola bilməzlər

272 Hesablama Palatasının iclasları onun azı neçə üzvü iştirak etdikdə səlahiyyətlidir?

- 9 üzvü
- 7 üzvü
- 10 üzvü
- 5 üzvü
- 21 üzvü

273 Hesablama Palatası öz işinin təşkilini və tənzimlənməsini həyata keçirir. Düzgün variantı seçin:

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişləri əsasında
- Əsasnaməsi ilə
- “Hesablama Palatası” Haqqında Azərbaycan Respublikasının Qanunu əsasında
- Daxili Nizamnamə əsasında
- Milli Məclisin qərarı əsasında

274 Hesablama Palatasının fəaliyyət dairəsinə aid olmayanı göstərin:

- hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir
- dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə nəzarəti həyata keçirir
- dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına nəzarəti həyata keçirir
- hüquqi şəxslərin gəlirlərinin formalaşması üzərində nəzarəti həyata keçirir
- dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir

275 Hesablama Palatasına aid aşağıdakı ifadələrdən hansı yalnışdır?

- Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir
- Hesablama Palatası Bakı şəhərində yerləşir
- Hesablama Palatası hüquqi şəxsdir
- Hesablama Palatası Nazirlər Kabinetinə hesabat verir
- Hesablama Palatası dövlət büdcə-maliyyə nəzarəti orqanıdır

276 Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir?

- xəzinədarlıq
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Vergilər Nazirliyi
- Azərbaycan Respublikası Hesablama Palatası
- daxili audut xidməti

277 Auditor nəzarətinin başlıca məqsədinə aid olmayanları seçin:

- mühasibat və maliyyə hesabatlarının doğruluğunu müəyyən etmək
- vergi bəyannamələrinin və iqtisadi subyektlər tərəfindən yoxlanılan digər maliyyə öhdəliklərinin təftişi

- hesablama sənədlərinin təftişi
- maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etmək
- dövlət büdcəsinə qeyri-vergi ödənişlərinin ödənilməsinin təmini

278 Aşağıdakılardan hansı yalnışdır.

- Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir
- Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
- Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır
- Hesablama Palatasının fəaliyyətinin nəticələri qanun üzrə kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır
- Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir

279 Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcludur. Uyğun olmayan variantı seçin:

- Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
- AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə
- AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə
- Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına
- AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə

280 Azərbaycan Respublikası Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu, neçənci ildə qəbul olunmuşdur?

- 2000.0
- 1996.0
- 1995.0
- 1999.0
- 1998.0

281 Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərməsi üçün lisenziya hansı müddətə verilir:

- Sərbəst auditorlara 5 il müddətinə, auditor təşkilatlarına müddətsiz.
- Sərbəst auditorlara bir il, auditor təşkilatlarına üç il müddətinə.
- üç il müddətinə.
- Beş il müddətinə.
- Sərbəst auditorlar üç il, auditor təşkilatlarına beş il müddətinə.

282 Azərbaycan Respublikasının Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir:

- Auditor təşkilatları təsis etmək
- Auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək.
- Sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.
- Audit yoxlaması zamanı ciddi maliyyə nöqsanları aşkar edilərsə hüquq-mühafizə orqanlarına məlumat vermək.
- Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək.

283 Aşağıda verilənlərdən hansı daxili auditin tiplərinə aid deyil:

- menecment auditi
- riayət etmə auditi
- maliyyə auditi
- texnoloji audit
- əməliyyat auditi

284 Daxili nəzarət dedikdə.... nəzarət başa düşülür.Hansı variant düzdür?

- idarə olunan subyektlərin maliyyə maraqlarına uyğun əməliyyatlara
- dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə edilməsinə

qanunvericilik prinsiplərinin pozulması hallarının aşkarlanması məqsədi daşıyan nizamlaşma sisteminin ayrılmaz hissəsinə

- ictimai orqanlar və struktur bölmələr tərəfindən cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə dövlətin maddi resurslardan səmərəli və qənaətlə istifadəyə

285 Auditor xidməti ilə məşğul olmaq üçün lisenziya verildikdən sonra fəaliyyət müddəti neçə ildir:

- 9 il
- 7 il
- 6 il
- 5 il
- 8 il

286 Audit nədir?

maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə etmə sahələrində qanuna müvafiq və məqsədəuyğunluq üzrə yoxlama-orqanı və tədbirlər sistemidir
dövlətin maddi resurslardan səmərəli və qənaətlə istifadə, qanunvericilik prinsiplərinin pozulması hallarının aşkarlanması məqsədi daşıyan nizamlaşma sisteminin ayrılmaz hissəsidir
idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır

- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır

287 Daxili auditor hansı hüquqlara malikdir. Aid olmayanı göstərin.

zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq
maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
təsərrüfat subyektinin fəaliyyətinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s. barədə sənədləri tələb etmək

- AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
auditin nəticəsinə dair rəy bildirmək

288 Daxili audit xidmətinin vəzifələrinə aid olmayanı göstərin:

ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliyi qiymətləndirmək.

təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək;

mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;

- büdcənin kassa üzrə əməliyyatların hesabını aparmaq
təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilatların (onun törəmə təsərrüfat cəmiyyətlərinin) struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;

289 Aşağıdakılardan hansı İNTOSAİ-nin regional təşkilatına aid deyil:

- AFROSAİ
- ASOSAİ
- EUROSAİ
- RUSSİASAİ
- ARABOSAİ

290 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində qəbul olunmuş nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsində nəzarətə necə tərif verilmişdir:

bu maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə sahələrində qanuna müvafiq və məqsədəuyğunluq üzrə yoxlama-orqanı və tədbirlər sistemidir

idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır

iqtisadi nəzəriyyədən faydalanaraq, idarəetmə sistemində, bölgü və istehlak sistemində özünün praktiki məsləhətləri ilə həyatı əhəmiyyəti olan bir rola sahibdir

dövlətin maliyyə intizamının pozulmasını aşkar edilməsinə köməklik göstərən dövlət nəzarətinin bir formasıdır

- audit özü özlüyündə məqsəd deyil, maliyyə hesabatlılığını və dövlət idarəetmə sistemində cavabdehliyi təmin etmək üçün çox vacib komponentdir

291 Nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsi nə zaman və harda qəbul edilmişdir?

- 1997-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
- 1971-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X I konqresində
- 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
- 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində
- 1953-cü ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində

292 Beynəlxalq ali nəzarət orqanları təşkilatı (İNTOSAI) nə zaman və kimin təşəbbüsü ilə yaradılmışdır:

- 1953-cü ildə 43 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1951-ci ildə 184 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1955-ci ildə 34 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1953-cü ildə 34 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1951-ci ildə 184 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır

293 Xəzinədarlıq müəyyən olunmuş sahədə səlahiyyətlərinin reallaşması məqsədi ilə hansı hüquqa malikdir. Yalnız olanı qeyd edin:

- AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək müəyyən edilmiş sahənin fəaliyyətində lazımı ekspertiza, analiz və qiymətləndirmə, həmçinin elmi tədqiqatlar aparılmasını təşkil etmək
- müəyyən olunmuş qaydada müəyyən edilmiş sahənin fəaliyyəti məsələləri üzrə lazımı qərar çıxarmaq üçün məlumat tələb etmək və almaq
- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək
- xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək

294 Xəzinədarlıq aşağıdakı funksiyaları yerinə yetirir. Yalnız olanı göstər:

- baş sərəncamçıların, sərəncamçıların və federal büdcə vəsaitlərini alanların büdcə vəsaitləri ilə apardığı əməliyyatların cari nəzəritini həyata keçirir
- büdcənin kassa üzrə əməliyyatların hesabını aparır;
- ümumi büdcə cədvəllərinin göstəricilərini, büdcə öhtəliklərinin limitlərini və maliyyələşdirmənin baş sərəncamçılarına, sərəncamçılarına və alıcılara çatdırır;
- dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir
- baş sərəncamçıların, sərəncamçıların və federal büdcə vəsaitlərini alanların büdcə vəsaitləri ilə apardığı əməliyyatların ilkin nəzəritini həyata keçirir.

295 Aşağıda sadalananlardan hansı dövlət maliyyə nəzarətini həyata keçirən subyektlərə aid deyil:

- Dövlət Xəzinədarlıq Agentliyi
- Azərbaycan Respublikası Maliyyə nazirliyi
- Azərbaycan Respublikası Hesablama Palatası
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Respublikası Vergilər Nazirliyi

296 S.P.Opyonişev və V.A.Jukov hesab edirlər ki, dövlət maliyyə nəzarətinin məqsədi.... Düzgün variantı seçin:

- cəmiyyətin istifadə etdiyi və ya aşkarladığı maliyyə informasiyasının doğruluğunun təmin olunması
- səmərəli auditor fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsidir
- maliyyə-təsərrüfat planının qəbul edilməsi və yerinə yetirilməsinin təmin olunması
- dövlətin büdcə və qeyri büdcə maliyyə vəsaitlərin və dövlət əmlakının qanuni və effektiv istifadə edilməsini təmin etməkdir

297 Aşağıda göstərilən variantlardan hansı dövlət maliyyə nəzarətini özündə əks etdirmir:

- dövlətin daxili və xarici borclarının, dövlət ehtiyatlarının vəziyyətinə nəzarət;
- pul dövriyyəsinin təşkilinə nəzarət;
- dövlət büdcənin və büdcədən kənar fondlarının büdcələrinin yerinə yetirilməsinə nəzarət;
- fərdi sahibkarların mühasibat uçotu və maliyyə (mühasibat) hesabatının müstəqil yoxlanılmasına nəzarət
- kredit ehtiyatlarının istifadəsinə nəzarət;

298 Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti nə qədərdir:

- 5 ildir
- 8 ildir
- 7 aydır
- 7 ildir
- 8 aydır

299 Hesablama Palatası ibarətdir

- sədr, sədr müavini və 21 auditor
- sədr, sədr müavini və 14 auditor
- sədr, sədr müavini və 8 auditor
- sədr, sədr müavini və 7 auditor
- sədr, sədr müavini və 9 auditor

300 Hesablama Palatası büdcənin icrasına nəzarəti hansı prinsip əsasında həyata keçirmir

- dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;
- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;
- dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir;
- rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;

301 Aşağıdakılardan hansı Hesablama Palatası funksiyalarına aid deyil?

- ümumi büdcə cədvəllərinin göstəricilərini, büdcə öhtəliklərinin limitlərini və maliyyələşdirmənin baş sərəncamçılarına, sərəncamçılarına və alıcılara çatdırır;

302 Subyektlərin hüquqi statusuna görə maliyyə nəzarət növünə aid olmayanı qeyd edin:

- İctimai
- Kommersiya
- dövlət və bələdiyyə;
- Hökumət
- Təsərrüfatdaxili

303 Maliyyələşmə mənbəyinə görə aşağıdakı idarəetmə subyektlərini ayırd edirlər. Səhv olanı göstərin:

- auditorlar tərəfindən maliyyələşənlər
- təsisçi hesabına maliyyələşənlər
- sahibkarlıq fəaliyyəti hesabına maliyyələşənlər
- büdcə hesabına maliyyələşənlər
- müxtəlif mənbələr hesabına maliyyələşənlər

304 Ərazi təşkilat səviyyəsinə görə ayırd edilən nəzarət subyektləri. Yalnız cavabı göstərin:

- ayrıca müəssisə, təşkilat
- dövlət
- beynəlxalq
- auditor
- regional

305 Aşağıda nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə nəzarət subyektləri qrupu verilmişdir. Hansı variant yalnızdır:

- Bütün variantlar düzdür
- İdarəedən subyektin təşəbbüsü ilə yaradılanlar
- Normativ aktın tələbinə görə təşkil olunanlar
- Daxili sərəncam sənədlərinə əsasən yaradılan
- Öz təşəbbüsü ilə yaradılanlar

306 Aşağıdakılardan hansı subyekt nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə yaradılan subyektlər qrupuna aiddir.

- Daxili sərəncam sənədlərinə əsasən yaradılan
- Qanuna və digər qanunverici aktlara əsasən yaradılanlar
- Dövlətin Konstitusiyası əsasında yaradılmış
- Öz təşəbbüsü ilə yaradılanlar
- Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılanlar

307 Təşkil olunduğu əsasa görə nəzarətçi orqanlara aşağıdakılardan hansını aid etmək olmaz:

- Daxili sərəncam sənədlərinə əsasən yaradılan
- Qanuna və digər qanunverici aktlara əsasən yaradılanlar
- Dövlətin Konstitusiyası əsasında yaradılmış
- Öz təşəbbüsü ilə yaradılanlar
- Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılanlar

308 Tərkibinə görə idarə edən subyektləri belə qruplaşdırılır:

- beynəlxalq səviyyədə yaradılan
- bilavasitə və təmsilçi vasitəsi ilə idarə edənlər
- Dövlətin Konstitusiyası əsasında yaradılmış idarə edənlər
- Vahid və kollegial rəhbərlik idarə edənlər
- Öz təşəbbüsü ilə yaradılan idarə edənlər

309 İştirak dərəcəsinə görə idarəedən subyektlər qrupuna aiddir:

- beynəlxalq səviyyədə yaradılan
- Dövlətin Konstitusiyası əsasında yaradılmış idarə edənlər
- Vahid və kollegial rəhbərlik idarə edənlər
- bilavasitə və təmsilçi vasitəsi ilə idarə edənlər
- Öz təşəbbüsü ilə yaradılan idarə edənlər

310 İdarəedən subyektləri hansı əlamətlərinə görə təsnifləşdirmək olar

- İştirak dərəcəsinə və tərkibinə görə
- İdarəedən subyektin təşəbbüsü ilə yaradılanlar
- Təşkil olunduğu əsasa görə
- Nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə
- Ərazi təşkilat səviyyəsinə görə

311 İdarəetmə və idarəolunmanın bir subyekt tərəfindən həyata keçirilməsi necə adlanır?

- Özünü nəzarət
- Kənar nəzarət
- Daxili nəzarət
- Birbaşa idarəetmə
- Bilavasitə idarəetmə

312 Aşağıdakılardan hansı maliyyə nəzarəti sistemi subyektlərinə aid deyil?

- qiymətləndirən nəzarət olunan idarədən nəzarəti həyata keçirən idəəolunan

313 Maliyyə nəzarəti prosesini düzgün təşkil etmək üçün ilk növbədə nəyə aydınlıq gətirmək lazımdır:

- yalnız nəzarətin subyektlərinə
yalnız nəzarətin obyektlərinə və predmetinə
maliyyə göstəricilərinə
təşkilatın fəaliyyət istiqamətinə
- nəzarətin subyektlərinə, obyektlərinə və predmetinə

314 Maliyyə nəzarəti sistemi nədir?

- maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsidir
dövlət büdcəsi vasitələrindən istifadə ilə əlaqədar qanundan kənara çıxma hallarını müəyyən edir
maddi, əmək və maliyyə resurslarının rəşional xərclənməsi sahəsində konkret metodlarla iqtisadiyyatı idarə etməyi təmin edir
məhsuldar güvvələrin və istehsal münasibətlərinin nizama salınması məqsədi ilə onların inkişafına mənfi təsir edən amilləri aşkar edir

315 Dövlət nəzarətini həyata keçirərkən Parlament, Prezident, Hökumət və digər fərdi və kollegial orqanlar hansı subyekt qismində çıxış edir və əsas vəzifəsi nədir?

- idarə edən qismində çıxış edir və idarəetməyə dair qərarlar qəbul edirlər
idarə edən qismində çıxış edir və nəzarət olunurlar
Nəzarət olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər
Nəzarət olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər
İdarə olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər

316 Maliyyə nəzarətinin subyektlərinə aiddir

- hüquqi və fiziki şəxslər
yalnız fiziki şəxslər
ancaq dövlət müəssisələri
özəl müəssisələr
yalnız hüquqi şəxslər

317 Daxili audit standartları dedikdə nə başa düşülür?

- hamısı
heç biri
daxili audit xidməti fəaliyyətini tənzimləyən normativ sənədlərdir
Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən təsdiq edilənsənəd
daxili nəzarət sistemini tənzimləyən normativ sənəd

318 Biznesin icmalı və ya xülasəsi hansı audit standartlarına aid edilir?

- Beynəlxalq audit standartları
Ümumi audit standartları
Xüsusi audit standartları
Xarici audit standartları
- Firmadaxili audit standartları

319 İcra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi hansı maliyyə nəzarəti tipinin məqsədini ifadə edir?

fəaliyyət auditi
 maliyyə hesabatına nəzarət
☒ səmərəliliyə nəzarət
 uyğunluğa nəzarət
 təminat auditi

320 Məqsədli proqarmlara ayrılan vəsaitlər maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir?

uyğunluğa nəzarət
 fəaliyyət auditi
 təminat auditi
☒ səmərəliliyə nəzarət
 maliyyə hesabatına nəzarət

321 Bütçə prosesinin icrasının təşkili maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir?

uyğunluğa nəzarət
 təminat auditi
 Fəaliyyət auditi
☒ səmərəliliyə nəzarət
 maliyyə hesabatına nəzarət

322 Dövlət maliyyə nəzarətinin obyektı tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi maliyyə nəzarətinin hansı tipinə aid edilir:

Fəaliyyət auditi
 təminat auditi
☒ maliyyə hesabatına nəzarət
 uyğunluğa nəzarət
 səmərəliliyə nəzarət

323 Hesabatın (aktın) tərtib edilməsinin audit standartına aid edilmir:

Maliyyə hesabatındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir.
☒ Hesabatların yoxlanması zamanı bunlara diqqətlə, obyektiv və peşəkarlıqla yanaşılmalıdır.
 Hesabatda (aktda) rəyin tərtib edilməsi səbəbi göstərilməlidir
 Hesabatda (aktda) əvvəlki dövrlə müqayisədə yoxlanılan bütün dövr ərzində həmin qaydaya riayət edilib-
 edilməməsi göstərilməlidir.
 Hesabatda (aktda) hansı maliyyə hesabatlarının yoxlanıldığı və həmin hesabatların mühasibat uçotı qaydalarına
 müvafiq tərtib edilib-edilməməsi göstərilməlidir.

324 Audit standartlarını göstərin:

Hesabatın (aktın) tərtib edilməsi standartları, audit sifarişlərinin standartları
 Audit yoxlamasından imtina standartları, audit sifarişlərinin standartları.
 Ümumi standartlar, audit sifarişlərinin standartları.
 Audit yoxlamasının aparılması standartları, Audit yoxlamasından imtina standartları.
☒ Audit yoxlamasının aparılması standartları, hesabatın (aktın) tərtib edilməsi standartları

325 Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar neçə komponentdən ibarətdir?

3.0
☒ 4.0
 7.0
 5.0
 9.0

326 Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar hansı komponentlərdən ibarətdir:Aid olmayanı göstərin:

hesabat standartları
yerlərdə iş standartları

- törəmə müddəalar
- əsas müddəalar
- umumi standartlar

327 Firmadaxili audit standartlarına aid olmayanı göstərin:

- Mümkün riskin qiymətləndirilməsi
- Firmanın nizamnamə kapitalının formalaşması
- Auditor yoxlamasının yekunlaşdırılması
- Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi
- Biznesin icmalı və ya xülasəsi

328 Auditor fəaliyyətinin standartları aşağıdakılarla olan tələbdir standartda aid olmayanı göstər:

- Auditorların peşəkərliyyəsinin qiymətləndirilməsi
- Auditor tərəfindən yoxlanılan subyektlərə mühasibat hasabatlarının tərtib olunması
- Auditor fəaliyyətinin qiymətləndirilməsi
- Audit ilə ələgədar xidmətlərin keyfiyyətin qiymətləndirilməsi
- Auditin keyfiyyətlərinin qiymətləndirilməsi

329 Maliyyə nəzarətinin tipi olan maliyyə hesabatına nəzarətin məzmununu göstər:

- Orqanlardan qənaətlə və səmərəli istifadə edilməsinin qiymətləndirilməsi
- dövlət maliyyə nəzarətinin obyekt tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi
- Dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin AR qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi
- Dövlət maliyyə nəzarət obyektinin respublika və ya yerli büdcədən səmərəli istifadə edilməsinin yoxlanılması
- Dövlət zəmanətli istiqrazlardan, dövlət aktivlərindən istifadə edilməsi

330 Tətbiq olunan maliyyə nəzarətinin tiplərinin adlarını göstər

- Maliyyə auditi
- uyğunluq, maliyyə hesabatına nəzarət, səmərəliliyə nəzarət
- Fəaliyyət auditi
- Uyğunluğa nəzarət, təminat auditi
- Təminat auditi

331 AR qanunvericiliyi ilə dövlət maliyyə nəzarəti orqanları neçə tip nəzarəti həyata keçirirlər:

- 2.0
- 3.0
- 6.0
- 5.0
- 4.0

332 Maliyyə nəzarətinin əsas tipləri:

- Düzgünlüyə nəzarət
- Səmərəliliyə nəzarət
- operativ nəzarət
- ilkin nəzarət
- Cari nəzarət

333 Səmərəliliyə nəzarətin predmetinə aid edilmir:

- Büdcə prosesinin icrasının təşkili
- kassada nəğd pul vəsaitinin çatışmazlığı

Məqsədli proqamlara ayrılan vəsaitlər
Dövlət mülkiyyəti, təbii və digər sərvətlər
Beynəlxalq və büdcələrarası münasibətlər

334 Səmərəliliyə nəzarətin prinsiplərinə aid deyildir:

- Elmilik
- Obyektivlik
- Sistəmlilik
- Müstəqillik
- Demokratik mərkəziyyət

335 Səmərəliliyin auditinin məqsədlərinə aid deyil

- Nəzarət altında olan obyektlərin fəaliyyətində pozuntuların və problemlərin aşkara çıxarılması
- İcra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi
- İcra hakimiyyəti orqanlarının maliyyə fəaliyyətinin optimallaşdırılması
- təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması
- Büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin təhlili və qiymətləndirilməsi

336 Müstəqil nəzarət tipii kimi səmərəliliyə nəzarət ilk olaraq hansı ölkədə tətbiq olunmuşdur?

- Fransa
- İsveç
- İrlandiya
- ABŞ
- Almaniya

337 Nağd pul hasilatının mədaxilə yazılmamasını sübut edən dolayı faktlara aid edilmir

- Kassanın inventarlaşdırılmasının nəticələrində hər hansı ziddiyyətin olması
- Qeyri-odekvat uçot qeydləri
- Nağd pulun banka təhvil verilməsinin uzadılması
- Mədaxil və məxaric kassa orderlərinin nömrələnməsi qaydasının pozulması
- Əsl olması şübhə doğuran sənədlərin olması

338 Auditor auditı həyata keçirilən müəssisənin müflisləşməsi və investorların itirilməsi ehtimalının olmayacağına zəmanət verə bilərmi?

- Şəraitə baxır
- Auditor belə zəmanət verə bilər
- Auditorun belə rəy verməsi məcburidir
- Auditor belə zəmanət verə bilməz
- Auditorun istəyindən asılıdır

339 Audit aparılan şəxsin maliyyə (mühasibat) hesabatının doğruluğu və mühasibat uçotunun müvafiq qaydada aparılması haqqında rəy bildirmək

- Uyğunluğa nəzarətin məqsədi
- Maliyyə auditinin məqsədi
- Maliyyə auditinin metodu
- Maliyyə auditinin vəzifəsi
- Səmərəliliyə nəzarətin məqsədi

340 Xarici auditor daxili nəzarət xidməti ilə xüsusi formada münasibətə malikdir. Səhv olanı göstərin:

Xarici auditor təşkilatı daxili auditorla tam sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna malikdir
Xarici auditor daxili nəzarət xidməti tərəfindən hazırlanmış sənədləri öyrənə bilər

- xarici auditor daxili audit xidmətinin hesabağını ləğv edə bilər
Xarici auditor daxili nəzarət xidmətinin hesabatındakı məlumatlara etibar etməyə bilər
Xarici auditor daxili nəzarətin yaxşılaşdırılması üzrə tövsiyələrini verə bilər

341 Aşağıdakılardan hansı daxili auditin tipi ola bilməz?

- Riayətmə auditı
- Maliyyə auditı
- Menecment auditı
- sadalananların heç biri
- Əməliyyat auditı

342 Vergi nəzarəti maliyyə nəzarətinin hansı əsas tipinə aid edilir?

- müstəqil nəzarət
- uyğunluğa nəzarət
- səmərəliliyə nəzarət
- riayət etmə auditı
- menecment auditı

343 Beynəlxalq audit standartlarına aid mülahizəni göstərin:

- variantlar hamısı yalnızdır
- İşlənib hazırlanma səviyyəsindən asılı olaraq audit standartları bölməsinə aiddir
- variantlar hamısı düzdür
- Beynəlxalq audit standartları AR milli auditor qanunvericiliyi sisteminə daxil edilmir
- Daxili auditor onlardan istifadə etməyə borclu deyil

344 İşlənib hazırlanma səviyyəsindən asılı olaraq audit standartlarının aşağıdakı səviyyələri vardır.Aid olmayanı göstərin:

- ölkədaxili professional audit birliklərinin audit standartları
- istehsal müəssisələrinin auditorlarının audit standartları
- beynəlxalq auditor standartları
- bir sıra ölkələrin auditor təşkilatlarının üzv olduqları professional mühasibat audit birliklərinin birgə audit standartları
- konkret ölkənin milli audit standartları

345 Auditor fəaliyyətinin qaydaları aşağıdakılara bölünür: Yalnızı seçin:

- fərdi auditorların fəaliyyətinin standartları
- maliyyə vəsaitlərinin formalaşması qaydaları
- auditor fəaliyyətinin standartları
- peşəkar auditor birliklərində qüvvədə olan auditor fəaliyyətinin daxili standartları
- auditor təşkilatlarının auditor fəaliyyətinin daxili standartları

346 Auditor fəaliyyətinin qaydaları (standartları)aşağıdakılardan hansılarına tətbiq olunan vahid tələblərdir? Yalnızı seçin:

- auditorların hazırlanması qaydasına və onların peşəkarlığının qiymətləndirilməsinə
- təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına
- auditor fəaliyyəti həyata keçirilməsi qaydasına
- auditin və onunla əlaqədar xidmətlərin keyfiyyətinin qiymətləndirilməsinə
- auditin və onunla əlaqədar xidmətlərin rəsmiləşdirilməsinə

347 Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin:

- büdcələrarası müqavilələr və münasibətlər
- büdcə prosesinin icrasının təşkili

məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri

- biznes-planının hazırlanması
- dövlət mülkiyyəti

348 Sadalananlardan hansı audit standartlarını qrupunu əks etdirir?

Auditorların əmək haqqını əks etdirən standartlar

- Ümumi standartlar
- Nəzarətinin iş rejimini əks etdirən standartlar
- Dövlət nəzarətinin icra edilməsi standartları
- Xüsusi standartlar

349 Aşağıdakılardan hansı audit standartlarının mahiyyətini ifadə edə bilər?

audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən hazırladıqları rəydir

audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən hazırladıqları hesabatlardır

- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən rəhbər tutmaları olduqları normativ materialdır
- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən rəhbər tutmaları olduqları tövsiyələrdir
- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən tətbiq etdiyi sanksiyalardır

350 Audit standartlarını əks etdirən qrupa aid olanı göstərin:

Auditorların əmək haqqını əks etdirən standartlar

- Auditor yoxlamasının aparılması standartları.
- Nəzarətinin iş rejimini əks etdirən standartlar
- Dövlət nəzarətinin icra edilməsi standartları
- Xüsusi standartlar

351 Aşağıdakılardan hansı audit standartlarının məqsədini ifadə edir.

cari maliyyə nəzarətinin həyata keçirilməsinə təminat

- auditə dair vahid baza tələblərini formalaşdırmaq, auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirmək, auditin etibarlılığına təminat vermək
- sonradan maliyyə nəzarətinin hysata keçirilməsini təmin etmək
- vergilərin ödənilməsinə təmin etmək
- büdcə vəsaitlərinin vaxtında ödənilməsinə təmin etmək

352 İlk dəfə auditor standartları sistem şəklində nə vaxt işlənib hazırlanmışdır:

1929-1934-cü illərdə

- 1929 – 1933 –cü illərdə
- 1994-1998-ci illərdə
- 1930-1934-cü illərdə
- 1994-1998-ci illərdə

353 Auditor standartları sistem şəklində ilk dəfə harada və nə vaxt işlənib hazırlanmışdır:

İsveçdə 1929-1934-cü illərdə

- ABŞ-da 1929 – 1933 –cü illərdə
- Azərbaycanda 1994-1998-ci illərdə
- Rusiyada 1930-1934-cü illərdə
- Almaniyada 1994-1998-ci illərdə

354 Auditor yoxlamasının aparılması standartları aşağıdakılardan hansını nəzərdə tutmur:

Sübutedici materialların, şifahi sorğuların, yoxlama materiallarının, riyazi materialların, təhlilin nəticələrini almaq lazımdır ki, maliyyə (mühasibat) hesabatlarına verilən rəyi əsaslandırmaq üçün kifayət qədər sübutlar toplanmış olsun

- Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.
- İşlər kifayət qədər yaxşı planlaşdırılmalı və onların yerinə yetirilməsinə lazımı nəzarət edilməlidir.

Mövcud daxili nəzarətin qiymətləndirilməsi vacibdir, çünki, buna əsasən yoxlamanın həcmi müəyyən etmək olar və audit prosesi ola bilsin ki, məhdudlaşdırılsın
Mövcud daxili nəzarətin öyrənilməsi vacibdir, çünki, buna əsasən yoxlamanın həcmi müəyyən etmək olar və audit prosesi ola bilsin ki, məhdudlaşdırılsın.

355 Aşağıdakılardan hansı auditin ümumi standartlarının tələblərini əks etdirmir?

Hesabatların tərtibi zamanı bunlara diqqətlə, obyektiv və peşəkarlıqla yanaşılmalıdır

- Maliyyə (mühasibat) hesabatlarındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir
Yoxlama texniki hazırlığa və təcrübəyə malik olan auditor tərəfindən aparılmalıdır.
Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.
Hesabatların yoxlanılması zamanı bunlara diqqətlə, obyektiv və peşəkarlıqla yanaşılmalıdır

356 Audit standartlarını əks etdirən qrupları seçin.

Nəzarətin iş rejimini əks etdirən standartlar

- Ümumi standartlar, auditor yoxlamasının aparılması standartları, hesabatın (aktın) tərtib edilməsi standartlar
Hesabatın təhvil verilməsi standartları
Auditorların əmək haqqını əks etdirən standartlar
Hesabatın təhvil verilməsi standartları

357 Audit standartlarının məqsədi nədir.

- auditə dair vahid baza tələblərini formalaşdırmaq
auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirmək
auditin etibarlılığına təminat vermək
sadalananların heç biri
- sadalananların hamısı

358 Audit standartları, audit aparılması şərtlərindən asılı olmayaraq, auditor peşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə əməl edilməklə..... müəyyən edir. Yalnız variantı seçin

- auditor hesabatının növlərini
auditin aparılmasına ümumi yanaşmanı
baza prinsiplərinə riayət edilməsini
auditor yoxlamasının həcmi
- vergilərin ödənilməsini qaydalarını

359 Audit standartları nədir?

- öz peşə vəzifələrini yerinə yetirərkən auditorların tətbiq etdiyi sanksiyalardır
öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları rəydir
- öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır
öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları tövsiyələrdir
öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları hesabatlardır

360 Səmərəliliyin auditinin məqsədləri aşağıdakılardır. Yalnız olanı seçin:

- nəzarət altında olan obyektlərin fəaliyyətində pozuntuların və problemlərin aşkara çıxarılması;
- müəssisənin nizamnamə kapitalının formalaşması ilə bağlı təkliflərin hazırlanması;
dövlət resurslarından istifadənin səmərəliliyinin artırılması üzrə əsaslandırılmış tövsiyələrin və təkliflərin işlənilib hazırlanması
regional büdcə vəsaitlərindən, digər dövlət resurslarından istifadənin səmərəliliyinin analizi və qiymətləndirilməsi;
icra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi;

361 Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin:

beynəlxalq və büdcələrarası müqavilələr və münasibətlər;

dövlət tapşırıqlarının realizasiyasına, məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri;

- müəssisələrin smetasının hazırlanması
- dövlət mülkiyyəti, təbii və digər dövlət resursları;
- büdcə prosesinin icrasının təşkili

362 Səmərəlilik auditin prinsipləri hansılardır. Yalnız olanı göstərin.

- Obyektivlik
- Elmlilik
- Sistəmlilik
- Aşkarlılıq
- Təminatlılıq

363 Uyğunluğa nəzarət nəyi ifadə edir?

dövlət maliyyə nəzarəti obyektinin respublika və ya yerli büdcələrdən, dövlət aktivlərindən, dövlət zəmanətli istiqrazlardan, dövlət idarələrinin tərəfindən əmtəələrin (iş və xidmətlərin) realizasiyasından əldə olunan puldan, qrantlardan nə dərəcədə qənaətlə, nəticə etibarilə səmərəli və məhsuldar istifadə edilməsinin qiymətləndirilməsi

- Obyektivlik
- dövlət maliyyə nəzarəti obektinin fəaliyyətinin dövlətin qanunvericiliyinin tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- dövlət maliyyə nəzarətinin obyekt tərəfindən maliyyə hesabatının dəqiq, əsaslı şəkildə və vaxtında hazırlanmasının qiymətləndirilməsi
- dövlət maliyyə nəzarətinin obyekt tərəfindən maliyyə hesabatının təqdim olunmasının qiymətləndirilməsi;

364 Azərbaycan Respublikasının qanunveriliciyi ilə dövlət maliyyə nəzarəti orqanlarının neçə tip nəzarət həyata keçirməsi müəyyən olunmuşdur və bunlar hansılardır?

- 2 tip -uyğunluğa nəzarət, səmərəliliyə nəzarət
- 3 tip -uyğunluğa nəzarət, maliyyə hesabatına nəzarət və səmərəliliyə nəzarət
- 3 tip -uyğunluğa nəzarət, fəaliyyətə nəzarət və səmərəliliyə nəzarət
- 1 tip - maliyyə hesabatına nəzarət
- 2 tip - maliyyə hesabatına nəzarət və səmərəliliyə nəzarət

365 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Səyyar nəzarət, kameral nəzarət.
- Kameral nəzarət. İlkin nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.

366 Müəssisənin, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin müəssisənin rəhbəri tərəfindən müəyyənləşdirilmiş qrup tərəfindən yoxlanması bunlardan hansına aiddir?

- Sistəmdaxili nəzarət.
- Şəxsi nəzarət.
- İctimai nəzarət.
- Kənar nəzarət.
- Təsərrüfat daxili nəzarət.

367 Maliyyə nəzarətinin növlərinə aid deyildir:

- Bələdiyyə nəzarəti.
- Dövlət maliyyə nəzarəti.
- Cari nəzarət.
- İctimai nəzarət.
- Fərdi nəzarət.

368 Maliyyə nəzarətinin tərkibinə daxildir:

Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.
Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.
● Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.
Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.

369 Aparılma vaxtına görə maliyyə nəzarətinin təsnifatına uyğundur:

İlkin nəzarət, sonradan nəzarət, təhlil.
İlkin nəzarət; cari nəzarət; təftiş.
● Sonradan nəzarət, cari nəzarət, ilkin nəzarət.
Sonradan nəzarət, ilkin nəzarət, təhlil.
Cavablardan heçbiri uyğun deyil.

370 Dövlət maliyyə nəzarətinin vəzifələrinə daxildir:

- Dövlət büdcəsinin formalaşmasının düzgünlüyü
Bələdiyyənin maliyyə resurslarının məqsədli istifadəsinin yoxlanılması
Bələdiyyə mülkiyyətinin səmərəli istifadəsinin yoxlanılması
Bələdiyyələrinin büdcə xərcləri üzərində nəzarət
Bələdiyyələrdə uçot və hesabatların aparılmasının düzgünlüyünün yoxlanılması

371 Dövlət maliyyə nəzarətinin dünya təcrübəsində qəbul edilən funksiyalarına daxil deyil:

- Dövlət mülkiyyətinin istifadəsinə nəzarət
Bələdiyyə büdcəsinin icrasına nəzarət
Büdcə vəsaitinin daxil olma mənbələrinə nəzarət
Dövlət büdcədən kənar pul vəsaiti fondları üzərində nəzarət
Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət

372 İcbari audit yoxlamasına hansı subyektlər məruz qalır:

- Xarici təşkilatlar
sığorta, bank, büdcədən kənar, fondlar, xəzinədarlıq, prokurorluq orqanları
Dövlət müəssisələri
Pərakəndə ticarət təşkilatları
Kommersiya müəssisələri

373 Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir:

- Hesablama Palatasının
Maliyyə Nazirliyinin
Dövlətin
təsərrüfat subyektinin
Vergilər Nazirliyinin

374 Audit nəzarəti hansı formaları ola bilər:

- Məcburi-kompleks
Təşəbbüslü
Məcburi
məcburi və təşəbbüslü
Məcburi-planlı

375 Ali qanunverici orqan hansı proseslərdə əvvəlcədən nəzarəti aparır:

Büdcənin icrası haqqında hesabat müzakirə edilə zaman
Büdcənin icrası haqqında hesabat təsdiq edilən zaman
Dövlət büdcəsi icra edilən zaman

- büdcə haqqında qanun layihəsi müzakirə və təsdiq olunan zaman
Büdcənin icrası ilə əlaqədar ayrı-ayrı məsələlərin komissiyalarda baxılan zaman

376 Hansı orqan təsərrüfatdaxili maliyyə nəzarətinin həyata keçirir:

- Maliyyə Nazirliyi
- Audit firması
- Sahə nəzirliklərin təftiş aparatı
- mühasibatlıq
- Vergilər Nazirliyi

377 Vergilər ödənilən zaman nəzarətin hansı formasından istifadə edilir:

- əvvəlcədən və sonrada
- Sonradan, cari
- əvvəlcədən, cari
- cari
- əvvəlcədən və cari

378 Həyata keçirilmə zamanına görə maliyyə nəzarətinin təsnifatı:

- İlkin, yoxlama
- Daimi, müayinə, ilkin
- Təhlil, yoxlama, təftiş
- əvvəlcədən, sonradan, cari
- Dövlət, audit, təftiş

379 Maliyyə nəzarətinin növlərini göstər:

- Təftiş, audit, təsərrüfat daxili
- Təftiş, yoxlama, müayinə, audit
- Dövlət, audit, yoxlama, təftiş
- ictimai, dövlət, audit, təsərrüfat daxili
- İlkin, daimi, sənədlərin oxunması, ictimai

380 Büdcə prosesinin hansı mərhələsində əvvəlcədən maliyyə nəzarəti aparılır:

- Layihənin hazırlanmasıvə, baxılması və icrası
- Büdcə layihəsinin hazırlanması, baxılması, təstiqi və icrası
- Büdcənin qəbulu və icrası
- büdcənin baxılması və qəbul olunması
- Büdcənin qəbulu və icrası

381 Təsərrüfatdaxili nəzarətin məqsədi

- Kapitala goyulan mənfəət normasını artırmaq
- Başqa müəssisənin fəaliyyətində iştirak etmək
- Bankdan kredit almaq
- Dövlət ödənilən verginin həcmi azaltmaq
- Satıcılarla müqavilə bağlamaq

382 Qeyri dövlət maliyyə nəzarəti hansı nəzarətə aiddir:

- Audit və vergi nəzarəti
- Büdcə nəzarəti
- Korporativ vergi nəzarəti
- Firmadaxili
- Ümumdövlət və müəssisə nəzarəti

383 Dövlət maliyyə nəzarətinin qeyri-dövlət maliyyə nəzarətindən fərqi:

Geyri-maliyyə nəzarəti maliyyə vergi orqanları tərəfindən həyata keçirilir

Dövlət maliyyə nəzarəti-əsas analitik tərəf görülür

Dövlət maliyyə nəzarəti auditor Palatası tərəfindən aparılır

- dövlət maliyyə nəzarətində hüquqi tərəf, geyri-maliyyə nəzarətində analitik tərəf əsas götürülür
- Geyri-maliyyə nəzarətdə hüquqi tərəf əsas götürülür

384 Faktiki nəzarət nəyi nəzərdə tutur:

Müəyinə və təhlil

Plan sənədlərinin yoxlanılması

Sənədlərin yoxlanılmasını

- Həm vəsaitlərin həm də pul vəsaitinin və əmtəə-mall qiymətlərinin mövcudluğunun yoxlamaq
- Plandankənar yoxlama

385 Əvvəlcədən nəzarət və zaman həyata keçirilir:

Müəssisədə hesabat balansı tərtib edildikdə və icra edildikdə

Dövlət büdcəsi icra edildikdə

Maliyyə əməliyyatları həyata keçirilən zaman

- maliyyə əməliyyatları baş verilməmiş
- Maliyyə planının, yerinə yetirilməsi haqqında hesabat təsdiq edildikdə

386 Aparılma formasına görə nəzarətə daxildir:

Maliyyə nazirliyi

sonradan, illik

əvvəlcədən, maliyyə xidməti

- cari, əvvəlcədən, sonradan
- Operativ, kredit sistemi

387 Maliyyə fəaliyyəti sferasına daxil olmayan element:

Valyuta nəzarəti

Vergi nəzarəti

Büdcə nəzarət

- Ekoloji nəzarət
- Sığorta nəzarəti

388 Hansı dövlət orqanı əvvəlcədən nəzarəti həyata keçirmək hüququna malikdir:

Mərkəzi bank, auditor xidməti

Maliyyə Nazirliyi, sığorta firması

Vergi xidməti, auditor Palatası

- Milli məclis
- İdarə daxili xidmət, sığorta şirkəti

389 Maliyyə proqramlarının və proqnozlarının əsaslandırılmasının qiymətləndirilməsi nəzarətin hansı formasında nəzərdə tutulur

Sonradan nəzarət

Təftiş və təhlil

Audit nəzarəti

- İlkin nəzarət
- Operativ nəzarət

390 İlkin nəzarət məqsədini göstər:

Audit nəzarəti
Büdcəyə verqilərin köçürülməsinə nəzarət
Pulkütləsində nəzarət
● maliyyə pozuntularına xəbərdərlik
Investisiyanı maliyyələşdirən zaman nəzarət

391 Müəssisədə cari nəzarətin məqsədini göstər:

Maəssisenin strategiyasını hazırlayan zaman
Maliyyə fəaliyyətinin nəticələrini qiymətləndirməkməqsədilə
Kassa və kredit planlarının tərtibi prosesində
● pul vəsaitinin alınması və xərclənməsi zaman mümkün olacaq mənimşəmə hallarınaxəbərdərlik
Plan və faktiki nəticələrimüqayisə etmək üçün

392 Mikrosəviyyədə ilkin nəzarət nə zaman həyata keçirilir:

Təsis və birgə fəaliyyət haqqında müqavilələr icra edildikdə
Maliyyə planı icra edildikdə
Kredit planı icra edildikdə
● maliyyə planları və smetalar hazırlanan zaman
Biznes planının maliyyə bölmləri yerinə yetirildikdə

393 Dövlət büdcəsinin və DSMF-nin tərtibib, baxılması və təsdiqi zamanı nəzarətinin formasından istifadə olunur:

Sonradan
Operativ
Cari və sonradan
● əvvəlcədən
İlkin və operativ

394 İlkin nəzarətin müəsisədə obyektini göstər:

Şahmat balansı
Uçot məlumatları
Hesabat Balansı
● Maliyyə planı
Mənfəət və zərərlər haqqında məlumatlar

395 Bank orqanları nə zaman ilkin nəzarəti həyata keçirilir:

Mühasibat sənədində göstərilən məbləği aidiyyəti subyektin hesabına köçürən zaman
Mühasibat sənədlərinin ödədikdən sonra
Mühasibat sənədlərinin ödənilməsinə razılıq verən zaman
● mühasibat sənədlərinin qəbul edən zaman
Mühasibat sənədlərini qəbul edib ödədikdən sonra

396 İnformasiya ilə təmin olunması növünə görə nəzarətin növləri hansılardır?

Kameral nəzarət
İlkin nəzarət
Planlı və plandankənar nəzarət
● səndli və faktiki nəzarət
Xarici və daxili nəzarət

397 Maliyyə nəzarətinin həyata keçirilmə sahəsindən asılı olaraq onun aşağıdakı növləri ayırd edilir. Səhv olanı göstər.

Nəğd pul dövriyyəsi

Vergi
Valyuta
☒ cari
Gömrük

398 Səyyar yoxlama necə ola bilər?

- Operativ
- Faktiki
- Sənədli
- ☒ Sənədli və faktiki
- Planlı və plandankənar

399 Maliyyə nəzarətinin növü

- Mühasibat nəzarəti
- Təftiş
- Təhlil
- ☒ Planlı maliyyə nəzarəti
- Əsaslandırma

400 Kameral yoxlama müddəti onu təyin etmiş orqanın rəhbəri tərəfindən nə qədər müddətə uzadıla bilər?

- 3 ay
- 6 ay
- 1 il
- ☒ 1 ay
- 2 ay

401 Kameral yoxlamanın keçirilmə müddəti neçə aydan çox olmalıdır?

- 10 ay
- 7 ay
- 6 ay
- ☒ 5 ay
- 9 ay

402 Həyata keçirilməsi zamanı nəzarət subyektlərinin hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikası

- Düzgün cavab verilməmişdir
- Maliyyə nəzarəti üsulları
- Maliyyə nəzarəti metodikası
- ☒ Maliyyə nəzarət forması
- Maliyyə nəzarətinin hüquqi əsasları

403 Maliyyə nəzarətinin həyata keçirilməsi sahəsində asılı olaraq onun növlərinə aid edilə bilməz:

- Vergi nəzarəti
- Sığorta nəzarəti
- Valyuta nəzarəti
- ☒ istehsal texnologiyasına nəzarət
- Nəgd pul dövriyyəsinə nəzarət

404 Maliyyə nəzarətinin təşkilinin səviyyəsindən asılı olaraq aşağıdakılar göstərilə bilər. Səhv cavabı ayırın:

Təşkilati struktur bölməsi səviyyəsində maliyyə nəzarəti
Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
Dövlət səviyyəsində maliyyə nəzarəti

- göstərilən cavablardan yalnız biri doğrudur
Müəssisə səviyyəsində maliyyə nəzarəti

405 Nəzarətin keçirilməsi prosesində idarə edilən subyektin əməliyyatının tutumu üzrə aşağıdakı nəzarət növləri ayırd edilir:

- Sənəli nəzarət, təhlil
- Tematik nəzarət, ilkin nəzarət
- Kompleks nəzarət, ilkin nəzarət
- kompleks nəzarət, tematik nəzarət
- Tematik nəzarət, cari nəzarət

406 Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi anı üçün aşağıdakı nəzarət növləri ayırd edilir:

- Cari nəzarət, kompleks nəzarət
- İlkin nəzarət, tematik yoxlama
- cari nəzarət, ilkin nəzarət
- Sonradan nəzarət, tematik nəzarət
- Operativ yoxlama, kompleks yoxlama

407 Nəzarəti həyata keçirən şəxslərin və idarə edilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə aşağıdakı nəzarət növləri ayırd edilir:

- xüsusi nəzarət, xarici nəzarət
- daxili nəzarət, xüsusi nəzarət
- qarışıq nəzarət, xüsusi nəzarət
- daxili nəzarət, xarici nəzarət
- xarici nəzarət, planlı nəzarət

408 Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin:

- Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqında nəzarət obyektinə əvvəlcədən məlumat verilir
- Plandankənar səyyar yoxlama məfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir
- Səyyar maliyyə nəzarəti planlı ola bilər
- plandankənar səyyar maliyyə nəzarəti müəsisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
- Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir

409 Kameral yoxlama aparılması haqqında əmrə göstərilir:

- Yoxlanılması lazım olan fəaliyyət və əməliyyatlar
- Yoxlamanın başa çatdırılması tarixi
- Müfəttişlər qrupunun tərkibinin müəyyən olunması
- bilavasitə yoxlanılan təşkilatın yerləşdiyi ünvan
- Yoxlamanın başlaması tarixi

410 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarəti neçə hissəyə ayrılır və hansılardır?

- 2-ilkin və aylıq
- 1-cari
- 2-cari və ilkin
- 3-ilkin, cari və sonradan
- 2-cari və sonradan

411 Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

- seçmə
- səyyar
- Kameral

- Planlı
Kompleks

412 Aşağıda sadalananlardan hansı AR-nın Maliyyə Nazirliyi çərçivəsində operativ maliyyə nəzarətini həyata keçirir. Düzgün variantı seçin:

- Gömrük idarələri
- Vergi departamentləri
- Müəssisələr
- Dövlət Xəzinədarlığı Agentliyi
- Vergi idarələri

413 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama
- Çarpaz yoxlama.
- Təhlil
- Təftiş
- Sənədlərin oxunması.

414 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət. İlkin nəzarət
- Səyyar nəzarət, sənədli nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Səyyar nəzarət, kameral nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.

415 Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir:

- Büdcə, vergi, inzibati
- Büdcə, vergi, qiymət
- Vergi, büdcə, statistik.
- Sığorta, vergi, büdcə
- Sığorta, texniki t, büdcə

416 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır:

- kameral və səyyar
- sonradan, ilkin, təhlil.
- təhlil, təftiş
- ilkin, cari, sonradan,
- ilkin, cari, təhlil

417 Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Daxili nəzarət.
- Dövlət nəzarəti
- Qeyri – dövlət nəzarəti
- Kameral nəzarət
- Bələdiyyə nəzarəti

418 Preventiv maliyyə nəzarəti hansı maliyyə nəzarətidir?

- sonradan
- kameral
- səyyar
- ilkin

cari

419 Dövlət maliyyə nəzarətinin mahiyyətinin əsas cəhətlərini ifadə edən fikirlər içərisində yalnız ifadəni seçin:

- onların aradan qaldırılmasının təmin olunması
- elmi cəhətdən əsaslandırılmış maliyyə strategiyasının hazırlanması
gələcəkdə onların qarşısının alınması üzrə tədbirlərin (profilaktik və s.) işlənilib hazırlanması
səhvlərin və sui-istifadələrin meydana gəlməsi amillərinin təhlili
səhvlərin və sui-istifadələrin aşkara çıxarılması

420 Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına olanı göstərin:

- Faktiki və sənədli
- İlkin, cari və sonradan
- Səyyar və kameral
- Dövlət və qeyri dövlət
- Daxili, xarici və qarışıq

421 Kameral vergi yoxlamasının məqsədlərinə aid olmayanı qeyd edin:

- səyyar vergi yoxlamalarının keçirilməsi üçün vergi ödəyicilərinin seçilməsinin əsaslandırılması üçün informasiyanın hazırlanması
- vergi hüquq pozuntularının müəyyənəşdirilməsi və qarşısının alınması;
- vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət;
- vergi ödəyicilərinə VÖEN verilməsi;
- aşkar edilmiş pozuntular üzrə qismən və ya tam ödənilməmiş məbləğlərin tutulması;

422 Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

- Başdan-başa və seçmə
- Kompleks və seçmə
- Kameral və səyyar
- Planlı və plandankənar
- Dövlət və qeyri-dövlət

423 Vergi nəzarəti keçirilmə yerinə görə bölünür:

- Başdanbaşa və seçmə
- Dövlət və qeyri-dövlət
- Kompleks və seçmə
- Kameral və səyyar
- Planlı və plandankənar

424 Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin:

- Vergi yoxlaması aparılmasının baza üsulu
- Vergi yoxlamasının subyekti
- Vergi yoxlamasının məqsədi
- Vergi idarələrinin sayı
- Vergi yoxlamasının obyektı

425 Büdcə nəzarətinin subyektləri. Yalnız variantı seçin:

- İcra hakimiyyəti və orqanlarının nəzarət-təftiş xidmətləri
- Azərbaycan Respublikasının Hesablama Palatası
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

426 “Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən büdcə fəaliyyətinin qanuniliyini və məqsədüyükunluğunu yoxlamağa istiqamətlənir”. Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir.

- sığorta
- valyuta
- vergi
- büdcə
- kredit

427 Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin

- maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
- maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır
- Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənəkar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir

428 Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənəkar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

429 Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənəkar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

430 Fəaliyyət sahəsindən asılı olaraq maliyyə nəzarətinin növlərinə aid deyil:

- nəğd pul dövriyyəsi
- vergi
- valyuta
- texniki
- gömrük

431 Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yalnız variantı göstərin:

- Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti
- Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- Regional səviyyədə maliyyə nəzarəti
- Faktiki və sənədli
- Sahə səviyyəsində maliyyə nəzarəti

432 Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir:

- Səyyar və kameral

- Faktiki və sənədli
- Daxili, xarici və qarışıq
- İlkin, cari və sonradan
- Tematik və kompleks

433 Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir:

- Tematik və kompleks
- Daxili, xarici və qarışıq
- Səyyar və kameral
- İlkin, cari və sonradan
- Faktiki və sənədli

434 Nəzarəti həyata keçirən şəxslərin və idarə edilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir:

- Tematik və kompleks
- İlkin, cari və sonradan
- Səyyar və kameral
- Daxili, xarici və qarışıq
- Faktiki və sənədli

435 Kameral yoxlamanın keçirilməsi haqqında Əmrdə göstərilən amillərə Uyğun olmayanı göstərin:

- Yoxlamanın başlanğıc tarixi
- Yoxlanmalı olan hərəkət və əməliyyatlar
- yoxlamanın keçirilməsi tapşırılan orqanın struktur bölməsinin rəhbəri və müfəttişlər qrupu heyəti
- yoxlanılan təşkilata göndərilən xəbərdarlıq
- Yoxlamanın bitmə tarixi

436 Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmirsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir:

- səyyar və sənədli
- kameral və həm sənədli, həm də faktiki
- kameral və faktiki
- kameral və sənədli
- səyyar və faktiki

437 Kameral yoxlamaya aid olanları seç.

- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir
- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir
- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər
- nəzarət orqanın yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir
- nəzarət orqanın yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir

438 Sənədli “Kameral yoxlamaların” aparılması müddəti nə qədərdir?

- yeddi ay
- üç aydan artıq ola bilməz
- beş gündən artıq ola bilməz
- beş aydan artıq ola bilməz
- altı ay

439 İnformasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin

- İlkin, operativ və sonrakı maliyyə nəzarəti
- Planlı və plandankənar maliyyə nəzarəti.

Kameral və səyyar nəzarət.

- Sənədli və faktiki nəzarət .
- Xarici və daxili nəzarət.

440 Maliyyə nəzarətinin təşkili formaları hansı qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsini nəzərdə tutur?

siyasi və iqtisadi

İqtisadi, mülki və inzibati

- mülki, inzibati və prosesual
- mülki, inzibati və təşkilati
- daxili, xarici və beynəlxalq

441 Maliyyə nəzarətinin təşkili formaları hansı qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsini nəzərdə tutur?

siyasi

beynəlxalq

təşkilati

- mülki
- İqtisadi

442 Bu yoxlama müstəqil hüquqi əhəmiyyət daşıyır. Söhbət hansı yoxlamadan gedir?

faktiki yoxlama

birbaşa yoxlama

qarışıq yoxlama

- qarşılıqlı yoxlama
- sərbəst yoxlama

443 Hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına istintaq ya məhkəmə tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi aid edilir?

Mülki

İqtisadi

İnzibati

- Prosesual
- Beynəlxalq

444 Hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına müqavilənin pozulması azadlığı xüsusiyyəti aid edilir?

Beynəlxalq

İnzibati

Prosesual

- Mülki
- İqtisadi

445 Maliyyə nəzarəti nəticələrinə etinasız nüasibətin mümkünlüyü hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına aid edilir?

Prosesual

İqtisadi

İnzibati

- Mülki
- Beynəlxalq

446 Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına aid edilir?

İnzibati
Beynəlxalq
İqtisadi
● Mülki
Prosesual

447 Nəzarət edən orqanın sərbəst seçimi maliyyə nəzarətinin təşkilinin hansı formasına aid edilir?

İnzibati qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
Beynəlxalq qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
Prosesual qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
● Mülki qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
İqtisadi qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi

448 Nəzarət edilən şəxslərin nəzarət prosesləri və yaxud nəzarətçiləri seçməkdən imtinanın mümkünsüzlüyü maliyyə nəzarətinin təşkilinin hansı formasına aid edilir?

İqtisadi qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
Prosesual qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
Mülki qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
● İnzibati qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
Beynəlxalq qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi

449 Maliyyə nəzarətinin prosesual qanunvericilik çərçivəsində olan fərqləndirici xüsusiyyətlərinə uyğun deyil:

Məhkəmə qərarlarının çıxarılması üçün nəzarət nəticələrinin əhəmiyyəti
Mühasib – ekspertə təqdim edilən materialların həcmnin müstəntiq tərəfindən müəyyənəşdirilməsi
İstintaq orqanı tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi
● nəzarət edilən subyektin nəzarət tədbirlərindən imtina etməsinin mümkünlüyü
Nəzarətin nəticəsinin baxılmasının xüsusi prosesual xarakteri

450 Mülki qanunvericilik əsasında maliyyə nəzarətinin xüsusiyyətlərinə daxil edilmir:

Nəzarət edilən şəxs tərəfindən xidmətlərin ödənilməsi
Maliyyə nəzarətinin nəticəsinə etinasız münasibətin mümkünlüyü
Nəzarət edən orqanın sərbəst seçimi
● maliyyə nəzarətinin keçilməsi haqqında nəzarət subyektinin inzibati qərarı
Müqavilənin pozulması azadlığı

451 İnzibati qanunvericilik çərçivəsində maliyyə nəzarətinin xüsusiyyətlərini əks etdirmir:

Nəzarət edilən şəxslərin nəzarət prosesindən imtina etməsinin mümkünsüzlüyü
Yuxarı təşkilata nəzarətçilərin hərəkəti haqqında şikayət vermək imkanı
Maliyyə nəzarəti üzrə inzibati tədbirlərin tətbiq edilməsi imkanı
● nəzarət prosesində tərəflərin hüquq və öhdəliklərinin qarşılıqlı razılıq əsasında müəyən edilməsi
Nəzarət tədbirlərinin təyin olunması haqda inzibati xarakterli xüsusi aktın mövcudluğu

452 Bu yoxlama müxtəlif sənədlərin birləşməsini və yaxud yoxlanan təşkilatın və yaxud digər təşkilatalarda müxtəlif bölmələrdə olan eyni sənədin bir neçə nüsxələrinin müqayisə edilməsindən ibarətdir. Qeyd olunan fikir hansı yoxlamayı ifadə edir?

faktiki yoxlama
birbaşa yoxlama
qarışıq yoxlama
● qarşılıqlı yoxlama
sərbəst yoxlama

453 Qarşılıqlı yoxlamayı ifadə etməyən mülahizəni seçin:

- yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir
- qarşılıqlı vergi yoxlamasının statusu AR “Büdcə sistemi haqqında” qanunun müvafiq maddəsi ilə müəyyən edilmişdir
- müvafiq sənədlərin tələb edilməsi ilə keçirilir
- inzibati sahədə yoxlamanın fərdi halını təşkil edir
- müstəqil hüquqi əhəmiyyət daşıyır

454 Qarşılıqlı yoxlama müstəqil hüquqi əhəmiyyət daşımadığı üçün hansı vergi yoxlaması çərçivələrində keçirilir?

- Faktiki və sənədli
- Dövlət və qeyri dövlət
- İlkin, cari və sonradan
- Daxili, xarici və qarışıq
- Səyyar və kameral

455 İnzibati sahədə yoxlamanın fərdi halını hansı yoxlama təşkil edir?

- faktiki yoxlama
- sərbəst yoxlama
- qarşılıqlı yoxlama
- qarışıq yoxlama
- birbaşa yoxlama

456 İnzibati qanunvericilik çərçivələrində fəaliyyət göstərən seçin:

- Məhkəmə ekspertizası
- Təşkilatların daxili nəzarət orqanları, dövlət maliyyə nəzarəti orqanları, bələdiyyə kommersiya auditor təşkilatları
- beynəlxalq nəzarət orqanları
- maliyyə nəzarəti orqanları

457 Maliyyə nəzarətinin təşkil formalarını göstərin:

- daxili və xarici
- mülki və inzibati
- tematik və kompleks
- səyyar və kameral
- dövlət və qeyri-dövlət

458 Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları hansılardır:

- tematik yoxlamalar və eksperiment aparmaq
- tematik yoxlamalar və təftişdir
- kompleks yoxlamalar və müşahidə
- tematik yoxlamalar və müşahidə
- plandankənar yoxlamalar və təhlil

459 Maliyyə nəzarətinin prosessual qanunvericilik çərçivəsində olan fərqləndirici xüsusiyyətlərinə aid olmayanı seçin:

- müttəhimin məhkəmə – mühasibat ekspertizasının qərarnaməsi ilə tanış oldandan sonra, siyahıya ekspertiza həlli üçün bəzi məsələləri artırmaq üçün xahiş ərizəsini yazması
- Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı
- mühasib-ekspertə təqdim edilən materialların həcmi müstəntiq tərəfindən təyin edilməsi
- istintaq ya məhkəmə tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi.
- Məhkəmə qərarının çıxarılması üçün nəzarət nəticələrinin əhəmiyyəti

460 Mülki qanunvericilik əsasında maliyyə nəzarətinin özünəməxsus xarakteristikasına aid olmayanı seçin:

nəzarət edən orqanın sərbəst seçimi

- Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı
- Müqavilənin pozulması azadlığı
Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi
Xidmətin göstərilməsinə dair mülki-hüquqi müqavilənin bağlanması

461 Qarşılıqlı yoxlama ilə bağlı aşağıda sadalanan hansı variant doğrudur?

müstəqil hüquqi əhəmiyyət daşımaqla səyyar və kameral vergi yoxlaması çərçivələrində həyata keçirilir
müstəqil hüquqi əhəmiyyət daşıyır və yalnız faktiki nəzarət çərçivələrində həyata keçirilir
müstəqil hüquqi əhəmiyyət daşımaqla kompleks nəzarət çərçivəsində həyata keçirilir

- müstəqil hüquqi əhəmiyyət daşımır və yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir
- beynəlxalq əhəmiyyətə malik olmaqla yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir

462 İnzibati sahədə yoxlamanın fərdi halını hansı yoxlama təşkil edir

Fərdi yoxlama

- Qarşılıqlı yoxlama
- Qarışıq nəzarət
Kompleks nəzarət
Tematik nəzarət

463 İnzibati qanunvericilik çərçivələrində maliyyə nəzarətinin xüsusiyyətlərinə aid deyil:

Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı

Nəzarət prosesində tərəflərin hüquq və öhdəliklərini nizamlayan İnzibati xarakterli aktın mövcudluğu

- Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi
- Nəzarət tədbirinin təyin edilməsi haqqında inzibati xarakterli xüsusi aktın mövcudluğu
Nəzarət edilən şəxslərin nəzarət prosesləri və yaxud nəzarətçiləri seçməkdən imtinanın mümkünsüzlüyü

464 İnzibati qanunvericilik çərçivələrində fəaliyyət göstərən orqanlara aid deyil:

Təşkilatların daxili nəzarət orqanları

- Kommersiya auditor təşkilatları
- AR Hesablama Palatası
Dövlət maliyyə nəzarəti orqanları
Bələdiyyə maliyyə nəzarəti orqanları

465 Aşağıdakılardan hansı maliyyə nəzarəti forması anlayışını ifadə edir.

- yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur
- nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin başlanğıcdır
keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir

466 Maliyyə nəzarətinin beynəlxalq prinsiplərinə daxil deyildir;

Qanunilik prinsipi.

Obyektivlik prinsipi.

Aşkarlıq prinsipi.

- Dövlətin mənafeyi prinsipi.
- Sistemlilik prinsipi.

467 Nəzarətin rəhbər prinsiplərinin Lima Bəyannaməsi harada qəbul olunub?

BMT-də

Milli Məclisdə

Hesablama Palatasında

- İNTOSAİ-nin IX qurultayında
- Maliyyə Nazirliyində

468 Normativ sənədlərdə əks olunan prinsiplərin təsnifatına nə aiddir?

Beynəlxalq prinsiplər

Digər normativ sənədlərdə göstərilən prinsiplər

AR qanunlarında birbaşa göstərilən prinsiplər

- maliyyə nəzarətinin konkret subyekt tərəfindən həyata keçirilməsi prinsipləri
- Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər

469 Hansı maliyyə nəzarətinin təşkili prinsipi deyil?

Peşə səriştəliyi və lazımı dəqiqlik

Düzgünlük

Peşə davranışı

- Çeviklik
- Qanunçuluq

470 Bunlardan hansı maliyyə nəzarətinin prinsipi deyil?

Effektivlik prinsipi

Fasiləsiz prinsipi

Qəfil prinsipi

- Çeviklik prinsipi
- Plandankənar prinsipi

471 Auditor öz peşəkar vəzifə borcunu yernə yetirərkən hansı etik prinsiplərə riayət etməlidir? Səhv olanı göstərin.

Peşə davranışı

Tələbkarlıq

Düzgünlük

- Cəldlik
- Obyektivlik

472 Maliyyə nəzarətinin təşkili prinsipləri. Səhv olanı göstər.

Peşə davranışı prinsipi

Aşkarlıq prinsipi

Obyektivlik prinsipi

- Operativlik prinsipi
- Məxfilik prinsipi

473 Maliyyə nəzarətinin təşkili prinsipləri. Səhv olanı göstər.

Aşkarlıq prinsipi

Düzgünlük prinsipi

Qanunçuluq prinsipi

- Tələbkarlıq prinsipi
- Peşə davranışı prinsipi

474 Normativ sənədlərdə əks olunan prinsiplərin təsnifatına hansı prinsiplər aiddir?

Şəffaflıq prinsipi

Məxfilik prinsipi

Beynəlxalq hüquqi aktlarda göstərilən prinsiplər

- maliyyə nəzarətinin ümumi prinsipləri

Başqa normativ sənədlərdə göstərilən prinsiplər

475 Bunlardan hansı maliyyə nəzarətinin təşkili prinsipi deyil?

Nəzarət nəticələrinin əsaslandırma prinsipi

Qəfil prinsipi

Fasiləsiz prinsipi

● proqnozlaşdırma prinsipi

Planlaşdırma prinsipi

476 Auditor öz peşəkar vəzifə borcunu yernə yetirərkən hansı etik prinsiplərə əməl etməlidir? Səhv olanı göstərin.

Məxfilik

Obyektivlik

Düzgünlük

● Tələbkarlıq

Peşə davranışı

477 Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid deyil.

Nəzarəti həyata keçirmənin iqtisadi xərclər və effektivlik prinsipi

Məxfilik prinsipi

Peşə səriştəliyi və lazımı dəqiqlik prinsipi

● səyyar yoxlama prinsipi

Peşə davranışı prinsipi

478 Maliyyə nəzarətinin təşkili prinsipləri aşağıdakılardır. Səhv olanı göstərin.

Aşkarlıq prinsipi

Qanunçuluq prinsipi

Müstəqillik prinsipi

● Qərəzçilik prinsipi

Obyektivlik prinsipi

479 Auditor hansı hərəkətləri etməməlidir?

Obyektiv olmaq

İnformasiyanın məxfiliyini saxlamaq

Dürüst və səmimi olmalı

● Təklif edə bildikləri xidmətləri, malik olduqları ixtisası şifirtməmək və ləkələyici istinadlar etmək

Peşə standartlarına uyğun şəkildə hərəkət etmək

480 Maliyyə nəzarətinin standartlarına görə aşağıdakılar səriştəlik prinsiplərini müəyyən edir. Səhv olanı göstər.

Planlaşdırılan nəzarətin bütün məsələləri üzpə nəzarət lazımı biliklərə və səriştəyə malik olan işçilər tərəfindən həyata keçirilməlidir.

Nəzarətçilərin peşə bilik və bacarıqlarını fasiləsiz peşəkar təlim keçirmək yolu ilə təkmilləşdirmək

Nəzəri və peşəkar hazırlıq

● peşəkar səriştəlikdən kənara çıxılan xidmətlərdən istifadə etmək

Nəzarət orqanının işçiləri yoxlama prosesində lazımı səriştə göstərməlidirlər

481 Azərbaycan Respublikasının Auditor xidməti haqqında qanuna əsasən auditora hansı hüquq verilmir?

Pul məbləğinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq

Auditin keçirilmə müqaviləsi əsasında başqa auditor cəlb etmək

Sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq

● qanun pozuntularını aşkarlamaq və təqsirkar şəxsləri cəzalandırmaq

482 Normativ sənədlərdə əks olunma səviyyəsinə görə maliyyə nəzarəti prinsipləri fərqlənir. Səhv olanı göstərin.

- normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
- AR qanunlarında birbaşa göstərilən prinsiplər
- beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər
- Yoxlama aktlarında birbaşa göstərilən prinsiplər
- başqa normativ sənədlərdə göstərilən prinsiplər

483 Hansı prinsip peşəkar xidmətlər göstərərəkən tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə səylə hərəkət etmək öhdəliyi qoyur?

- Qanunçuluq prinsipi
- Effektivlik prinsipi
- Düzgünlük prinsipi
- Peşəkar səriştəliliyi və lazımı dəqiqlik prinsipi
- Obyektivlik prinsipi

484 Hansı prinsip yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur?

- Peşəkar səriştəliliyi və lazımı dəqiqlik prinsipi
- Obyektivlik prinsipi
- Peşə normaları prinsipi
- Düzgünlük prinsipi
- Qanunçuluq prinsipi

485 Hansı prinsip bütün peşəkar auditorların üzərinə qərəzlilik və ya üzgörənlik, mənafelərin toqquşması və ya başqa şəxslərin təsir göstərməsi səbəbindən öz peşəkar və ya işgüzar mülahizəni təhlükəyə məruz qoymamaq öhdəliyi qoyur?

- Peşə davranışı
- Düzgünlük
- Peşə normaları
- Obyektivlik
- Qanunçuluq

486 Nəzarət tədbirlərinin nəticələrinə görə vəzifəli şəxslərə məsuliyyət həvalə edilən zaman hansı prinsip tələb edilir?

- Peşə davranışı
- Düzgünlük
- Peşə normaları
- Qanunçuluq
- Obyektivlik

487 Auditor öz peşə vəzifələrini yerinə yetirilməsində düzgün mövqe tutmalıdır – bu ifadəni hansı prinsipə izah edərdiniz?

- Obyektivlik
- Məxfilik
- Peşə davranışı
- Düzgünlük
- Peşə normaları

488 Aşağıda sadalanan prinsiplərdən hansə bu ifadəni əks etdirir – “Auditorlar sifarişçinin və ya işgötürənin təlimat və göstərişlərini lazımı qayğı və diqqətlə elə səviyyədə yerinə yetirməlidir ki, göstərilən

xidmətlər düzgünlük, obyektivlik və müstəqillik tələblərinə zidd olmasın”

- Peşə davranışı
- Obyektivlik
- Düzgünlük
- Peşə normaları
- Məxfilik

489 Auditor öz peşəsinin yüksək nüfuzunu qazanmalı, onu qorumalı və bu nüfuza xələl gətirən hər hansı hərəkətdən çəkinməlidir. Bu ifadə hansı prinsipi əks etdirir?

- Peşə normaları
- Obyektivlik
- Düzgünlük
- Peşə davranışı
- Məxfilik

490 Keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları işçilərinin, daxili nəzarət xidmətləri və təftiş komissiyalarının üzvlərinin peşəkar bilik və təcrübəsinin məcmusunu hansı prinsip ifadə edir?

- Peşə davranışı prinsipi
- Obyektivlik prinsipi
- Aşkarlıq prinsipi
- Peşəkarlıq prinsipi
- Məxfilik prinsipi

491 Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsinə əsaslanan INTOSAI-nin Etika Məcəlləsi nə zaman qəbul edilmişdir?

- 1991-ci ilin iyun ayında
- 1994-cü ilin iyun ayında
- 1993-cü ilin iyun ayında
- 1992-ci ilin iyun ayında
- 1995-ci ilin iyun ayında

492 Auditorların gündəlik işlərində rəhbər tutmalı olduqları dəyər və prinsipləri əks etdirən əhatəli sənəd hansıdır?

- Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu
- Lima Bəyannaməsi
- Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu
- Etika Məcəlləsi
- Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu

493 Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərkən əməl etməlidir: Aid olmayanı göstərin?

- peşə biliklərini daim artırmalı
- sifarişçiyə lazımı dərəcədə qayğı, səriştə və məsuliyyətlə xidmət göstərməli
- ədalətli olmalı
- sifarişçinin razılığı olmadan informasiyanı öz məqsədləri üçün istifadə edə bilər
- sifarişçinin razılığı olmadan informasiyanı yaymamalı və açıqlamamalı

494 Hansı prinsip idarəetmənin təşkilinin tətbiqini və məqsədə doğru yönəldilməsini təyin edir?

- Nəzarətin nəticələrinin əsaslandırılması prinsipi
- Obyektivlik
- Aşkarlıq prinsipi
- Planlaşdırma prinsipi

Məxfilik

495 Düzgünlük prinsipi yoxlayıcının üzərinə hansı öhdəliyi qoyur?

- Peşə biliklərini və vərdişlərini müştəriyə və ya işəgötürənə ixtisaslı peşəkar xidmətlər göstərməyə imkan verən səviyyədə saxlamaq
- Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş informasiyanın açıqlanması
- Peşəkar xidmətlər göstərərəkən tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə söylə hərəkət etmək
- Peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq
- Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş məxfi informasiyadan şəxsi məqsədlər və ya üçüncü tərəflərin məqsədləri üçün istifadə etmək

496 Ali Audit Qurumunun üzvlərinin və əməkdaşlarının işdən azad olunması proseduru necə tənzimlənir?

- “Auditorlar Palarası haqqında” Qanunla
- Hesablama Palatasının nəzarət tədbirlərinin keçirilməsi haqqında qaydalarla
- “Maliyyə nəzarətinin təşkili” haqqında normativ sənədlərlə
- Konstitutsiya ilə
- “Hesablama Palarası haqqında” Qanunla

497 Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərəkən aşağıdakı etik prinsiplərə əməl etməlidir. Aid olmayanı göstərin:

- Peşə davranışı
- Obyektivlik
- Düzgünlük
- Balanslaşdırma
- Məxfilik

498 Səmərəlilik prinsipinə aid edilməyəni göstərin::

- dəqiq müəyyən edilmiş həcmdə resursların köməyi ilə maksimum nəticənin əldə edilməsi
- lüzumsuz (qeyri-məhsuldar) məsrəflərin olmaması (qənaətcillik);
- məsrəflərlə faydalı səmərə arasında optimal nisbət;
- dövlətin material qiymətlilərinin (dövlət əmlakının) qorunub saxlanmasına nəzarət
- minimum məsrəflə müəyyən məqsədə nail olunması

499 Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid olmayanı göstərin:

- Peşə davranışı prinsipi
- Peşə səriştəliliyi və lazımi dəqiqlik prinsipi
- Düzgünlük prinsipi
- Təminatlılıq
- Məxfilik prinsipi

500 Maliyyə nəzarəti prinsipləri normativ sənədlərdə əks olunma səviyyəsinə görə fərqlənir: Aid olmayanı seçin:

- Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
- AR qanunlarında birbaşa göstərilən prinsiplər;
- Beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər;
- KİV –də göstərilən prinsiplər
- Başqa normativ sənədlərdə göstərilən prinsiplər

501 Aşağıdakılardan hansı prinsip anlayışını ifadə edir.

- yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur
- keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur

nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır

- hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin başlanğıcdır
- istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir

502 Nəzarət-kassa aparatının çeqlərində aşağıdakı məlumatlar olmalıdır:Aid olmayanı göstərin*

malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
çekin vurulmasının tarixi və saati;
vergi ödəyicisinin adı;

- il ərzində vurulmuş çeqlərin sayı və nömrəsi;
obyektin adı və yerləşdiyi ünvan;

503 Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla neçə müddətə götürülə bilər?

7 gündən artıq olmayan müddətə
2 aylıq
yalnız bir həftə

- 30 gündən artıq olmayan müddətə
5 iş gününə

504 Xarici auditorun hüququna aid olmayanı göstər:

yoxlanılan şəxsin maliyyə-təsərrüfat fəaliyyətini yoxlama hüququ
auditor yoxlanışının aparılmasından və ya audisiya edilən şəxs tərəfindən bütün zəruri sənədlərin təqdim edilmədiyi halda auditorun nəticəsindəki maliyyə (mühasibat) hesabatının etibarlılığı haqqında öz fikrini ifadə etməkdən imtina etmək hüququ

- obyektlərin və yerlərin möhürlənmə hüququ
yalnız təşkilatın rəhbərliyinin icazəsi ilə lokal hesablama şəbəkələrində və fərdi kompüter sistemlərində saxlanılan istənilən yazıların surətini çıxarmaq hüququ
əmlakın faktiki mövcudluğunu yoxlama hüququ

505 Müəssisədə auditor yoxlaması aparılmasını sifariş verə bilər. Belə hüquqi olmayanı göstərin:

Əməkdaşlar.
Banklar və digər maliyyə təsisatları.
Potensial investorlar.

- Rəqib müəssisənin rəhbərliyi
Müəssisənin rəhbərliyi.

506 Sərbəst auditorlar aşağıdakı qaydalara əməl etməlidir. Düzgün olmayanı göstərin:

Audit xidmətləri haqda müqavilə münasibətlərini aşan qoğumlar və işgüzar əlaqələr olduqda auditor yoxlaması aparıla bilməz.

Auditorla sifarişçi arasında müqavilə bağlanılır.

Təsərrüfat obyektı auditoru (auditor təşkilatını) sərbəst seçə bilər.

- Auditor audit xidmətləri ilə yanaşı maliyyə-bank xidmətlərini də yüksək səviyyədə təmin etməyə borcludur.
Auditor kommersiya və təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməz.

507 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

Vergi ödəyicilərinin uçotunu aparmaq.

Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.

Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.

- Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq.

508 Müfəttişə aşağıdakılar qadağandır. Doğru olmayanı göstərin:

- Cəza ilə qorxutmaq.
- Nəzarət obyektlərində aşkar edilmiş pozuntuları təhlil etmək.
- Günahlandırıcı fikirlər söyləmək.
- Vəzifəli şəxslərin hərəkətinə qiymət vermək.
- Nöqsanların mövcudluğu haqda ehtimallar söyləmə.

509 Müfəttişin hüquqlarına daxil deyildir:

- Yoxlanılan təşkilatın vəzifəli şəxslərdən bütün zəruri sənədləri, arayışların, izahatların alınması.
- Nəzarət ölçmələri keçirmək.
- Yoxlanılan təşkilatın bütün obyekt və ərazilərinə, binalarına baxış keçirmək, lazım gəlsə kassa, anbar və s. möhürləmək.
- Yoxlanılan maddi qiymətlilərə toxunmaq.
- Müəssisənin rəhbərinin razılığı ilə işçilərin təftiş üzrə işlərin görülməsinə cəlb edilməsi.

510 Auditor hansı halda müsbət rəy verə bilməz?

- Auditorlar palatasının qərarı ilə
- Yuxarı təşkilatın icazəsi olmadan
- Heç bir halda
- İnamsızlıq, qeyri-müəyyənlik varsa
- Qərəzli mövqe tutarsa

511 Bunlardan hansı auditorun hüquqlarına aid deyil?

- Sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq
- Sifarişçinin rəhbərlərindən yazılı izahat almaq
- Auditin forma və metodlarının sərbəst müəyyənləşdirmək
- Müqəssir şəxsləri qanun cəzalandırmaq
- Başqa auditor cəlb etmək

512 Vergi yoxlamasını aparan şəxslərin lazımi şəxslərin yaşayış evlərinə girişi

- Yoxlama vəzifəsi əsasında
- Vergilər nazirliyinin icazəsi ilə
- İcazə verilmir
- Yalnız məhkəmə qərarı ilə
- Mümkündür

513 Dövrü orqanlarının müfəttişləri haranı möhürləməyə hüquqları çatır. Səhv olanı göstər.

- Arxivləri
- Kassa və xidmət yerləri
- Kassa
- Heç bir yeri
- Ambarları

514 Xarici auditorların hüquqları hansı qanunda öz əksini tapmışdır?

- «Səhmdar Cəmiyyəti»
- Hesablama Palatası haqqında
- Konstitusiyada
- «Auditor fəaliyyəti» haqqında
- «Vergi Məcəlləsi

515 Aşağıdakılardan hansı daxili Audit Komitəsinin vəzifələrinə aid deyil:

- Daxili audit siyasətini və strategiyasını müəyyən edir, həyata keçirilməsini təmin edir
- Daxili audit planlarını təsdiq edir

Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir

- Dövlət vəsaitlərinin formalaşması istiqamətlərinin müəyyənləşdirilməsi
- Daxili auditorların vəzifə bölgüsünü təsdiq edir

516 Aşağıda sadalananlardan hansı daxili auditorun hüquqlarına aid deyil:

Auditin nəticələrinə dair rəy bildirmək

Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq

Təsərrüfat subyektlərinin fəaliyyətini təhlil etmək üçün lazım olan sənədləri tələb etmək

- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsinin işdən kənarlaşdırmaq
- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsinə əlavə məlumatlar və izahatlar almaq

517 Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir:

auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.

Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək.

Auditor təşkilatları təsis etmək

- dövlət büdcəsinin layihələrinə rəy vermək
- sərbəst auditorlardan müəyyən edilmiş formada hesabat almaq

518 Xəzinədarlıq səlahiyyətlərinin reallaşması məqsədi ilə hansı hüquqa malikdir. Yalnız olanı qeyd edin:

AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək

xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək

müəyyən edilmiş sahənin fəaliyyətində lazımı ekspertiza, analiz və qiymətləndirmə, həmçinin elmi tədqiqatlar aparılmasını təşkil etmək

- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək
- müəyyən olunmuş qaydada müəyyən edilmiş sahənin fəaliyyəti məsələləri üzrə lazımı qərar çıxarmaq üçün məlumat tələb etmək və almaq

519 Aşağıda sadalananlardan hansı Hesablama Palatasının funksiyalarına aid deyil?

dövlət büdcəsinin icrası barədə illik hesabatı və müvafiq qanun layihələrinə rəy verir

büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verir;

dövlət büdcəsinin layihələrinə rəy verir

- büdcənin kassa üzrə əməliyyatların hesabatını aparır
- dövlət büdcəsi təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir

520 Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi kimə aiddir?

heç birinə

Yoxlanılan hüquqi şəxslərə

Yoxlanılan fiziki şəxslərə

- Nəzarət orqanları və onların vəzifəli şəxslərinə
- Yoxlanılan təşkilatın rəhbərliyinə

521 Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi kimə aiddir?

səyyar nəzarət orqanlarına

daxili nəzarət orqanlarına

nəzarətçi orqanlara

- yoxlanılan hüquqi və fiziki şəxslərə
- dövlət nəzarət orqanlarına

522 Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma) hansı subyektə aiddir?

variantların hamısına

Yoxlanılan hüquqi şəxslərin hüquqlarına

Yoxlanılan fiziki şəxslərin hüquqlarına

- maliyyə nəzarəti orqanlarının hüquqlarına yoxlanılan təşkilatın rəhbərliyinin hüququna

523 Yoxlanılan fiziki və hüquqi şəxslərin öhdəliklərinə aid edilməyən variantları seçin:

- Çatışmamazlıqların aradan qaldırılması öhdəliyi
- Sənədləri təqdim etmə öhdəliyi
- Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi
- aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı
- İzahat vermə öhdəliyi

524 Yoxlanılan fiziki və hüquqi şəxslərin hüquqlarına aid olmayanı göstərin:

- Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
- Nəzarətin aparılması zamanı iştirak etmə
- Təqdim edilməsi qanunlarda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş informasiyanı almaq hüququ
- Ekspertlərin yoxlamaya cəlb edilməsi hüququ
- Nəzarətin yekunları üzrə sənədlərlə tanış olmaq hüququ

525 Daxili nəzarətçilərin öhdəliklərinə aid olmayanı göstərin:

- rəhbərliyə növbəti informasiyanı öz vaxtında çatdırmalı
- qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələrin və göstərişlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirməli;
- aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı;
- çatışmamazlıqların aradan qaldırılması öhdəliyi;
- işçiləri daxili nəzarətin reallaşdırılması zamanı yaranan məsələlər üzrə konsultasiya etməli;

526 Nəzarət orqanları və onların vəzifəli şəxslərinin öhdəliklərinə aid olmayanı göstər:

- Nəzarət nəticələrinə görə yekun sənədin tərtibi öhdəliyi
- Yoxlanılan təşkilatların informasiyalaşdırılması öhdəliyi
- Sənədlərin lazımı şəkildə qorunması öhdəliyi
- İnformasiyanın KİV vasitəsilə bildirilməsi öhdəliyi
- Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi

527 Kənar auditorların hüquqları hansı Qanunda əks olunmuşdur.

- "Maliyyə nəzarətinin təşkili haqqında" Qanun
- "Büdcə sistemi haqqında" Qanun
- "Hesablama palatası haqqında" Qanun
- "Auditorların fəaliyyəti haqqında" Qanun
- "Auditorlar palatası haqqında" Qanun

528 Azərbaycan Respublikası Hesablama Palatasının müfəttişlərinin hüquqları hansı Qanunda öz əksini tapmışdır:

- Azərbaycan Respublikası Vergi Məcəlləsi
- Azərbaycan Respublikası "Auditorlar palatası haqqında"
- Azərbaycan Respublikası "Büdcə sistemi haqqında"
- Azərbaycan Respublikası "Hesablama palatası haqqında"
- Azərbaycan Respublikası "Maliyyə nəzarətinin təşkili haqqında"

529 Aşağıdakı variantlar arasından nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin :

- Sorğunun üçüncü tərəflərə göndərilməsi hüququ
- İzahatların alınması hüququ
- Rəhbərin iştirakını tələb etmə hüququ
- Nəzarətin yekunları üzrə sənədlərlə tanış olmaq hüququ

Ekspertlərin yoxlamaya cəlb edilməsi hüququ

530 Nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin :

- Bütün sənədləşmənin yoxlama hüququ
- Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma)
- Yoxlanılan obyektlərinə sərbəst gəlmə
- Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
- Obyektlərin və yerlərin möhürlənmə hüququ

531 Təftişin gedişində planın təkmilləşdirilməsi, tamamlanması, dəqiqləşdirilməsi planlaşdırmanın hansı prinsipi vasitəsilə izah edilir?

- planlaşdırmanın reallığı
- planlaşdırmanın çevikliyi və mobilliyi
- planlaşdırmanın fəallığı
- planlaşdırmanın optimallığı
- plan tapşırıqlarının konkretliliyi

532 Plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması planlaşdırmanın hansı prinsipini nəzərdə tutur?

- planlaşdırmanın çevikliyi və mobilliyi
- planlaşdırmanın reallığı
- planlaşdırmanın optimallığı
- planlaşdırmanın fəallığı
- plan tapşırıqlarının konkretliliyi

533 Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun. Bu ifadəni plan tapşırıqlarının hansı prinsipi vasitəsi ilə izah etmək olar:

- optimallığı prinsipi
- kompleksliliyi prinsipi
- konkretliliyi prinsipi
- fəallığı prinsipi
- fasiləsizliyi prinsipi
- fəallığı prinsipi

534 Planlaşdırmanın hansı prinsipi nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir.

- çeviklik
- fəallığı
- kompleksliliyi
- optimallıq
- reallıq

535 Nəzarətin planlaşdırılmasının hansı prinsipi planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur?

- planlaşdırmanın optimallığı prinsipi
- planlaşdırmanın fəallığı prinsipi
- planlaşdırmanın kompleksliliyi prinsipi
- planlaşdırmanın fəallığı prinsipi
- plan tapşırıqlarının konkretliliyi prinsipi

536 Nəzarətin planlaşdırılmasının hansı prinsipi planlaşdırmanın ilkin tədqiqatlardan başlamış təftişin yekun aktının strukturuna qədər bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur?

- plan tapşırıqlarının konkretliliyi prinsipi
- planlaşdırmanın kompleksliliyi prinsipi
- planlaşdırmanın optimallığı prinsipi
- planlaşdırmanın fasiləsizliyi prinsipi
- planlaşdırmanın fəallığı prinsipi

537 Yoxlamaya dair plan harada tərtib olunur:

- Maliyyə Nazirliyində
- yoxlama aparılacaq obyektə
- Baş idarə
- Nazirlikdə
- Vergilər Nazirliyi

538 Yoxlamanın planlaşdırılmasına daxildir:

- Kompleks və tematik yoxlama
- Plan və plandankənar yoxlama
- yoxlama proqramının və planın işlənilməsi
- Sənədli və faktiki yoxlama
- Birbaşa və seçmə yoxlama

539 Yoxlamayı həyata keçirmək üçün tərtib olunan proqrama daxil deil:

- Yoxlamanın aparılması üçün zəruri şərtlər və vəsaitlər
- yoxlama zamanı aşkar olun nöqsanlara görə məsuliyyətli şəxslərin cəzalandırılması
- Yoxlamanın məqsədi
- Yoxlanılacaq məsələlər
- Yoxlama iştirakçıların tərkibi

540 Nəzarət tədbirlərinin planlaşdırma prinsipləri. Səhv olanı göstər

- Planlaşdırmanın kompleksliliyi
- Planlaşdırmanın sistemliyi
- Planlaşdırmanın çevikliyi
- Planlaşdırmanın mobilliyi
- Planlaşdırmanın konkretliliyi

541 Nəzarət tədbirlərinin planlaşdırılması prinsiplərinə aid deyil?

- Planlaşdırmanın dövrü
- Planlaşdırmanın kompleksliyi
- Planlaşdırmanın optimallığı
- Planlaşdırmanın fəallığı
- Planlaşdırmanın fasiləsizliyi

542 Təftiş proqramının bölmələri. Səhv olanı göstər.

- Təftişin sənədlə rəsmiləşdirilməsi formaları
- Təftişin məqsədi
- Yoxlanılmalı məsələlər
- Təftiş aparılması üçün zəruri olan vəsaitlər və şərtlər
- Təftişin kompleksliyi

543 Nəzarət tədbirləri üzrə müddət neçə günədək müəyyən edilir?

- 90 günədək
- 7 günədək
- 30 günədək

15 günədək
10 günədək

544 Yoxdamanın keçirilməsi üçün hazırlanmış proqramda öz əksini tapmır:

- Yoxlamanın məqsədi
- əvvəlki yoxlamanın düzgünlüyünün yoxlanılması
- Yoxlayanlar qrupunun siyahısı
- Yoxlamanın mərhələləri və qrafiki
- Cavab tələb olunan sualların siyahısı

545 Hesablama Palatasının işinin planlaşdırılması sistemli yanaşma tətbiq edilməklə həyata keçirilir və aşağıdakı prinsiplərə əsaslanır: Aid olmayanı göstərin:

- digər dövlət nəzarəti orqanları ilə qarşılıqlı əlaqə
- prinsiplilik
- qanunçuluq, obyektivlik və ədalətlik;
- sərbəstlik və aşkarlıq;
- kollegiallıq;

546 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının çeviklik və mobillik prinsipinə aiddir:

- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- təftiş gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması

547 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının reallıq prinsipinə aiddir:

- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması
- təftiş gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun

548 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının konkretliyi prinsipinə aiddir:

- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- təftiş gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
- təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur

549 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının optimallığı prinsipinə aiddir:

- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- nəzarətçilər qrupuna verilmiş tapşırıqların müddətlər üzrə əlaqələndirilməsidir
- planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır
- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun

550 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının fasiləsizliyi prinsipinə aiddir:

Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun

- nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır

551 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının fəallıq prinsipinə aiddir:

- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
nəzarətçilər qrupuna verilmiş tapşırıqların təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir

552 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının komplekslilik prinsipinə aiddir:

- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- planlaşdırmanın ilkin tədqiqatlardan başlamış təftişin yekun aktının strukturuna qədər bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır

553 Məlumdur ki, nəzarət tədbirinin planlaşdırılması nəzarətin təşkilinin ümumi prinsiplərinə, eləcə də növbəti özəl prinsiplərə uyğun olaraq, həyata keçirilməlidir. Bu prinsiplərə aid olmayanı qeyd edin:

- plan tapşırıqlarının konkretliliyi
- planlaşdırmanın aşkarlılığı
planlaşdırmanın kompleksliliyi
planlaşdırmanın fasiləsizliyi
planlaşdırmanın fəallığı

554 Aşağıda sadalananlardan hansı çox hallarda nəzarət tədbirinin səmərəliliyini müəyyənləşdirir?

- kameral nəzarətin həyata keçirilməsi
kompleks maliyyə nəzarətinin tətbiqi
- nəzarət tədbirinin məqsədlərinin və tapşırıqlarının düzgün qoyuluşu
Səyyar nəzarətin həyata keçirilməsi
müəssisənin vəsaitlərinin vaxtında formalaşması

555 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Təhlil
- Təftiş
Tematik yoxlama.
Sənədlərin oxunması.
Çarpaz yoxlama.

556 Sənədlərin tədqiqi metoduna aid olmayanı göstərin:

- Rəsmi yoxlama
- Cəbri yoxlama
Xətti ekspertiza
Məntiqi yoxlama

Arifmetik yoxlama

557 Maliyyə nəzarətinin metodunu göstər:

- Aşkarlıq
- yoxlama, təftiş
- Sənədli uçot
- Anketləşdirmə
- Universallıq

558 Maliyyə nəzarətinin hansı metodundan tərtib olunmuş aktda aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tədbirlər nəzərdə tutulur:

- heç biri
- Baxış
- Müayinə
- Təftiş, yoxlama
- Təhlil

559 Təftişin aparılmasından məqsəd:

- Maliyyə intizamının gözlənildiyini müəyyən etmək üçün
- Vergiləri hesablayıb büdcəyə köçürmək üçün
- Müəssisədə planların düzgün tərtib olunduğunu müəyyən etmək
- maliyyə əməliyyatlarının qanunauyğun, düzgün, məqsəduyğun müəyyən etmək üçün
- Maliyyə planı və smetanı təsdiq etmək üçün

560 Ara və yekun aktı nəzarətin hansı metoduna tərtib olunur:ğ

- Müayinə
- Monitorinq
- Inventarlaşma
- Təftiş və yoxlama
- Təhlil

561 Kredit orqanları tərəfindən monitorinq nə zaman və hansı məqsədlə aparılır:

- Müntəzəm
- İldə bir dəfə
- Müntəzəm və verilən kreditlərin istifadəsi zamanı
- Dotasiya verilən zaman
- Müəssisənin xərcləri maliyyəşəndə

562 Nəzarətin metodlarından olan müayinənin yoxlamadan fərqi göstər:

- Kassa əməliyyatlarını yoxlamaq
- Maliyyə planının əsaslandırılmış tərtib olunmasını müəyyən etmək
- Ancaq əmək haqqı fondunun yoxlanılması
- Maliyyə-iqtisadi göstəricilərin geniş mənada yoxlanılmasının əhatə olunması
- Ancaq perspektiv maliyyə göstəricilərinin müəyyən etmək

563 Kredit təşkilatı tərəfindən verilmiş kreditdin istifadə üzərində müntəzəm aparılan nəzarət maliyyə nəzarətinin hansı metodunu təşkil edir:

- Təhlil
- Müayinə
- Təftiş
- monitorinq
- Yoxlama

564 Nəzarətin hansı metodu Hesablama Palatası üçün əsas hesab olunur:

- Baxış
- Təhlil
- Monitoring
- tematik yoxlama və təftiş
- Müayinə

565 Maliyyə nəzarətini həyata keçirilmə üsulları(metodları) hansılardır:

- Təsərrüfatdaxili nəzarət
- Audit nəzarəti
- İlkin və operativ nəzarət
- yoxlama, müayinə, təhlil, təftiş
- Təftiş və sonradan nəzarət

566 Təftişin yoxlama obyektinə görə növü. Səhv olanı göstər

- Faktiki təftiş
- Qismən təftiş
- Sənədli təftiş
- İlkin təftiş
- Tam təftiş

567 Təşkilati əlamətinə görə təftişin təsnifatı. Səhv olanı göstər

- Planlı təftiş
- Kompleks təftiş
- Tematik təftiş
- Cari təftiş
- Plandankənar təftiş

568 Maliyyə nəzarətinin metodlarına aid deil:

- Müayinə
- Yoxlama
- Təftiş
- əvəlcədən nəzarət
- Təhlil

569 Bunlardan hansı daha geniş anlayışdır?

- Yoxlama
- Müayinə
- Nəzarət
- Audit
- Təhlil

570 Sənədli nəzarət metodlarına aid olmayanı qeyd edin?

- Sənədlərin tədqiqi
- Texniki-iqtisadi hesablamalar
- Təşkilatın işinin iqtisadi təhlili
- Müşahidə
- Normativ yoxlama

571 Maliyyə nəzarətinin həyata keçirilməsi zamanı inventarlaşmanın aparılması qaydaları ölkəmizdə hansı normativ sənədlə həyata keçirilir?

bütün variantlar doğrudur

“Büdcə sistemi haqqında” Qanun

“Maliyyə nəzarətinin təşkili haqqında” Qanun

- "Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması qaydaları" haqqında qərar
- “İnventarlaşma işlərinin təşkili” haqqında qərar

572 İnventarlaşmanın aparılması qaydasından və məqsədlərindən asılı olaraq, onun hansı növləri vardır? Aid olmayanı göstərin:

ardıcılığına görə;

mənsubiyyətinə görə;

həcminə görə;

- milli xüsusiyyətinə görə;
- məqsədinə görə;

573 İnventarın ilk nəzəri şərhini kim və nə zaman vermişdir?

1165 –ci ildə I Pyotr

1285-ci ildə I Edvard

1286 –cı ildə I Edvard

- 1494-cü ildə Luka Paçoli
- 1285-ci ildə I Pavel

574 Faktiki nəzarət metodlarına aşağıdakılardan hansını aid etmək olar?

heç biri düz deyil

ilkin uçot sənədlərini nəzərdə tutur

yalnız sənədlərdən istifadəni nəzərdə tutur

- sənədlərlə nəzarət metodu deyil
- mühasibat qeydlərini nəzərdə tutur

575 Nəzarət metodlarının nisbətən tanınmış təsnifləşdirilməsi onun aşağıdakılara hansı variantlara bölünməsidir?

cari və sonradan

- faktiki və sənədli
- tematik və kompleks
- kameral və səyyar
- dövlət və qeyri-dövlət

576 İqtisadi təhlil metoduna aid olanı seçin:

müfəttiş işlərin real vəziyyətini açıqlamaqda kömək edir

- müəssisələrin istehsal və maliyyə-təsərrüfat fəaliyyətinin ilkin, cari və növbəti nəzarətində tətbiq edilir
- obyektin vəziyyətinin gələcəkdə öyrənilməsi, genişləndirilmiş təkrar istehsal prosesində iştirakı, yayınma və iddiaların açıqlanması, plan parametrləri daxilində tənzimlənmənin həllinin işlənilməsi üçün obyekt üçün zəruri informasiyanın alınmasıdır
- obyektin naturada yoxlanılmasıdır
- məhsulun istehsalındakı xammalların və materialların və ya tikinti-montaj işləri həcmələrinin qüvvədə olan xərc normalarındakı etibarlılığının müəyyənəndirilməsi məqsədilə istifadə olunur

577 Aşağıdakılardan hansı maliyyə nəzarətinin ümumi elmi metodlarına aid deyil:

İqtisadi-riyazi metodlar

- Balans
- Layihələrin və smeta sənədlərinin ekspertizası
- Ekspərimənt
- Statistik hesablaşmalar

578 Maliyyə nəzarətinin ümumi elmi metodlarına aid olmayanı qeyd edin:

Sistemli təhlil

- Müşahidə
- Müxtəlif növ ekspertizalar
- İqtisadi təhlil
- Funksional-dəyərli təhlil

579 Maliyyə nəzarətinin ümumi elmi metodlarına aid olmayanı qeyd edin:

Təhlil

- İnventarlaşma
- Analogiya
- Deduksiya
- Sintez

580 Aşağıdakılardan hansı daxili nəzarətin nəticələrini ifadə etmir?

İdarəetməyə böyük diqqət

Səmərəliliyin artması

Riskin qiymətləndirilməsinin təkmilləşmiş metodları

- Nəzarət tədbirlərinin planlaşdırılması
- Qanun pozuntusu hallarının azalması

581 Aşağıda sadalanan funksiyalardan daxili auditin funksiyalarına aid olmayanı seçin:

analitik

- tətbiq
- huquqi müdafiəsi
- məlumat
- yoxlama

582 Daxili auditin funksiyalarına aid olmayanı göstər:

huquqi müdafiəsi

analitik

- inkişaf
- yoxlama
- məlumat

583 Daxili auditin məsləhətverici funksiyası cərcivəsində aşağıdakılardan hansını fərqləndirmək olar: Aid olmayanı göstər:

məsləhətverici audit

- beynəlxalq audit;
- funksional audit;
- təşkilati-texniki audit;
- istehsal və idarəetmə sisteminin hərtərəfli audit;

584 Daxili auditin əsas funksiyası hansılardır:

fiskal, tənzimləyici və idarəetmə

- nəzarət və məsləhətvermə
- bölgü, tənzimləyici, stimullaşdırıcı və təmin etmə
- məsləhətvermə və təmin etmə
- bölgü və nəzarət

585 Daxili nəzarətin nəticələri aşağıdakılardan hansını əhatə etmir?

İdarəetməyə böyük diqqət

- Dövlət büdcəsində vəsaitlərə qənaət olunması.

Səmərəliliyin artması
Qanun pozuntusu hallarının azalması
Riskin qiymətləndirilməsinin təkmilləşmiş metodları

586 Daxili nəzarət – muəssisənin <<mudafiəçisi>> (qoruyucusu) kimi aşağıdakılardan hansını yerinə yetirir?

- Şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə hamısını
- heç birini
- İstehsal və kommersiya risklərinə nəzarət
- Maliyyə hesabatlarında saxta məlumatların aradan qaldırılması

587 Daxili auditin obyektlərinə aid olmayanı göstərin:

- Təlimatlara, sərəncamlara riayət edilməsi
- Dövlət vəsaitlərinin artırılması
- Nəzarət sisteminin və mexanizminin yoxlanılması
- Maliyyə və istehsal məlumatları
- Aktivlərin qorunmasının təmin olunması

588 Nəzarət mühiti elementləri sırasına daxil deyil:

- Məsuliyyətlərin və səlahiyyətlərin bölüşdürülməsi
- Nəzarət qanunvericiliyinin mükəmməlliyi
- Peşəyə bağlılıq
- Mülkiyyətçi nümayəndələrinin iştirakı
- Rəhbərliyin fəlsəfəsi və iş üslubu

589 1992-ci ildə qəbul edilmiş COSO Konsepsiyası necə adlanır?

- Nəzarət orqanlarının müasir fəaliyyət konsepsiyası
- daxili nəzarətin inteqrasiyalaşdırılmış konsepsiyası
- Qeyri-dövlət maliyyəsinin ümumi konsepsiyası
- dövlət maliyyə nəzarətinin prinsipləri
- Maliyyə nəzarətinin konseptual əsasları

590 Daxili nəzarət sisteminin qiymətləndirilməsinə olan yüksək diqqəti şərtləndirən amillər: aid olmayanı seçin

- sürətlə inkişaf edən fəaliyyət növləri;
- yeni texniki vasitələr;
- gəlirin artmaması;
- yeni əməkdaşlar;
- yeni və ya modernləşdirilmiş informasiya sistemləri;

591 Kənar maliyyə nəzarətini həyata keçirənlər tərəfindən daxili nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi metodlarına aid deyil :

- nöqsan və çatışmazlıqların dinamikasını öyrənmək və daxili nəzarət sisteminin səmərəliliyi haqqında nəticə çıxarmaq;
- nəzarət həyata keçirilən qurumun əməkdaşlarından informasiyaları qəbul etməmək;
- nəzarət (monitoring) vasitəsilə daxili nəzarətin sənədli nəticələrini yoxlamaq;
- əməkdaşlarla daxili nəzarət məsələlərini müzakirə etmək;
- nəzarətin yerinə yetirilməsinə və etibarlılığına əmin olmaq üçün nəzarət vasitələrinin təkrar tətbiqini aparmaq;

592 Kənar nəzarət xidməti kimi daxili nəzarət xidmətinin səmərəliliyini kim yoxlamalıdır?

- heç biri
- ali nəzarət orqanı

menecerlər
mühasiblər
təşkilat rəhbərliyi

593 Daxili nəzarət sisteminin elementlərinə aid deyil:

- nəzarət sisteminin səmərəliliyinin monitorinqi
- büdcə layihəsi
- nəzarətçi mühit və ya nəzarət mühiti
- fəaliyyət riskləri
- riskin azaldılması tədbirləri

594 "Daxili nəzarətin inteqrasiyalaşdırılmış konsepsiyası" adı altında ictimaiyyətə təqdim edilmiş konsepsiya neçənci ildə qəbul edilmiş və necə adlandırılmışdır?

- 1998-ci il və COSO konsepsiyası
- 1992-ci il və COSO konsepsiyası
- 2002-ci il və Sarbeyns-Oksli Qanunu
- 1992-ci il və Sarbeyns-Oksli Qanunu
- 2002-ci il və COSO konsepsiyası

595 Hansı ifadə yalnışdır, seçib göstərin:

- daxili nəzarət sistemi –nöqsan və kənarlaşmaların qarşısını almaq və aşkar etmək üçün təşkilat rəhbərliyi tərəfindən qəbul edilmiş tədbirlər kompleksidir
 - Azərbaycan Respublikası Auditorlar Palatası dövlət büdcəsi vəsaitləri üzərində nəzarəti həyata keçirir.
- Daxili nəzarətin xarici nəzarətdən fərqləndirici cəhəti nəzarətçi subyektin nəzarət sisteminin tərkibində olmasıdır
nəzarət tədbirinin məqsədlərinin və tapşırıqlarının düzgün qoyuluşu çox hallarda nəzarət tədbirinin səmərəliliyini müəyyənləşdirir
metod qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müəyyən ardıcılıqda icra edilmiş fəaliyyətlərin cəmidir

596 Daxili nəzarət sistemi nədir?

- qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müəyyən ardıcılıqda icra edilmiş fəaliyyətlərin cəmidir
- nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir
- nöqsan və kənarlaşmaların qarşısını almaq və aşkar etmək üçün təşkilat rəhbərliyi tərəfindən qəbul edilmiş tədbirlər kompleksidir

597 Daxili nəzarət sistemi praktiki olaraq, hansı istiqamətdə fəaliyyətə yönəlir:

- həmişə dövlət büdcəsinin icrasına nəzarətə yönəlir
- həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha yuxarı vəzifəli əməkdaşların fəaliyyətinə nəzarətə yönəlir
- həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha aşağı vəzifəli əməkdaşların fəaliyyətinə nəzarətə yönəlir
- həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətinə nəzarətə yönəlir
- həmişə icraedici orqanların fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha dövlət büdcəsinin gəlirlərin formalaşmasına nəzarətə yönəlir

598 Daxili nəzarətin xarici nəzarətdən fərqləndirici cəhəti hansıdır. Düzgün cavabı seçin:

- nəzarətçi subyektin iqtisadi sisteminin tərkibində olması
- nəzarətçi subyektin nəzarət sisteminin tərkibində olması
- Variantların heç biri düz deyil
- Variantların hamısı düzdür
- nəzarət sisteminin maliyyə sisteminin tərkibində olması

599 İnvertarlaşdırma nədir?

Əsas və dövriyyə fondlarının hərəkəti haqqında hesabatdır.

Əsas fondların hərəkəti haqqında hesabatdır.

Əsas fondların uçotu formasıdır.

- Eyni tarixdə təsərrüfat vəsaitlərinin faktiki mövcudluğunun mühasibat göstəricilərinə uyğunluğunun yoxlanılmasıdır.

Əsas və dövriyyə fondlarının uçotu formasıdır.

600 Aşkar edilmiş pozuntular və sui-istifadə halları gizlədilər bilərsə nəzarət tədbirlərinin başa çatmasını gözləmədən qrup tərəfindən hansı sənəd tərtib edilir?

Yekun akt.

İzahat;

Məlumat;

- Aralıq akt;

Tapşırıq;

601 Yoxlanılan təşkilatın aktla əlaqədar etirazlarının yoxlanılması və rəy verilməsi nəçə iş gününü əhatə etməlidir:

4.0

2.0

1.0

- 5.0

3.0

602 Təftiş aktı ilə tanışlıq və onun imzalanması üçün təftiş olunan təşkilata neçə iş günü verilir:

6.0

3.0

2.0

- 5.0

4.0

603 Yoxlamanın nəticələri ilə əlaqədar olaraq yoxlanılan təşkilat nə etməlidir:

Akta ancaq baş mühasib imza edir

Təftiş aktının imza etməlidirlər

Yoxlama vaxtının geri qaytarmalıdır

- yoxlama aktında geyd olunanlara öz rəyinin bildirməlidir

Yoxlama aktında geyd olunanlara şifahi etiraz

604 Təftiş aktının giriş hissəsində göstərilməyən sual:

Təftiş aparən orqanın adı

Təftiş aktının tərtib olunma tarixi və yeri

Təftişin mövzusunun adı

- təftiş zamanı aşkar edilən nöqsanlar

Təftişin aparılma müddəti

605 Audit tərəfindən aparılan yoxlamanın nəticəsi haqqında sənəd necə adlanır:

ara aktı

əsaslandırılmış sənəd

Akt

- rəy

arayış

606 İlik mühasibat hesabatının analitik yekunları üzrə auditorun yekun sənədi hansı Qanun əsasında tənzimlənir:

- “daxili audit haqqında” qanun
- “Büdcə sistemi haqqında” qanun
- Hesablama Palatası haqqında qanun
- “Auditor xidməti haqqında” qanun
- “Auditor Palatası haqqında” əsasnamə

607 Dövlət nəzarət orqanları tərəfindən yoxlamalara dair tərtib olunan yekun sənədi necə adlanır:

- əsaslandırılmış sənəd
- İzahat
- Arayış
- akt
- Rəy

608 Yoxlama nəticəsinin yekun sənədi neçə hissədən ibarət olmalıdır:

- Yekun və isahat
- Giriş və məzmun
- Giriş və yekun
- giriş, analitik, yekun
- Məzmun və yekun

609 AR dövlət maliyyə nəzarəti zamanı yekun sənədinin hazırlanmasının əsasını göstər:

- Audit Palatası haqqında əsasnaməsi (1995)
- Hesablama Palatası haqqında qanun (1999)
- Formalaşmış təcrübə və arayış
- AR Maliyyə Nazirliyinin əmri (2009)
- Formalaşmış təcrübə və ya normativ hüquqi akt

610 Yoxlamanın başa çatmasından sonra tərtib olunan aktın nəçə hissədən ibarətdir:

- Aktın quruluşu sərbəstir
- Nəticə, giriş
- Giriş və analitik
- giriş, analitik və yekun
- Nəticə və izahat

611 Yoxlama proqramı tərtib olunan zaman aşağıdakı hansı elementlər əsas götürülür:

- Yoxlamanın məqsədi və vaxtı
- Mövzu, təftişin müddəti
- Mövzu, məqsəd, yoxlamanın çəzmunu
- mövzu, məqsəd, yoxlamanın əhatə edildiyi dövr, yoxlanılacaq obyektlər
- Məqsəd, dövr, yoxlanılacaq obyektin siyahısı

612 Yoxlama aktının həcmi göstər:

- 50 səhifə
- 30 səhifə
- 20 səhifə
- aktın həcminə məhdudiyyət qoyulmur
- 40 səhifə

613 Yoxlamanın nəticələrinə dair tərtib olunmuş aktın geniş hissəsinə göstərilir:

- Yoxlama aktının tərtibi
- Yoxlamanın aparılma vaxtı
- Yoxlamanın mövzusu
- yoxlama nəticəsində aşkar edilən nöqsanlar
- Yoxlamanın təşkilatının adı

614 Faktiki yoxlamanın geniş yayılmış metodunu göstər:

- Monitoring
- Təhlil
- Təftiş
- inventarlaşma
- Müəyinə

615 Yoxlama zamanı tətbiq olunan nəzarətin metodlarına daxil deyil:

- Formal yoxlama
- Texniki-iqtisadi hesablamalar
- İqtisadi təhlil
- inventarlaşma
- Hesabi yoxlama

616 Yoxlamanın ilkin hazırlığına daxil deyil:

- Yoxlama qrupunun təşkili
- Təşkilatı məsələlər
- Metodoloji məsələlər
- yoxlamaya dair aktın tərkibi
- Yoxlama obyektinə ilə tanışlıq

617 "Təftişin sənədli rəsmiləşdirilməsi formaları" bölməsində nə göstərilir?

- Rəy
- Təftişin başa çatdığı vaxt
- Təftişin tarixi, yeri
- Siyahıların, aktların, təftişin yekunlarının forması
- Təftişin qrupunun məqsədi və vəzifələri

618 Aralıq akta aid olmayanları göstərin:

- Aralıq aktda göstərilmiş faktlar təftiş aktına daxil edilir
- Vəzifəli və maddi məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda təftişin gedişi zamanı, onun başa çatmasını tərtib olunur
- Aşkar olunmuş pozuntular gizlədildikdə və ya onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək lazım olduqda tərtib olunur
- Təftişin tez yekunlaşdırılması lazım gəldikdə tərtib olunur
- Konkret təftiş proqramı məsələsinin yoxlanılmasına görə məsuliyyət daşıyan təftiş qrupunun üzvü və təftiş edilən təşkilatın müvafiq vəzifəli və maddi məsuliyyət daşıyan şəxsləri tərəfindən imzalanır.

619 Təftişin gedişi müddətində aralıq akt nə zaman tərtib olunur? Aid olmayanı göstərin:

- maddi məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda
- pozuntuların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək lazım gəldikdə
- pozuntular gizlədildikdə
- təftişin tez yekunlaşdırılması lazım gəldikdə
- vəzifəli məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda

620 Hansı üsuludan istifadə bütün təftiş dövründə eyni tipli sənədlərin tədqiqi zamanı çatışmamazlıqları aşkara çıxarmaq imkanı yaradır?

- eyniləşdirilmə
- ardıcılıq
- xronoloji ardıcılıq
- sistemləşdirilmiş qruplaşma
- birləşdirilmə

621 Təftiş aktının həcmi nə qədər olmalıdır?

- 15-20 səhifə
- 3-5 səhifə
- məhdudiyyət qoyulmur
- 30 səhifə
- 25 səhifədən artıq ola bilməz

622 Kompleks şəkildə aşkar olunmuş pozuntu faktlarına aidiyyəti olan mühüm hallar təftiş aktının hansı əks etdirməlidir

- hamısında
- əsaslandırma
- analitik
- təsviri
- heç birində

623 Təftiş aktının təsviri hissəsində mütləq əks etdirilməlidir .Səhv olanı qeyd edin:

- pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları
- pozuntu halının aid olduğu maliyyə-təsərrüfat fəaliyyəti yaxud da təsərrüfat əməliyyatı onun yerinə yetirilməsi üsulları
- təşkilatın əsas məqsədləri və fəaliyyətinin növləri
- sənədlərə əsaslanma və hüquqi normativ aktlar göstərilməklə pozuntu faktlarının mövcudluğunu dürüst təsdiq edən digər hallar

624 Yekun sənədin məzmun hissəsini hazırlayarkən nəzarətin nəticələrinin ümumiləşdirilməsinin və reallaşdırılmasının hansı üsullarından istifadə edilir.Aid olmayanı göstərin:

- hüquqi-istintaq cəhətdən əsaslandırma
- aralıq nəzarətin nəticələrinin sənədləşdirilməsi
- çatışmamazlıqların qruplaşdırılması
- məhkəmə ekspertizasının keçirildiyi yer və vaxtın müəyyənəşdirilməsi
- analitik qruplaşma

625 Dövlət nəzarət orqanlarının yoxlamalarının nəticələri üzrə yekun sənəd necə adlanır?

- yalnız hesabat
- rəy
- yalnız akt
- təftiş aktı
- təhriri-məruzə

626 Nəzarət tədbirinin yekun sənədinin müəyyən qaydaya salınması hansı amildən asılı olaraq fərqli olur?

- maliyyə nəzarətinin predmetindən
- maliyyə nəzarətinin subyektindən
- maliyyə nəzarətinin obyektindən
- maliyyə nəzarətinin istiqamətlərindən
- maliyyə nəzarətinin növlərindən

627 Hesablama Palatasının apardığı nəzarət tədbirləri zamanı cinayət xarakterli faktların olması ehtimal edildikdə müvafiq araşdırma aparılması və dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə Cinayət-prosessual

qanunvericiliyin tələblərinə uyğun olaraq toplanmış materiallar hara göndərilir:

- heç birinə
- Maliyyə Nazirliyinə
- Hesablama Palatasına
- Baş Prokurorluğa
- təftiş edilən təşkilata

628 Təftiş qrupunun rəhbəri (nəzarətçi-müfəttiş) neçə gün müddətinə şərh olunmuş etirazları və ya qeydlərin əsaslı olmasını yoxlamalı və onlara dair yazılı rəylər verməlidir?

- yeddi iş günü
- üç iş günü
- altı iş günü
- beş iş günü
- yeddi gün

629 Təftiş edilən təşkilatın rəhbərinin və baş mühasibinin təftiş qrupunun rəhbəri ilə razılaşdırılmaqla təftiş aktı ilə tanışlıq və onun imzalanması üçün müddət neçə gün müəyyənləşdirilə bilər

- yeddi iş günü
- altı gün
- Beş gün
- beş iş günü
- yeddi gün

630 Ekspertin və ya ekspertlər komissiyasının rəyinə başqa hansı sənədlər əlavə edilir?

- Cəzələndirilən şəxslərin əmək haqqını əks etdirən sənəd
- Komissiya üzvlərinin sayını əks etdirən sənəd
- Komissiyanın tarixini əks etdirən sənəd
- komissiyasının rəylərini misallarla əks etdirən materiallar və sənədlər
- Səhvə yol verənlərin işdən azad edilməsi ilə bağlı sənəd

631 Ekspertin və ya ekspertlər komissiyasının rəyində aşağıdakılardan hansı öz əksini tapmır:

- Bilərəkdən yalnız rəy verilməsi haqqında ekspertə xəbərdarlıq edilməsi haqqında qeyd
- Məhkəmə ekspertizasının aparılması üçün əsas
- Məhkəmə ekspertizasının keçirildiyi yer və vaxt
- Təsisçilər haqqında məlumat
- Məhkəmə ekspertizasının aparılması həvalə olunmuş ekspert haqqında dövlət məhkəmə-ekspert idarəsi haqqında məlumat

632 Yekun sənədin məzmun hissəsinə aid olmayanə qüstərin:

- təftişin nəticələri üzrə qərarların qəbul edilməsi
- aralıq nəzarətin nəticələrinin sənədləşdirilməsi
- çatışmamazlıqların qruplaşdırılması
- qanunvericiliyin pozulmasının mahiyyəti
- hüquqi-istintaq cəhətdən əsaslandırma

633 Aşağıda sadalanan informasiyalardan hansı təftiş aktının məzmun hissəsinə aid deyil?

- pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları
- təftişin yerinə yetirilməsi üsulları
- qanunvericiliyin pozulmasının mahiyyəti
- təşkilatın əsas məqsədləri və fəaliyyətinin növləri
- sənədlərə əsaslanma və hüquqi normativ aktlar göstərilməklə pozuntu faktlarının mövcudluğunu dürüst təsdiq edən digər hallar

634 Təftiş aktının giriş hissəsinə aşağıdakı informasiyadan hansı aid deyil:

təşkilatın tam adı və rekvizitləri, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
təftiş aktının tərtib olunma tarixi və yeri
təftiş mövzusunun adı

- pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları
- təftiş kim tərəfindən və hansı əsasda aparılmışdır

635 İllik mühasibat hesabatının analitik yekunları üzrə auditor rəyi verilmə qaydası, ara yoxlamaların yekunları üzrə auditorun rəyi, auditorların rəhbərliyi və sahibkara informasiya verməsi qaydası hansı qanun ilə tənzimlənir?

Azərbaycan Respublikası Vergi Məcəlləsi
Azərbaycan Respublikasının “Auditorlar Palatası haqqında”
Azərbaycan Respublikasının “Hesablama Palatası haqqında”
● Azərbaycan Respublikasının “Auditor xidməti haqqında”
Azərbaycan Respublikasının “Auditor xidməti haqqında”

636 İ.S. Maskeçyus və V.İ.Lakis təftiş aktının sxemini neçə və hansı hissədən ibarət təklif edirlər:

beş hissədən – giriş,əsaslandırma təhlil, tətbiq və nəticə hissələrindən ibarət
bir hissədən –əsaslandırma hissəsindən ibarət
üç hissədən – giriş,əsaslandırma və nəticə hissələrindən ibarət
● iki hissədən – giriş və əsaslandırma hissələrindən ibarət
dörd hissədən – giriş,əsaslandırma,təhlil və nəticə hissələrindən ibarət

637 Bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditini necə ifadə etmək olar. Düzgün ifadəni seçin:

şaquli audit
səmərəlilik auditi
çarpaz audit
● tematik audit
kompleks audit

638 İdarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditini aşağıdakılardan hansı vasitəsilə ifadə edilə bilər?

şaquli audit
səmərəlilik auditi
tematik audit
● çarpaz audit
kompleks audit

639 Yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditini aşağıdakılardan hansı vasitəsilə ifadə edilə bilər?

şaquli audit
səmərəlilik auditi
çarpaz audit
● kompleks audit
tematik audit

640 Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən audit hansı formalarda həyata keçirilə bilər?

heç biri
Üfqi,tematik və çarpaz
Kompleks,tematik və şaquli
● Kompleks,tematik və çarpaz

Üfiqi,tematik və şaquli

641 Dövlət vəsaitinin və dövlət materiallarının oğurlanması və digər sui istifadə halları aşkar edildikdə yoxlama materialları hansı orqan tərəfindən hüquq-mühafizə orqanlarına göndərilir:

Milli Məclis
AR Maliyyə Nazirliyi
AR Prokurorluğu
● Hesablama Palatası
Vergilər Nazirliyi

642 Yoxlamanın nəticələri üzrə Hesablama Palatasının kollegiyasının qərarı ilə razı olmayan kollegiyasının üzvləri neçə gün ərzində Hesablama Palatasının sədrinə xüsusi rəy vermək hüquqna malikdir:

10.0
4.0
2.0
● 3.0
5.0

643 Hesablama Palatasında auditorları tərəfindən aparılan yoxlamaların nəticələri kimə təqdim edilməlidir:

Prezident Aparatına
Maliyyə Nazirliyinə
Milli Məclisə
● Hesablama Palatasının kollegiyasına
Vergilər Nazirliyinə

644 Müəssisə və təşkilatların hesabatları üzrə maliyyə, tədiyə və hesablama əməliyyatlarının bütün növlərinin dayandırılması haqqında hansı orqan qərar verə bilər:

AR Maliyyə Nazirliyi
Milli Məclis Prezident Aparatının razılığı ilə
Prezident aparatı
● Hesablama Palatası Kollegiyası Milli Məclis ilə razılaşdırmaqla
Mərkəzi Bank

645 Hesablama Palatası hansı prosesləri yoxlayan zaman maliyyə-büdcə sisteminin təkmiləşdirilməsi ilə əlaqədar təklifləri hazırlayıb Milli Məclisə təqdim edir:

Müəssisələrdə biznes-plan hazırladıqda
Sığorta fondunun vəsaitlərinin verilməsi
Kreditlərin verilməsi
● büdcə gəlirlərinin formalaşması və vəsaitlərin xərclənməsi
Büdcə layihəsinin tərtibi

646 Hansı hallarda Hesablama Palatası yoxlanılan kommersiya təşkilatların müdriyyətinə icrası zəruri olan göstərişlər vermək hüququna malikdir. Aid olmayanı göstər:

Nəzarət tədbirinin həyata keçirilməsinə maneə yaradıldıqda
Maliyyə fəaliyyətində dövlətə ziyan vurulan aşkar olunduqda
Müəssisədə pozuntu halları aşkar edildikdə
● büdcə layihəsi tərtib olunmadıqda
Hesablama Palatası təqdim etiyi materiallara baxılması qaydaları pozulduqda

647 Hesablama Palatasının göndərdiyi təqdimat neçə gün ərzində yoxlanılan təşkilat tərəfindən baxılmalıdır (təqdimat alındıqdan sonra):

25.0

- 15.0
- 15.0
- 20.0
- 5.0

648 Nəzarət nəticələri üzrə Hesablama Palatası dövlət hakimiyyəti orqanlarına və yoxlanılan subyektin rəhbərlərinə göndərdiyi təqdimatda nə göstərilir. Aid olmayanı geyd et:

- Təsərrüfatsızlıqda günahkar olunanların məsuliyyətə cəlb olunması
- Dövlətə dəymiş zərərlərin ödənilməsi
- Aşkar olunmuş pozuntuların aradan qaldırılması
- gühakar şəxsləri işdən azad edilməsi
- Qanunvericiliyin pozulmasında günahkarların məsuliyyətə cəlb olunması

649 AR dövlət büdcəsinin icrasının yoxlanılması zamanı əldə olunmuş məlumatlar əsasında Hesablama Palatası hazırladığı təklifləri hansı orqana göndərir:

- Auditor Palatasına
- AR Maliyyə Nazirliyinə
- Prezident Aparatına
- Milli Məclis
- AR Vergilər Nazirliyi

650 Hesablama Palatası tərəfindən audit hansı formalarda həyata keçirilə bilər?

- heç biri
- tematik
- Kompleks
- hamısı
- çarpaz

651 Hesablama Palatası tərəfindən keçirilən ilkin və sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul olunmuş qərarlar barədə hara məlumat verilir?

- Azərbaycan Respublikasının Hesablama Palatasının Kollegiyasına
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
- Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
- Azərbaycan Respublikasının Milli Məclisinə
- Azərbaycan Respublikasının Prezidentinə

652 İlkin və sonrakı maliyyə-büdcə nəzarətinin aparılması üzrə tədbirlərin Hesablama Palatasının iş planlarına daxil edilməsi barədə qərarlar harada qəbul edilir.

- Vergilər Nazirliyinin Kollegiyasının iclasında
- Prezident Aparatında
- Auditorlar Palatasının Kollegiyasının iclasında
- Hesablama Palatasının Kollegiyasının iclasında
- Maliyyə Nazirliyinin Kollegiyasının iclasında

653 Hesablama Palatası maliyyə-büdcə nəzarətini hansı formalarda həyata keçirir.

- yalnız ilkin
- yalnız cari
- cari və sonrakı
- ilkin və sonrakı
- yalnız sonrakı

654 Hesablama Palatası tərəfindən nəzarət tədbiri başa çatdıqdan sonra yoxlama qrupunun rəhbəri tərəfindən nə hazırlanmalıdır?

- Təhriri-məruzə
- Yalnız akt
- Rəy
- Yalnız hesabat
- Heç biri

655 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin nəticələri üzrə tərtib olunan akta aid olmayanı göstərin:

- Aktda nəzarət tədbirinin keçirilməsinin məqsədi, predmeti və obyektə əks olunmalıdır
- Aktda nəzarət tədbirinin icrası prosesində proqrama edilmiş əlavələr və ya dəyişikliklər barədə məlumatlar göstərməlidir
- Akta aktda istinad edilmiş sənədlərin surəti əlavə olunmalıdır
- Akt üç nüsxədən ibarət tərtib olunmalıdır.
- Aktın bütün səhifələri yoxlama qrupunun üzvü və yoxlanılan qurumun rəhbəri və ya onun tövsiyyəsi ilə məsul şəxs tərəfindən imzalanmalıdır

656 Hesablama Palatası tərəfindən hər bir nəzarət tədbirinin yekunu üzrə hansı sənədlər tərtib olunmalıdır: Yalnız olanı göstərin

- Auditor rəyi
- Auditor təqdimatı
- nəzarət tədbirinin nəticəsi üzrə yekun aktı
- nəzarət tədbirinin nəticəsi üzrə analitik arayış
- Auditor hesabatı;

657 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin keçirilməsi zamanı yoxlama qrupunun üzvləri tərəfindən hansı tələblərə əməl olunmalıdır. Aid olmayanı göstərin:

- “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Palatanın vəzifəli şəxsləri tərəfindən yoxlanılan qurumun operativ fəaliyyətinə müdaxilə olunmamalıdır
- yoxlama qrupunun üzvləri bütün hərəkətlərində etik qaydalar üzrə müvafiq tələbləri gözləməlidirlər;
- əldə olunan nəticələr nəzarət tədbiri başa çatana və yekunları hesabat şəklində rəsmiləşdirilənədək elan edilməlidir
- nəzarət tədbiri obyektiv və qərəzsiz aparılmalı,
- nəticələr audit standartlarına uyğun olaraq əldə edilməli və toplanmış dəlillərə əsaslanmalıdır;

658 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin aparılmasında yoxlama qrupunun üzvləri diqqəti əsasən hansı istiqamətə yönəltməlidir? Aid olmayanı qeyd edin:

- uçot-hesabat və daxili nəzarət işlərinin təşkili vəziyyətinin araşdırılmasına
- nəzarət olunan müəssisənin mənfəətinin artırılmasına
- dövlət büdcəsi və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına
- dövlət əmlakının idarə və istifadə olunması zamanı büdcə, vergi, gömrük, bank fəaliyyətini tənzimləyən və digər aidiyyəti qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinə əməl olunmasına
- dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə olunub-olunmamasının müəyyənləşdirilməsinə, əldə olunmuş nəticələrin müəyyən edilmiş məqsədlərə uyğunluğunun qiymətləndirilməsinə

659 Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçirilən qurumun rəhbəri haqqında nə zaman akt tərtib olunur?

- məlumatın verilməsini gecikdirdikdə
- yoxlama qrupunun rəhbəri “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun, Hesablama Palatasının Daxili Nizamnaməsinin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müvafiq maddələrini onun nəzərinə çatdırdıqdan sonra nəzarətə maneə olarsa
- yoxlama aparmaq hüququ verən vəsiqəni təqdim etmiş yoxlama qrupunun üzvünü (cəlb edilmiş mütəxəssisi) quruma buraxmaqdan imtina etdikdə
- lazımı məlumatları vermədikdə
- lazımı məlumatları verməkdən imtina etdikdə

660 Aşağıda sadalananlardan hansı Hesablama Palatası tərəfindən nəzarət tədbirinin aparılmasında nəzarət forması kimi istifadə olunmur?

qiymətləndirmə
təhlil
● müşahidə
monitorinq
ekspertiza

661 Hesablama Palatası tərəfindən nəzarət tədbirləri hansı fəaliyyət formasında həyata keçirilə bilər

maliyyə və səmərəlilik
təhlil, monitorinq
tematik və ya cərpaz
● audit və ekspert-analitik
kompleks və ya cərpaz

662 Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə nəzarət tədbiri hansı qaydada həyata keçirilir?

- aidyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla
- Təsdiq edilmiş proqrama və işçi planına uyğun
- Yoxlama qrupunun rəhbərinin göstərişi ilə
- Yoxlanılan qurumun rəhbərliyinin nəzarəti altında
- Nəzarətçi subyektlərin göstərişinə uyğun

663 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin müddətinin uzadılması və ya yaradılmış yoxlama qrupunun tərkibində dəyişikliklər və əlavələrin edilməsi zərurəti yarandıqda bu proses necə həyata keçirilir?

- variantların hamısı səhvdir
- tədbirin keçirilməsinə məsul olan nəzarətçi tərəfindən həyata keçirilir
- tədbirin keçirilməsinə məsul olan Auditor tərəfindən nəzarət tədbirinin keçirildiyi müddətdə əsaslandırılmış
- Təhriri məruzə ilə Palatanın Sədrinə müraciət edilir
- aidyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla bu barədə Auditor qarşısında məsələ qaldırılır
- tədbirin keçirilməsinə məsul olan icraçılar tərəfindən Auditora müraciət edilir

664 Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçirilərkən təsdiq edilmiş proqrama dəyişikliklərin edilməsi zərurəti yarandıqda dəyişiklik kim tərəfindən (aidyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla) bu barədə Auditor qarşısında məsələ qaldırılır?

- təftiş qrupunun üzvləri
- yoxlama qrupunun rəhbəri
- icraçılar
- yoxlanılan qurum
- nəzarətçi

665 Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə işçi planında öz əksini tapmalıdır. Aid olmayanı göstər:

- nəzarət tədbirinin əhatə etdiyi məsələlərin ümumi istiqamətləri
- əvvəlki nəzarətin keçirilmə tarixi
- nəzarət tədbirinin mövzusu
- nəzarət tədbiri keçirilən qurumların adı
- icraçıların vəzifəsi, adı və soyadı

666 Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə işçi planı ilə bağlı aşağıda sadalananlardan hansı yalnışdır?

- İşçi planında dövlət sirri təşkil edən məsələlər əks etdirilmir
- İşçi planı nəzarət tədbirinin proqramının reallaşdırılması üçün yoxlama qrupunun rəhbərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə əhatə olunan məsələlərin müfəssəl siyahısını özündə əks etdirir
- Nəzarət tədbirinin planlaşdırılmasının sonuncu mərhələsi işçi planının hazırlanmasıdır
- İşçi planı nəzarət olunan qurum tərəfindən hazırlanır

İşçi planı nəzarət tədbirinin proqramının reallaşdırılması üçün yoxlama qrupunun üzvlərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə əhatə olunan məsələlərin müfəssəl siyahısını özündə əks etdirir

667 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin planlaşdırılmasının sonuncu mərhələsi hansıdır?

- işçi planının hazırlanması
- nəzarət tədbiri proqramının hazırlanması
- rəyin hazırlanması
- yekun sənədin imzalanması
- Aktın tərtib edilməsi

668 Hesablama Palatası tərəfindən nəzarət zamanı yoxlama qrupunun üzvlərinə onların səlahiyyətlərini təsdiq edən və Palata Sədri tərəfindən imzalanmış vəsiqə verilir ki, vəsiqədə aşağıdakılardan hansı göstərilir?

- nəzarət tədbiri ilə əhatə olunan dövr;
- yoxlama qrupunun rəhbərinin və üzvlərinin vəzifəsi, soyadı, adı, atasının adı;
- nəzarət tədbirinin keçirilməsinin əsası;
- nəzarət tədbirinin adı;
- yoxlama keçirəcəkləri ünvan

669 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin keçirilməsi haqqında sərəncamda aşağıdakılardan hansı göstərilir?

- yoxlanılan qurumun işçilərinin sayı
- nəzarət tədbirinin keçirilməsi müddəti;
- yoxlama qrupunun tərkibi
- nəzarət tədbirinin keçirilməsinin əsasları;
- nəzarət tədbirinin tam adı;

670 Hesablama Palatasının nəzarət tədbirinin keçirilməsi haqqında Kollegiya qərarı hansı sənədlə rəsmiləşdirilir?

- Respublika Prezidentinin sərəncamı
- Palata Sədrinin müvafiq sərəncamı
- Respublika Prezidentinin Qanunu
- Milli Məclisin qərarı
- Maliyyə Nazirinin müvafiq əmri

671 Aşağıdakılardan hansı Hesablama Palatası tərəfindən nəzarət tədbirinin proqramında öz əksini tapmır?

- ölkənin makroiqtisadi göstəriciləri
- nəzarət tədbirinin başa çatdırılması müddəti;
- nəzarət tədbiri ilə əhatə olunan dövr;
- nəzarət tədbirinin başlanması müddəti
- rəylərin və hesabatların Palatanın Kollegiyasının iclasına təqdim edilməsinin müddətləri

672 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin proqramında aşağıdakılardan hansı əks olunmur?

- yoxlama qrupunun tərkibi;
- nəzarət tədbirinin keçirilməsinin əsası;
- yoxlanılan qurumun işçilərinin sayı
- keçirilən tədbirin məqsədi və predmeti;
- yoxlanılan qurumların siyahısı;

673 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin məqsədinin təyin edilməsi mərhələsində nə müəyyən edilməlidir?

Variantların heç biri düz deyil

Nəzarət tədbirinin miqyasının müəyyənləşdirilir

Nəzarət tədbiri keçiriləcək qurumun ünvanı

- nəzarət tədbiri nəticəsində nail olunacaq hədəf qarşıya qoyulmuş məqsədə nail olmaq üçün qurumların sayı

674 Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçiriləcək qurum barədə məlumatların əldə olunması mərhələsində məlumatların təhlili zamanı hansı məsələlərin araşdırılmasına xüsusi diqqət yetirilir? Aid olmayanı seçin:

- qurumun ünvanı
daxili nəzarətin təşkili vəziyyəti
nəzarət tədbiri üçün mühüm əhəmiyyət kəsb edən sahələr
mümkün risklər
məlumatların əhəmiyyətlik səviyyəsi;

675 Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin Planlaşdırılması hansı fəaliyyət və prosedurlardan ibarətdir? Yalnız olanı seçin:

- nəzarət tədbirinin məqsədinin müəyyən edilməsi;
nəzarət tədbirinin miqyasının müəyyənləşdirilməsi;
nəzarət tədbiri keçiriləcək qurum və onun fəaliyyəti barədə zəruri məlumatların əldə olunması;
- nəzarət tədbirlərinin obyektinin seçilməsi
nəzarət tədbirinin proqramının hazırlanması;

676 Çarpaz auditi necə ifadə etmək olar?

- bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir
yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir
maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur
- idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir
dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir

677 Maliyyə auditi nədir?

- idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir
yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir
dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir
- maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur
bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir

678 Tematik audit nədir?

- dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir
- bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir
maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur
yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir
idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir

679 Sənədli maliyyə nəzarəti tədbirləri təşkilatı əlamətlər üzrə aşağıdakı kmi aparılır:

Yalnız planlı tədbirlər həyata keçirilir.
Nəzarət tədbirləri yalnız plandan kənar, qəflətən olur.

Bütün cavablar düzgündür.

- Nəzarət tədbirləri plan üzrə və plandan kənar ola bilər.
- Bütün cavablar səhvdir.

680 Məhkəmə orqanlarının qərarlarına əsasən təsərrüfat hesablı müəssisələrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı yoxlanılmalı olan məsələlərə daxil deyil:

- Qiymət və tariflərin tətbiqinin düzgünlüyünün yoxlanılması
- Büdcədən maliyyələşmə normalarının düzgün tətbiq olunması.
- Ciddi hesabat blanklarının uçotu və qorunub saxlanılması.
- Digər müəssisələrlə və şəxslərlə haqq-hesabın vaxtında və düzgün aparılması.
- Faktiki daxil olan pul vəsaitlərinin, maddi dəyərlilərin tam mədaxil edilməsi.

681 Hüquq mühafizə orqanlarının qərarlarına əsasən təsərrüfat hesablı müəssisələrdə maliyyə təsərrüfat fəaliyyətinin təftişi zamanı aşağıdakılar yoxlanmalıdır. Səhv olanı seçin.

- Pul vəsaitlərinin və maddi dəyərlərinin uçotunun müəyyən olunmuş qaydada aparılması.
- İddia müddəti keçmiş kreditor borclarının büdcəyə ödənilməsi vəziyyətinin yoxlanılması.
- İlin əvvəlinə qalan büdcə vəsaitləri qalıqlarının vaxtında büdcəyə qaytarılması.
- Debitor və kreditor borclarının reallığı.
- Müqavilələrin mövcud qanunvericiliyə uyğun bağlanması.

682 Dövlət büdcəsindən maliyyələşməyən Mərkəzi icra hakimiyyəti orqanlarının, onların tabeliyində olan təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təftişi məhkəmə orqanlarının qərarına əsasən aparılan zəmn aşağıdakıları yoxlanılır. Səhv olanı göstərin:

- Dövlət vəsaitinin xərclənməsində israfçılığa yol verilib verilməməsi.
- Müəssisə və təşkilatlarda büdcə vəsaitlərindən təyinatı üzrə və qənaətlə istifadə olunması.
- Müəssisə və təşkilatlarda büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi.
- Mərkəzləşdirilmiş tədbirlərə vəsaitin düzgün hesablanması.
- Təsərrüfatçılıq üsullarının təkmilləşdirilməsi, istehsalatın iqtisadi effektivliyinin yüksəldilməsi.

683 Dövlət büdcəsindən maliyyələşən Mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlarının təftişi zamanı aşağıdakılar yoxlanmalıdır. Səhv olanı göstərin:

- Büdcədən kənar vəsaitlərin xərclənməsinin düzgünlüyü. Büdcə qarşısında olan öhdəliklərin icrası.
- Bələdiyyə müəssisələrinin maliyyələşdirilməsi qrafikinə ciddi əməl edilməsi və bu haqda hesabatların vaxtında və düzgün təqdim olunması.
- Smetada nəzərdə tutulmuş xərclərin haqq-hesablarının əsaslılığı;
- Şəbəkə, ştat və kontingentlər üzrə planların yerinə yetirilməsi və xərclərin bu planların yerinə yetirilmə dərəcəsinə uyğunluğu.
- Dövlət rüsumunun tutulması işlərinin təşkili, onların mədaxil üzrə uçotunun düzgünlüyü.

684 Büdcə təşkilatlarının maliyyələşdirilməsi prinsiplərini göstərin:

- Büdcədən maliyyələşdirmənin təyinatlı xarakteri, büdcə maliyyələşdirilməsinin qeyri-məhdud xarakteri.
- Vəsaitlərin geri qaytarılmaq şərti ilə ayrılması, vəsaitlərin faktiki icraya uyğun istənilən həcmdə ayrılması.
- Vəsaitlərin geri qaytarılmamaq şərti ilə ayrılması, vəsaitlərin faktiki icraya uyğun, ancaq plan daxilində ayrılması.
- Vəsaitlərin plan daxilində, faktiki icra həcmində ayrılması; vəsaitlərin qaytarılmaq şərti ilə ayrılması.
- Sadalanan prinsiplərin heç biri.

685 Kompleks təftiş aparılması üçün təşkil olunmuş qrupun rəhbərinin vəzifələrinə olmayanı göstərin:

- Qrup üzvlərini əvvəlki nəzarət tədbirləri üzrə materiallarla, metodlarla, zəruri normativ sənədlərlə tanış etmək.
- Nəzarət tədbirlərinin başlanması üçün zəruri olan sənədlərin hazırlanmasını təmin etmək.
- Nəzarət tədbirlərinin ümumi nəticələrinin müvafiq qaydada rəsmiləşdirilməsini təmin etmək.
- Qrupun üzvlərini seçmək və nəzarət obyektini müəyyən etmək.
- Qrup üzvlərini nəzarət tədbirlərinin aparılması üçün hazırlanmış və təsdiq edilmiş proqramla tanış etmək.

686 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

Məhdudlaşdırılır.

- İki;
- Bir;
- Üç
- Dörd

687 Bütçə təşkilatları üzrə nəzarət tədbirlərinin təyin edilməsi və onların müddətlərinin artırılması kim tərəfindən həyata keçirilir?

Nəzarət tədbirinin müddəti dəyişdirilə bilməz.

Nəzarət obyektinin rəhbəri və ya onun müavini tərəfindən.

- Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi və ya onun müavini tərəfindən;
- Maliyyə naziri və ya onun müavini tərəfindən.
- Qrupun rəhbəri və ya onun müavini tərəfindən;

688 Qrup tərəfindən kompleks təftişə hazırlıq dövründə hansı işlər görülür?

Təftişin gedində baş verən nöqsanlar haqda rəhbərliyə məlumat verilir

- Kompleks təftiş zamanı əhatə edilməli sahələri və sualları özündə əks etdirən proqram hazırlanır.
- Təftişin gedində aşkar olan nöqsanları əks etdirən "Aralıq akt"lar tərtib edilir.
- Təftişin nəticələri ümumiləşdirilir.
- Dövlət Maliyyə Nəzarəti Xidməti təftiş qrupu yaradır.

689 Nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilən akt neçə nüsxədən ibarət tərtib olunur və hara təqdim edilir?

üç nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi nəzarət obyektində saxlanılır, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur, digəri isə qrup üzvlərində saxlanılır

- iki nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi nəzarət obyektində saxlanılır, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
- iki nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi müfəttişlərdə, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
- bir nüsxədən ibarət tərtib olunur və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
- bir nüsxədən ibarət tərtib olunur və nəzarət obyektində saxlanılır

690 Nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilən akt kim tərəfindən imzalanır?

nəzarət obyektinin rəhbəri və baş mühəndis

xidmətin rəisi və baş mühasib

nəzarət qrupunun üzvləri

- müfəttişlər, nəzarət obyektinin rəhbəri və baş mühasib
- xidmətin rəisi və müəssisənin rəhbəri

691 Nəzarət tədbirlərinin nəticələri necə rəsmiləşdirilir?

təqdimatla

hesabatla

- aktla
- təhriri-məruzə ilə

692 Kompleks nəzarət tədbirlərinin keçirilməsi üzrə müddət neçə günədək müəyyən edilir?

10.0

7.0

- 30.0
- 45.0
- 60.0

693 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əmri ilə kompleks təftişlərin aparılması üçün hansı tədbirlər həyata keçirilir? Aid olmayanı seçin:

Kompleks təftişlərə Maliyyə Nazirliyinin digər struktur bölmələrindən mütəxəssislər cəlb olunur
nəzarətin hansı mütəxəssis tərəfindən yoxlanılmasını özündə əks etdirən «İş bölgüsü» tərtib olunur

- «İş bölgüsü» maliyyə naziri tərəfindən təsdiq olunur
qrup təşkil edilir
nəzarət tədbirlərinin aparılması nəzərdə tutulmuş təşkilatların siyahısı müəyyənləşdirilir

694 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq iki ildə bir dəfədən çox olmamaqla kompleks qaydada təftiş hansı sahələrdə həyata keçirilməlidir? Yalnız olanı seçin.

- yerli maliyyə orqanların xəzinədarlığı vasitəsi ilə maliyyələşdirilən büdcə təşkilatlarının maliyyə fəaliyyətləri
- Şəxsi təsərrüfatların fəaliyyəti
- dövlət büdcəsinin yerli gəlirinin tərtibi üzrə yerli maliyyə orqanlarının işləri
- dövlət büdcəsinin yerli xərclərinin tərtibi üzrə yerli maliyyə orqanlarının işləri
- dövlət büdcəsinin yerli gəlir və xərclərinin icrası və icrasına nəzarət üzrə yerli maliyyə orqanlarının işləri

695 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin təsdiq edilmiş iş planına büdcə təşkilatlarının maliyyə fəaliyyətləri üzərində kompleks qaydada təftiş hansı müddət ərzində həyata keçirilir?

- ildə iki dəfədən çox olmamaqla
- iki ildə bir dəfədən çox olmamaqla
- ayda bir dəfə
- rübdə bir dəfə
- ildə bir dəfədən az olmamaqla

696 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin işlərinin yoxlanılması nəticəsi üzrə müvafiq tədbirlər görülməklə bərabər bu barədə kimə məlumat verilir?

- Xidmətin regional maliyyə müfəttişliklərinin rəhbərinə
- Azərbaycan Respublikasının Prezidentinə
- Xidmətin rəisinə
- Milli Məclisə
- Maliyyə Nazirliyinə

697 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin işləri Xidmət tərəfindən hansı dövr ərzində yoxlanılır?

- ildə iki dəfə
- ayda bir dəfə
- İldə iki dəfədən çox olmamaqla
- iki ildə bir dəfədən az olmamaqla
- rübdə bir dəfə

698 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri apardıqları nəzarət tədbirləri barədə hesabatı hansı qaydada təqdim edirlər

- ildə iki dəfə növbəti rübün birinci ayının 1-dən gec olmayaraq
- rübdə bir dəfə növbəti rübün birinci ayının 10-dan gec olmayaraq
- rübdə iki dəfə
- ildə iki dəfə
- ayda bir dəfə növbəti rübün birinci ayının 1-dən gec olmayaraq

699 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən aparılmalı olan nəzarət tədbirləri kim tərəfindən təsdiq edilir?

- buna səlahiyyəti olan müavini tərəfindən təsdiq edilir
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir
- Xidmətin aidiyyəti şöbələri ilə razılaşdırıldıqdan sonra Xidmətin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən təsdiq edilir
- Maliyyə naziri tərəfindən təsdiq edilir

Xidmətin kargüzarlığı tərəfindən təsdiq edilir

700 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən aparılmalı olan nəzarət tədbirləri üzrə iş planı hansı qaydada və kim tərəfindən tərtib olunur?

müvafiq rüb üzrə maliyyə naziri tərəfindən

- müvafiq rüb üzrə regional maliyyə müfəttişliklərin rəhbərləri tərəfindən
- müvafiq rüb üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən
- müvafiq il üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aidiyyəti şöbələri tərəfindən
- müvafiq ay üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin kargüzarlığı tərəfindən

701 Aşağıdakılardan hansı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında məlumatları ifadə etmir?

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmışdır

«Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» Fərman ilə yaradılmışdır

09 fevral 2009-cu il tarixində 48 nömrəli Fərman ilə yaradılmışdır

dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır

- müəssisələrin nizamnamə kapitalının formalaşması üzərində nəzarəti həyata keçirir